



HEYDƏR ƏLİYEV  
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

LAYİHƏ

**LAYIH**

NATİQ AXUNDOV  
HÜMEYİR ƏHMƏDOV  
FƏRİDƏ ŞƏRİFOVA

Ümumtəhsil  
məktəblərinin

9

-cu sinfi üçün

TEXNOLOGİYA fənni üzrə DƏRSLİK

Bu nəşrlə bağlı irad və təkliflərinizi  
[aspoligraf.ltd@gmail.com](mailto:aspoligraf.ltd@gmail.com) və [derslik@edu.gov.az](mailto:derslik@edu.gov.az)  
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.  
Əməkdaşlığı görə əvvəlcədən təşəkkür edirik!



“ASPOLIQRAF”

LAYİH

## KİTABIN İÇİNDƏKİLƏR

### MƏİŞƏT MƏDƏNİYYƏTİ

1-ci mövzu. Mədəniyyət müəssisələrində ünsiyyət və davranış qaydaları .....	8
2-ci mövzu. Ailə büdcəsinin formalasmasında sahibkarlıq fəaliyyətinin rolü .....	13
3-cü mövzu. Ev heyvanları və quşları üçün yem tədarükü texnologiyası .....	17

### KONSTRUKSİYA MATERİALLARINDAN MƏMULATLARIN HAZIRLANMA TEKNOLÖGIYASI

4-cü mövzu. Detalların hərəkətli və hərəkətsiz birləşmələri (oduncaq, metal və plastik kütlədən).....	22
5-ci mövzu. Oduncaq səthinin bəzədilmə texnologiyası .....	27
6-cı mövzu. Süni oduncaq materiallarının səthinin bəzədilməsi.....	31
7-ci mövzu. Qara metalların səthinin bəzədilmə texnologiyası .....	35
8-ci mövzu. Əlvan metalların səthinin bəzədilmə texnologiyası.....	40
9-cu mövzu. Əlvan metallardan məftillər. Mis məftildən asma bəzək .....	46
10-cu mövzu. Plastik kütlə və onun insan həyatında rolü .....	51
11-ci mövzu. Məişət kondisionerinin quruluşu və iş prinsipi .....	56

### SADƏ TƏMİR İŞLƏRİ

12-ci mövzu. Ağacdan hazırlanmış pəncərələrin təmiri texnologiyası .....	60
13-cü mövzu. Plastik kütlədən olan pəncərələrin konstruktiv elementləri və təmiri texnologiyası .....	65
14-cü mövzu. Yaşayış yerinin interyerinin formalasdırılması .....	70
15-ci mövzu. Müxtəlif birləşmələri olan məmulatların yığma çertyoju. Spesifikasiya .....	75

LAYIHƏ

## **ELEKTRON TEXNOLOGİYALARI**

16-ci mövzu. Elektron texnologiyaları informasiya texnologiyalarının əsasıdır .....	79
17-ci mövzu. Kompüterlərin tipləri və növləri. Kompüterin iş prinsipi.....	82
18-ci mövzu. Elektron texnologiyaları paltaryuyan maşının idarə edilməsinin əsasıdır.....	87
19-cu mövzu. Bankomatın quruluşu və iş prinsipi .....	91
20-ci mövzu. Mikrodalğalı sobanın quruluşu və iş prinsipi.....	97

## **PARÇADAN HAZIRLANMIŞ MƏMULATLARA QULLUQ TEXNOLOGİYASI**

21-ci mövzu. Yun, ipək, pambıq və kətan parçalardan hazırlanmış geyimlərə qulluq .....	103
22-ci mövzu. Geyimin bərpa edilməsi .....	107
23-cü mövzu. Məmulatın sökülmüş tikişlərinin bərpa edilməsi .....	111

## **QIDA MƏHSULLARININ EMALI TEXNOLOGİYASI**

24-cü mövzu. İsti yeməklərin hazırlanma texnologiyası. Yarpaq və tərəvəz dolmaları .....	114
25-ci mövzu. Müxtəlif növ plovların hazırlanma texnologiyası.....	118
26-ci mövzu. Milli xəmir xörəklərinin hazırlanma texnologiyası. Qutablar .....	123

**LAYİH**

## Dərslikdə aşağıdakı şərti işarələr qəbul olunmuşdur:



Fikirləşin



Təhlükəsizlik qaydaları



Əsas anlayışlar



Özünüyoxlama sualları



Praktik iş

## **ƏZİZ MƏKTƏBLİLƏR!**

9-cu sinif məktəbdə öz təhsilini davam etdirmək istəyən oğlan və qızların həyatında çox məsuliyyətli dövrdür.

Məhz belə bir zamanda bu dərslik insan həyatı üçün vacib olan materialların emalı texnologiyası elminin mənimsənilməsində növbəti və uğurlu pillə rolunu oynayacaq. Gələcəkdə hansı peşəni seçməyinizdən asılı olmayaraq, materialların emalı texnologiyasına aid müxtəlif əməliyyatların yerinə yetirilməsi üzrə bilik və bacarıqlar (xüsusən məişətdə və ev təsərrüfatında) sizə, şübhəsiz, xeyirli olacaq.

Dərsliklə iş prosesində siz mədəniyyət müəssisələrində insanın ünsiyyət və davranış mədəniyyəti haqqında məlumat alacaq, ailə büdcəsinin formalaşmasında sahibkarlıq fəaliyyətinin rolu haqqında biliklərə malik olacaqsınız. Bölgələrdə yaşayanlar, geniş həyətyanı sahəyə malik olanlar isə ev heyvanları və quşları üçün yem tədarükü texnologiyası haqqında bilik və bacarıqlar əldə edəcəklər.

Ümumtəhsil fənni olan “Texnologiya”nın standartlarında müxtəlif konstruksiya materiallarının emalı üsullarının öyrədilməsinə böyük diqqət ayrılmışdır. Buna görə də dərslikdə ən böyük bölmə oduncaq, metal, plastik kütlə və s. kimi konstruktiv materiallardan məmulatların hazırlanması texnologiyasına həsr edilmişdir. Siz oduncağın, süni oduncaq materiallarının səthinin bəzədilməsi texnologiyaları üzrə ümuməmək bacarıqlarını mənimsəyəcəksiniz. Plastik kütlədən məmulatların hazırlanması, evdə və məktəbdə sadə təmir işlərinin yerinə yetirilməsi, elektron texnologiyaları, milli xörəklərin hazırlanması və parçanın emalı texnologiyası ilə tanış olacaqsınız.

İnanırıq ki, bu dərslik nəinki məktəbdə, həmçinin evdə də sizin dostunuz olacaq.

**Həyat üçün vacib təhsil sahələrindən biri olan  
“Texnologiya”nın mənimsənilməsində sizə uğurlar!**

**LAYİH**

## MƏİŞƏT MƏDƏNİYYƏTİ

1-ci  
mövzu

### MƏDƏNİYYƏT MÜƏSSİSƏLƏRİNDƏ ÜNSİYYƏT VƏ DAVRANIŞ QAYDALARI

Hər bir şagird mədəniyyət müəssisələrində ünsiyyət və davranış qaydalarını bilməlidir. Bu qaydalara əməl etmək hər birimizin bor-cudur.



**Hansı müəssisələr “mədəniyyət müəssisələri” adlanır?**

Mədəniyyət müəssisələri təyinatına görə üç yerə bölünür: mədəni maarifləndirici müəssisələr (kitabxanalar, muzeylər, parklar, heyvanxanalar, istirahət mərkəzləri), sərgi zalları (sərgilər, qalereyalar) və teatr-baxış müəssisələri (teatrlar, konsert zalları, sirklər və s.).



**Davranış mədəniyyəti nə deməkdir?**

**Davranış mədəniyyəti** insanların birgə yaşayış zamanı əməl edəcəkləri qayda və qanunlar, fərqli şəraitlərdə ətrafdakılarla ünsiyyət qurma bacarığıdır. İnsan uşaqlıqdan elə ünsiyyət bacarığına yiyələnməlidir ki, onunla davranışmaq ailədə, iş şəraitində və ya istirahət zamanı hamiya xoş və rahat olsun. İnsanın davranış mədəniyyəti müəyyən qədər onun daxili xüsusiyyətlərini əks etdirir. Düzgün, səmimi, özünə qarşı tələbkar, özünün və başqasının ləyaqətinə qiymət verən insan elə rəftar etməyə və görünməyə çalışmalıdır ki, onun xasiyyətində və davranışında heç bir sünilik, riyakarlıq, nəzakətsizlik olmasın.

- **Düzgünlük** doğru danışmağa meyil göstərmək, doğrunu sevməkdir.
- **Səmimilik** dürüstlüğün təzahürüdür. İnsanı hiss və duyğularla digərlərinə yanaşma və bu hissələrin sözlərlə onlara çatdırılmasıdır.
- **Tələbkarlıq** şəxsiyyətin formallaşmasının göstəricisidir.
- **Özünə tələbkarlıq** şəxsiyyətin daim öz dünyagörüşünün genişlənməsi və yeni faydalı bılıklərlə zənginləşməsi yolunda aparlığı işdir.
- **Ləyaqət** mənəvi-əxlaqi kateqoriyadır və onun əsas məğzi şəxsiyyətə və özünə hörmətdir.

Mədəni maarifləndirici müəssisələr şəxsiyyəti formalasdırmalı, onda diqqət, xeyirxahlıq, özünün və başqasının hərəkətlərinin nəti-

LAYIHƏ

cəsini görməyi, mənfi emosiyaları saxlamağı aşılamalıdır. Eləcə də başqalarını dinləməyi bacarmaq, öz sözünün, hərəkətinin, davranışının hansı nəticə verə biləcəyini görə bilmək kimi bir çox əxlaqi-psixoloji keyfiyyətləri inkişaf etdirməlidir.

**Diqqətlilik** — 1) fikrin, görmənin, eşitmənin kimə və ya nəyə yönəldilməsidir; 2) kim və ya nə ilə həssas münasibətdir.

**Qayğıkeşlik** — başqasına kömək etməyə həmişə hazır olmaqdır.

**Dözümlülük** — fiziki və mənəvi təsir zamanı səbirli olmaq, ətraf mühitin canlıya təsir edən həddi qorumaq bacarığıdır.

**Özünüidarəetmə** — fərdi keyfiyyətlərinin sayəsində müdaxilə və ya kömək olmadan, müstəqil şəkildə öz işinin öhdəsindən gəlməyi bacarmaqdadır.

Sivil dövlət yaratmaq üçün müasirləşməyə can atmaq lazımdır, bunun ilk addımları isə ünsiyyət mədəniyyətidir.

İnsanlar arasında mədəni əlaqələrin qurulmasında ünsiyyət mədəniyyəti böyük əhəmiyyət kəsb edir.



### **Ünsiyyət mədəniyyəti nədir?**

Ünsiyyət mədəniyyəti davranış mədəniyyətinin bir hissəsi olub, insanın rəftarında özünü göstərir. Ünsiyyət mədəniyyəti dedikdə aşağıdakılardan nəzərdə tutulur:

1. Ətrafdakı insanların xüsusiyət, hərəkət və davranışlarını doğru qiymətləndirmək;
2. Vacib ünsiyyət bacarıqlarına yiyələnmək, ünsiyyət qurdugun insanın fərdi keyfiyyətlərini nəzərə alaraq ona yanaşmağı bacarmaq.

Ünsiyyət mədəniyyəti xarakterin müəyyən cəhətlərini əhatə edir: insanlara hörmət, xeyirxahlıq, səmimilik, dözümlülük və s.

- **Xeyirxahlıq** kiməsə yaxşılıq etmək bacarığıdır.

İnsan mütləq ünsiyyət qurmağı öyrənməlidir. Yəni qarşılıqlı əlaqələrin müxtəlifliyi haqqında maariflənməli, ətrafdakıların hərəkətlərinə və əməllərinə **adekvat**<sup>1</sup> reaksiya verməyi, sosial aləmdə davranış modeli qurmağı bacarmalıdır.

Bütün bu etik qaydalar dərin humanizmə əsaslanmalıdır.

- **Davranış mədəniyyəti** insanlara hörmətlə yanaşmaq və düzgün rəftar etməkdir. Xeyirxahlıq və dözümlülük ədəb və mərifəti inkişaf etdirir.
- **Mərifət** insanın müxtəlif vəziyyətlərdə müəyyən edilmiş qaydalara riayət etməsidir.
- **Ədəbli olmaq** təkcə ədəb qaydalarını bilmək deyil, həm də insanlar arasında münasibətin ölçüsünü hiss etməkdir.

<sup>1</sup> **Adekvat** — tam uyğun, eyni

**LAYİH**

Mədəni ünsiyyətin görünən tərəfi öz adət və vərdişlərini kənara qoyub, başqaları ilə sərbəst ünsiyyətə girmək bacarığıdır. Ünsiyyətdə ədəb-ərkan tərbiyəlilikdən daha dərin məna kəsb edir.

**Nəzakətlilik** müraciət zamanı gözlənilən ədəb və mərifətdir.

İnsanların davranış mədəniyyəti onlarda fərqli spesifik ünsiyyət bacarıqlarının olması ilə sıx bağlıdır. Bu, insanın tanış olduğu tərəf-müqabili haqqında ilkin fikirlərini dəyişə bilməsi bacarığıdır.

Əlbəttə, müsahibimizin görünüşü, davranışı, geyimi və nitq qabiliyyəti bizim onun haqqında ilk təsəvvürümüzü formalaşdırır.

Ünsiyyət qura bilmək qabiliyyətinə hər kəs malik olmur, buna baxmayaraq, sözlə necə rəftar edilməsinə biganə qalmaq olmaz.

İndiki zamanda bəzi insanlar ünsiyyətə lazımı əhəmiyyət verirlər.

Ucadan deyilən söz bütün zamanlarda ünsiyyət qurmaq və insanlara təsir etmək üçün böyük vasitə olmuşdur. Məhz söhbət əsnasında həmsöhbətimizi tanıyır, bizdə onun intellekti, mədəniyyəti və davranışını barədə ilkin məlumat formalaşır. İşgüzər söhbətin aparılması fərdin ünsiyyət səviyyəsinin göstəricisidir.



### ***Mədəniyyət ocaqlarında davranış və ünsiyyət qaydaları nədən ibarətdir?***

Kitabxana, muzey və sərgi kimi maarifləndirici müəssisələrdə özünü aparmaq və ünsiyyət qurmaq qaydalarına diqqət yetirək.

Bəzən şagirdlər kitabxanada özlərini həddindən artıq səs-küylü, fəal aparırlar ki, bu da onların haqqında pis təəssürat yaradır. Amma çox vaxt belə davranış şagirdin, sadəcə, mədəniyyət ocaqlarında özünü aparmaq qaydalarını bilməməsinin nəticəsi ola bilər.

#### **Kitabxanada davranış qaydaları:**

- Kitabxananın oxu zalında olarkən mütləq tam sakitliyə riayət edin.
- Başqalarına mane olmamaq üçün astadan, bəzən isə piçilti ilə danışın.
- Kitabı səssiz vərəqləyin, səhifələrin kənarında qələm və karandaşla qeydlər aparmayın. Yadda saxlayın ki, sizdən sonra bu kitabıdan başqaları da istifadə edəcək.
- Kitabı müəyyən edilmiş vaxtdan çox saxlamayın. Unutmayın ki, kitablar təkcə sizə deyil, kitabxanaya gələn bütün oxuculara lazımdır.

### **Muzey və sərgilərdə davranış qaydaları:**

- Muzeyə gələn ziyarətçi eksponatlara baxmazdan əvvəl müəyyən qaydalara əməl etməlidir. Məsələn, üst geyimini və ağır əşyalarını (çanta, portfel, paket və s.) **qarderoba**<sup>1</sup> təhvil verməlidir.
- Büyük muzeylərdə və sərgilərdə sərbəst hərəkət edə bilmək üçün sərgi zalının girişində satılan xüsusi bələdçi **kataloqları**<sup>2</sup> əldə edin. Bir dəfə ziyarət etməklə eksponatların hamısını görməyə can atmayın. Yaxşı olar ki, müəyyən bir zalı seçib, onun eksponatları ilə diqqətlə tanış olasınız. Muzeyin digər eksponatlarına isə başqa vaxt gəlib rahat baxa bilərsiniz.
- Muzeyin və ya sərginin zallarında səssiz hərəkət edin. Ucadan danışmayın və ya qışqırmayın.
- Gördüklərinizi ucadan müzakirə etməyin, əsərlərin və ya müəllifin ünvanına tənqidli fikirlər deməyin. Əsl incəsənəti bilən və qiymətləndirən şəxs muzeydə belə yersiz müzakirələr etməz. Axı bu və ya digər əsər, onun tarixi və müəllifi haqqında məlumat vermək muzey bələdçisinin işidir. Ziyarətçilər yalnız bununla bağlı fikir mübadiləsi apara bilər. Lakin bunu aşağı səslə etmək lazımdır ki, ətrafdakılar narahat olmasın.
- Hər hansı bir eksponatla tanış olmaq üçün başqa ziyarətçilərin qarşısında dayanmayın. Onların baxıb qurtarmasını və yerin boşalmasını gözləyin.
- Muzeydə və ya sərgilərdə eksponatlara əl ilə toxunmayın.

### **Teatr-baxış müəssisələrində ünsiyyət və intizam qaydaları:**

- Teatra tamaşa başlamazdan 15–20 dəqiqə tez gəlmək lazımdır ki, üst geyiminizi rahat çıxarıb, özünüüzü səliqəyə sala biləsiniz, program alasınız və yerinizi tapasınız. Teatra gecikən adam öz yerini taparkən, digər tamaşaçılara mane olur. Əlbəttə, kimsə axırıncı olmalıdır. Çalışın ki, bu siz olmayısunız.
- Foyeyə daxil olarkən baş geyiminizi çıxardın. Qarderobda əvvəlcə qızı palto və ya gödəkçəsini çıxarmağa kömək edin, sonra isə özünüz soyunun.
- Yerinizə keçərkən üzü oturanlara tərəf keçin. Düzdür, bu zaman bir qədər narahatlıq hiss edəcəksiniz. Amma nə etməli?! Rahat deyilsə belə, nəzakətli olmalısınız. Keçərkən oturanları narahat etdiyinizə görə üzr istəmək lazımdır.

<sup>1</sup> **Qarderob** – paltar saxlanılan yer, paltar dolabı

<sup>2</sup> **Kataloq** – eyni əşyaların (kitab, eksponat, mal və s.) müəyyən sistem üzrə düzəldilmiş siyahısı

**LAYİH**

- Əyləşmək üçün qız birinci keçir və öz tərəf-müqabilinin sağında yer tutur. Yaxşı olar ki, qız əyləşəndə oğlan ona kömək etsin.
- Əgər tamaşa zalına oturmağa iki oğlan və bir qız gələrsə, bu zaman qız ortada, oğlanlar isə hər iki tərəfdən onun yanında əyləşirlər. Lojada qızlar ön sıradə, oğlanlar isə arxada əyləşirlər. Lojadan səhnə yaxşı görünmədiyi üçün qızlar elə oturmalarılsın ki, oğlanlar da səhnəni görə bilsinlər.
- Əgər siz teatrda tanışınızla rastlaşırsınızsa, onunla yanaşı oturmaq üçün qonşu oturacağın sahibinə yerini dəyişməyi təklif edə bilərsiniz.
- Qızla teatra gələn oğlan qız üçün tamaşanın programını almalıdır. Əgər siz bunu teatr başlamazdan əvvəl çatdırıa bilmədinizsə, qonşu tərəfdə oturandan istəyə bilərsiniz (lakin əmin olmalısınız ki, o, artıq programla tanış olub).
- Tamaşa zalına yemək üçün heç nə gətirməyin. Yalnız fasilə zamanı bufetdə yüngül qəlyanaltı edə bilərsiniz.
- Tamaşa vaxtı danışmayın. Yalnız fasilədə sakit səslə danışmaq olar.
- Tamaşa qurtardıqdan sonra aktyorlar baş əyməyincə zaldan çıxmaga tələsmeyin.

► *Düzgünlük, səmimilik, özünə tələbkarlıq, ləyaqət, diqqətlilik, qayğıkeşlik, dözümlülük, özünüidarə, xeyirxahlıq, davranış mədəniyyəti, mərifətli olmaq, ədəbli olmaq, nəzakətlilik.*



### Özünüyoxlama sualları

1. Hansı müəssisələr mədəniyyət müəssisələrinə aiddir?
2. Davranış mədəniyyəti nədir?
3. Səmimilik nədir?
4. Özünə tələbkarlıq deyəndə nə başa düşürsünüz?
5. Ləyaqət nə deməkdir?
6. Mədəniyyət müəssisələri hansı mənəvi-psixoloji dəyərləri formalaşdırır?
7. Ünsiyyət mədəniyyəti nə deməkdir?
8. Ünsiyyət mədəniyyəti xarakteri necə əks etdirir?
9. Kitabxanada davranış qaydaları haqqında nə bilirsiniz?
10. Muzey və sərgilərdə davranış qaydaları haqqında nə bilirsiniz?
11. Teatrda hansı davranış qaydalarına əməl etmək lazımdır?

LAYIHƏ

## AİLƏ BÜDCƏSİNİN FORMALAŞMASINDA SAHİBKARLIQ FƏALİYYƏTİNİN ROLU




*Ailə büdcəsi nə deməkdir?*

Ailə büdcəsi bütün ailə üzvlərinin pul və maddi aktivlərinin məcmusu, başqa sözlə, ailədə valideynlərin şəxsi büdcələrinin vahid bir yerdə toplanmasıdır.

Ailə büdcəsinin şəxsi büdcədən başlıca fərqi ondan ibarətdir ki, ailə büdcəsi ailənin iki üzvünün gəlirlərindən formalasaraq dörd əsas istiqamətdə xərclənir. Şəxsi büdcə isə bir nəfərin gəlirlərindən formalasaraq bir istiqamətdə – elə o adamın tələbatlarına xərclənir.

Sxematik olaraq ailə büdcəsini belə göstərmək olar (*sxem 1*).



*Sxem 1. Ailənin gəlirləri və xərcləri*

Bu sxemdə ailə büdcəsini formalasdıran mənbələr və büdcə vəsaitlərinin xərclənməsinin əsas istiqamətləri verilib.

Statistik göstəricilərə əsasən orta səviyyədə yaşayan ailədə ailə büdcəsinin formalasması və xərclənməsi məhz belə baş verir. Xüsusi hallarda bu sxemdə göstərilənlərdən kənara çıxmalar ola bilər. Məsələn, ailə büdcəsinin gəlirləri ancaq bir nəfər ailə üzvünün gəlirlərindən ibarət ola bilər, ailədə uşaqlar olmadıqda onlara ayrılan xərclər ixtisar oluna bilər. Lakin istənilən halda ailə büdcəsini təşkil edən digər üç tərkib hissə qalacaq.

Ailə büdcəsi də şəxsi büdcə kimi aktiv və passivlərdən ibarətdir.

**Ailə büdcəsinin passivləri<sup>1</sup>** şəxsi (valideynlərin gəliri) və ya borc nəticəsində (kredit təşkilatlarından və ya başqa insanlardan alınan borclar) əldə olunan vəsaitlərdir.

**Ailə büdcəsinin aktivləri** büdcə passivlərinin yerləşdirilməsi üsullarıdır. Şəxsi büdcədə olduğu kimi ailə büdcəsinin də bütün aktivlərini pul gəlirlərinə (ehtiyat, qənaət edilmiş vəsait, kapital, şəxsi ehtiyaclarla lazımlı olan pul) və maddi gəlirlərə (ailənin əmlakına) ayırmaq olar.

Gəlirlər hər bir insanın qeyri-məhdud tələbatlarının bilavasitə mənbəyi olduğu üçün vacib rol oynayır.

<sup>1</sup> **Passiv** – bütün borc və öhdəliklərin məcmusu

**LAYİH**

Əhalinin gəliri dedikdə müəyyən vaxt ərzində ev təsərrüfatlarında istehsal olunmuş maddi nemətlərin və ya əldə edilmiş pul vəsaitlərinin cəmi başa düşülür. Ev təsərrüfatının gəlirini, bir qayda olaraq, dörd qrupa ayıırlar:

- əməyə görə ödənilən əməkhaqqı forması kimi qəbul olunmuş gəlir;
- istehsalın digər amillərindən istifadə hesabına əldə olunan gəlir: malik olduğu kapitaldan faiz kimi daxil olan gəlir, torpaqdan gələn gəlir (renta), sahibkarlıq fəaliyyətindən daxil olan gəlir.
- köçürülmə ödənişlərdən əldə olunan gəlir: yaşa görə təqaüd, tələbə təqaüdü, əlavə müavinət, işsizliyə görə müavinət (maddi yardım), uşaq-lara görə müavinət və s. gəlirlər.
- iqtisadiyyatın qeyri-rəsmi sektorunda məşğulluqdan əldə olunan gəlirlər.



### *Ailə gəliri nəçər növdə olur?*

Ailənin gəlirləri iki növə bölünür: **pul gəliri** və **maddi gəlirlər**. Ailənin əsas gəlirlərinə aşağıdakı pul gəlirləri aiddir: ailə üzvlərinin müəssisələrdən, idarə və təşkilatlardan aldığı əməkhaqqı; ailə üzvlərinə verilən pensiya, müavinət, təqaüd, digər sosial və siğorta ödəmələri; digər maddi gəlirlər. Digər maddi gəlirlərə zəhmətlə qazanılmış fəaliyyətə görə müxtəlif mükafatlandırmaqlar, miras alınmış hədiyyələr, əmək nəticələrinə görə mükafat istisna olunmaqla digər mükafatlar, alimentlər aiddir. Eləcə də məhkəmənin qərarı ilə ödəmə və **kompensasiyalar**<sup>1</sup>; ailə üzvlərinin ev təsərrüfatından və sahibkarlıq fəaliyyətindən gəlirləri də bura daxildir. Ev təsərrüfatından və sahibkarlıq fəaliyyətindən gələn gəlirlər, öz növbəsində dörd yarımqrupa ayrılır. Bunlar şəxsi yardımçı təsərrüfatda becərilən kənd təsərrüfatı məhsullarının realizə edilməsindən əldə olunan gəlirlər, ev əmlakı ilə əməliyyatlardan alınan kreditlər, maliyyə-kredit əməliyyatlarından gələn gəlirlər, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdir.



### *Sahibkarlıq fəaliyyəti nə deməkdir?*

**Sahibkarlıq, sahibkarlıq fəaliyyəti** göstərilən xidmət, istehsaldan və ya əmtəə mal satışından müntəzəm olaraq gəlirlərin əldə olunmasına istiqamətlənmiş iqtisadi fəaliyyətdir. Bu məqsədlə əmlakdan, maddi olmayan aktivlərdən, sahibkarın özünün və kənardan cəlb olunanların əməyindən istifadə olunur. Xərclənən vəsaitlərin özünü doğruldacağına, istehsal olunanların satılaraq gəlir gətirəcəyinə heç bir zəmanət yoxdur. Bu zaman bütün əmlakin və ya onun müəyyən bir hissəsinin itirilmə təhlükəsi var.

Bir çox ölkələrdə sahibkarlığa başlamaq üçün rəsmi qeydiyyatdan keçmək tələb olunur, lakin meyarlar və şərtlər əsaslı olaraq fərqlənə bilər.

<sup>1</sup> Kompensasiya — əvəz, qarşılıq

Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq sahibkarlıq hüquqi şəxs və ya bilavasitə fiziki şəxs (fərdi sahibkar) tərəfindən yalnız onlar qanuna uyğun qeydiyyatdan keçikdən sonra həyata keçirilə bilər.

**Sahibkarlıq** bazar iqtisadiyyatının vacib hissəsidir. Bəzən sahibkarlıq və biznes **sinonim<sup>1</sup>** sözlər kimi istifadə olunur.


**Biznes** (ingiliscə business – “iş”, “müəssisə”) gəlir və ya başqa şəxsi mənfəət əldə etməyə istiqamətlənmiş peşə fəaliyyətidir.

Sahibkarlıq fəaliyyətinin effektivliyi nəinki gəlirlərin miqdarı ilə, həm də müəssisənin qiymətinin (müəssisənin bazar qiymətinin) dəyişməsi ilə dəyişdirilə bilər.

“Risk şəraitində fəaliyyət göstərən insan” mənasını verən “sahibkar” termini XVIII əsrə tətbiq edilmişdir.

Bu gün sahibkarlıq fəaliyyəti və şəxsi biznesi ilə məşğul olan şəxslər təşkili və idarə edilməsi riskini öz üzərinə götürən adamdır.

Ailədə sahibkarlıq fəaliyyəti ilə tanış olmaq üçün sxem 2-yə diqqət yetirək.



**Fərdi sahibkar** fiziki şəxs (vətəndaş) hesab olunur və o, işi şəxsən özü öz hesabına və şəxsi riski hesabına görür, təsərrüfat qərarlarını müstəqil çıxarıır. Fərdi sahibkar öz fəaliyyətinin nəticələrinə şəxsən tam məsuliyyət daşıyır. Bu o deməkdir ki, borc yarandığı halda sahibkar onu öz əmlakı ilə ödəyir. Belə sahibkarlıq fərdi sahibkarlıq fəaliyyəti kimi təsnif edilir və yerli icra hakimiyyətlərində **patent<sup>2</sup>** əsasında qeydiyyatdan keçir. Sahibkar fiziki şəxs kimi vergi ödəyir.

Lakin sahibkar əlavə işçi qüvvəsi cəlb edərkən fərdi (ailəvi) şəxsi müəssisəsini qeyd etdirə bilər. Bunun üçün müəssisənin məqsədini və fəaliyyətinin növlərini əks etdirən nizamnamə təqdim olunmalıdır. Bundan ötrü müəssisələr üçün vergi ödəmə sistemi mövcuddur və əmlak məsuliyyəti yalnız verilmiş müəssisənin kapitalına aid olur.

Fərdi sahibkar sahibkarlıq fəaliyyətində şəxsi əmlakından və müqavilə üzrə digər şəxslərin əmlakından istifadə edə bilər. O, borca pul götürə bilər, banklardan, digər təşkilatlardan və ya şəxsi adamlardan kredit ala bilər.

Fərdi sahibkar vergiləri ödədikdən sonra qalan gəlirini müstəqil olaraq paylaşa bilər.

<sup>1</sup> **Sinonim** – mənaca yaxın olan sözlər

<sup>2</sup> **Patent** – ticarət və ya sənətə məşğul olmaq üçün şəhadətnama



## Bəs ailəvi sahibkarlıq nə deməkdir?

**Ailəvi sahibkarlıq** şəxsi istehsal formasında inkişaf etməklə yanaşı, əmtəə-mal istehsal edən və xidmət göstərən müəssisə rolunda da çıxış edə bilər.

Ailəvi sahibkarlıq birgə sahibkarlıq formalarından biri olub müxtəlif məqsədlərlə fəaliyyət göstərə bilər: ailəvi sənaye-ticarət firmaları, fərdi əmək fəaliyyəti, ailəvi yardımçı təsərrüfat. Ailəvi sahibkarlığının əsas əlamətləri bunlardır: kapital timsalında borca götürülmüş əmlakdan və ailənin pul resurslarından istifadə, borca götürülmüş vəsaitlərin ailənin əmlakı kimi girovluğa cəlb olunması; ailə üzvlərinin kənd təsərrüfatı əməyindən istifadə (işçi cəlb olunması hüququ olmadan), hansı ki, bu fərdi sahibkarın qeydiyyatı zamanı təsdiq olunur.

Ailəvi sahibkarlıq fəaliyyətinin növləri aşağıdakı amillərdən asılıdır:

- pul vəsaitlərinin mövcudluğundan;
- ailə üzvlərinin bilik və bacarıqlarından;
- ailədə istehsal alətlərinin və ya onların əldə olunması imkanlarının olmasından;
- sərbəst vaxtın mövcudluğundan və s.

Ailədə sahibkarlıq əksər hallarda ticarət və vasitəçilik, xidmət göstərmək, ailə üzvləri tərəfindən istehsal olunan malın realizə edilməsi (tikmə və toxuma məmulatlarının, həyətyanı təsərrüfatdan əldə olunan məhsulların satılması) işidir.



*Ailə büdcəsi, aktivlər, passivlər, əhalinin gəliri, ailə gəliri, sahibkarlıq fəaliyyəti, sahibkar, biznes.*



### Özünüyoxlama sualları

1. Ailə büdcəsi nə deməkdir?
2. Ailədə büdcə hansı mənbələrdən formalaşır?
3. Vəsaitlər hansı istiqamətlərdə xərclənə bilər?
4. Ailə büdcəsi nədən ibarətdir?
5. Ailə büdcəsinin passivi nə deməkdir?
6. Ailə büdcəsinin aktivi nə deməkdir?
7. Ailədə hansı gəlirlər olur?
8. Sahibkarlıq fəaliyyəti nə deməkdir?
9. Biznes nə deməkdir?
10. Ailədə sahibkarlıq fəaliyyəti hansı növlərdən ibarətdir?
11. Sahibkarlıq fəaliyyəti hansı amillərdən asılıdır?



### PRAKTİK İŞ

1. Ailə büdcəsinə gəlir gətirə biləcək, öz əlinizlə hazırlayacağınız məmulatların və xidmətlərin siyahısını dəftərinizə yazın.
2. Ailəniz sahibkarlıq fəaliyyəti ilə məşğul olarsa, onlara göstərə biləcəyiniz kömək nə ola bilər? Bunun haqqında yazın.

**LAYİHƏ**

## EV HEYVANLARI VƏ QUŞLARI ÜÇÜN YEM TƏDARÜKÜ TEXNOLOGİYASI

Şəhərdən kənarda, xüsusən kənd yerlərində yaşayan hər bir sa-kinin həyətyanı təsərrüfatı vardır. Həmin təsərrüfatlarda ev quşları (toyuq, hindtoyuğu, ördək, qaz) və gövşəyən ev heyvanları (inək, qoyun, keçi, camış) bəslənilir.

Hər bir həyətyanı təsərrüfatın sahibi ev heyvanları və quşlarının sağlamlığında mükəmməl qidalanmanın necə böyük rol oynadığını yaxşı bilir.

Ev heyvanları və quşlara keyfiyyətli yem almaq üçün kifayət qədər pul xərcləmək lazımdır. Bu isə bir çox sahibkarın maddi imkanı xaricindədir.

Aşağıda göstərilən yemhazırlama texnologiyaları böyük təsərrüfat sahiblərinin köməyinə gəlir. Bu yemlər olduqca sərfəlidir və onlardan istifadə yemlənməyə xərclənən vəsaiti xeyli azaldır.



**Gövşəyən ev heyvanları üçün yemin hazırlanması və tədarükü texnologiyası nədən ibarətdir?**

Ev heyvanları üçün ən çox istifadə olunan yem **silosdur<sup>1</sup>** (şəkil 1). Silosun hazırlanma texnologiyası çox sadədir. Bunun üçün həcmi 100–500 litr və daha çox olan hermetik (kip) bağlanmış qab lazımdır. Bu məqsədlə dəmir-beton halqlar və taxta qəlibin köməyilə özümüz hazırlaya biləcəyimiz qutudan da istifadə etmək olar.

Əgər halqların və ya qutunun hazırlanmasına imkan yoxdursa, istifadə vaxtı sona yetmiş istənilən çəllək götürülür. Onun daxilinə polietilen təbəqədən hazırlanmış şlanq qoyulub, doğranmış bitki qalığı ilə əsaslı surətdə doldurulur və ağızı bağlanılır.

Silosun keyfiyyəti qablaşdırmanın sıxlığından və hermetikliyindən çox asılıdır. Bitkidən olan xammalı daha sıx qablaşdırmaq üçün onu doğrayırlar. Doğranmış kütlə asan hamarlanır və yaxşı kipləsin.



Şəkil 1. Silos

<sup>1</sup> **Silos** – bitkilərin yaşıl hissələrindən qıçırma yolu ilə konservləşdirilmiş heyvan və quş yemi

Kütlə nə qədər sıx qablaşdırıllarsa, yem də bir o qədər keyfiyyətli olar, itki azalar.

İribuynuzlu mal-qara üçün silos hazırlayarkən istənilən otdan, o cümlədən alaq otlarından da istifadə etmək olar. Sadəcə, bu kütlə xırda doğranmalı, döyəclənib bərkidilməlidir. 100 kq çəkisi olan hər bir inəyə hər yemləmədə 3–5 kq olmaqla sutka ərzində 15–18 kq silos verilir. Hazırlandığı otların növündən asılı olaraq silos bir və ya üç aya hazır ola bilər.

Yaxşı hazırlanmış silos qızardılmış çörək və alma ətri verir. Rəngi sarıyaçalan yaşıldan tünd-qəhvəyiyyə qədər dəyişir. Əgər silos sirkə turşusu və ya kəskin ammonyak (peyin) iyi verirsə, yaşıl və ya çirkli yaşıl rəngindədirse, deməli, o korlanıb. Peyin qoxulu silos yeməli deyil. Hər yemləmədə alt qatları yumşaltmamaq şərtilə lazımi porsiyada silos götürdükdən sonra örtüyü kip bağlamaq lazımdır. Sonda qabı əsaslı olaraq silos qalıqlarından təmizləmək və sönmüş əhəng məhlulu ilə dezinfeksiya etmək lazımdır.



### *Ev quşları üçün yemin hazırlanması və tədarükü texnologiyası nədən ibarətdir?*

Quşlar üçün müxtəlif yemlər tədarük edilməsi o qədər də çətin deyil, çünkü ev quşları (xüsusən toyuq) müxtəlif yemlərə asanlıqla və tez uyğunlaşır, qaz isə, əsasən, otla qidalanır.

Quşlara yem kimi bunlar verilir:

- a) taxıl və taxıl qalıqları – yulaf, dari, buğda, çovdar, arpa, qarğıdalı, noxud, mərci;
- b) texniki istehsal qalıqları – buğda yarması, dəyirman tullantıları, qurudulmuş çuğundur **cecəsi**<sup>1</sup>, bitki cecəsi, **şrot**<sup>2</sup>;
- c) heyvan yemləri – üzü yiğilmiş süd, ayran, ət və ət-sümük unu, balıq unu, sağlam heyvan qanı, böcək, tırtıl və başqa kənd təsərrüfatı ziyanvericiləri, torpaq soxulcanları;
- ç) vitaminlı və şirəli köklər – gicitkən, yonca, qara yonca, yem kələmi, qırmızı kök, silos, ot və ot ovuntusu, çuğundur, turp, şalgam, kartof, kələm yarpağı, kahı, ispanaq, zəncirotu, küknar və şam ağacının iynəyarpaqları, quşarmudu, qızılıağac, ağcaqovaq, fındıq, sarı akasiya, qovaq, göyrüş, söyüd, tozağacı ağaclarının yarpaqları və s.;

<sup>1</sup> Cecə – bitkilərin şirəsi çıxarıldıqdan sonra qalan qalıq

<sup>2</sup> Şrot – günəbaxan tumlarının cecəsi

d) mineral yemlər – sönmüş əhəng, təbaşir, yumurta qabığı, balıqqlağı, sümük unu, çınqıl, ağac kömürü, xörək duzu.

**Silos.** Təzə göyərtinin və başqa vitaminlı yemlərin tədarük edilməsi və uzun müddət saxlanması üsullarından biri siloslamadır.

Ev quşlarının bütün növlərinin şəxsi təsərrüfatda hazırlanmış silosla yemlənməsi digər yemlərin işlənməsini xeyli azaldır.

Silos quşların qida rasionu üçün qiymətli **komponentdir**<sup>1</sup>, belə ki, o, həzmə yaxşı təsir edən faydalı vitaminlərlə zəngindir, mədə şirəsi ifrazını və qidalı maddələrin həzmolunma qabiliyyətini artırır.

Silos üçün yaxşı xammal müxtəlif dənli bitki, kələm, çuğundur və kök yarpaqları, qarğıdalı və s. hesab olunur. Paxlalı otlar (yonca, qara yonca, yem paxlaları), həmçinin təzə gicitkən pis siloslaşır və konservləşməni yaxşılaşdırmaq üçün onlara karbohidratlarla zəngin bitkilər (qırmızı kök, şəkər çuğunduru, paxlalı bitkilər və s.) əlavə edilir.

Silosun keyfiyyəti siloslaşdırılan bitkilərin inkişaf mərhələsindən və onların rütubətliliyindən asılıdır. Dənli bitkilər – sünbüllənmənin əvvəlində, paxlalılar – qönçələmə mərhələsində, qarğıdalının yaşıl kütləsi – süpürgəatma mərhələsində, qıçalar isə – südlü sarıyaçalan ilkin yetişmə zamanı siloslaşdırılır.

Quşlar üçün silosun tədarük edilməsində əsas tələb xammalın 0,5 sm ölçüdə xırda doğranmasıdır.

Ev quşlarına silosu aşağıdakı miqdarda vermək tövsiyə olunur: gün ərzində toyuqlara 20–25 q, hindtoyuğuna 35–50 q, qaz və ördəklərə 250–300 q.

**Quru ot.** Həyətyanı təsərrüfat şəraitində paxlalı, dənli bitkilərdən və yabanı otlardan hazırlanmış (təzə gicitkən, sirkən, müxtəlif otlar) vitaminlı quru ot qış vaxtı çox keyfiyyətli yem hesab olunur.

Paxlalıları çıçəkaçmadan önce – hələ qönçələmə başlayanda, tərkibi vitamin və karbohidratlarla zəngin olduğu zaman biçmək lazımdır. Biçilmiş məhsul tez və nəmi çəkilənədək qurumalıdır. İşıqda vitaminlər məhv olduğundan otları kölgədə qurutmaq vacibdir. Keyfiyyətli məhsul əldə etmək üçün biçilmiş kütləni qalınlığı 40–50 sm-dən az olmayaraq sərib qurutmaq daha səmərəlidir.

<sup>1</sup> **Komponent** – bir şeyin tərkib hissəsi

Ot xışıldamağa başlayanda qurutmanı qurtarmaq lazımdır. Cücələr üçün quru ot çiçəkləmədən əvvəl biçilən paxlalı bitkilərdən hazırlanır. Quru otu qaranlıq quru yerdə saxlamaq lazımdır.

Quşları yemləmə zamanı quru ot xırda doğranmalı və digər yemlərə əlavə edilməlidir.

**Yaşıl un.** Buunu may-iyun aylarında təzə gicitkən, zəncirotu yarpaqları və qırmızı yoncadan hazırlayırlar. Belə unun tərkibində quş orqanizminə lazım olan çoxlu miqdarda B, E qrupu vitaminləri, eləcə də mikroelementlər və mineral maddələr var.

Zəncirotunun sütlülər yarpaqlarını, gicitkəni və qırmızı yoncanın şirəli zoğlarını günəş şüaları altında, sonra isə mətbəx sobasının tavasında, zəif odda qurudurlar. Yarpaqlar ovucun içində asanlıqla ovxalananda (lakin toz halına gəlməmək şərtidə) qurutmanı bitmiş hesab etmək olar.

Yaşıl unu bağlı karton qutularda, qaranlıq və quru şəraitdə, əsəsən, sərin yerdə saxlamaq daha münasibdir.

Quşları yemləmək üçün yaşıl un başqa yemlərlə qarışdırılır.



### Sanitariya-gigiyena qaydaları

Heyvanlara, quşlara qulluq edərkən və onlara yem hazırlayarkən mütləq sanitariya-gigiyena qaydalarına əməl etmək lazımdır:

1. Xüsusi əlcəklərdən və qoruyucu maskalardan istifadə etmək bir çox infeksiya və müxtəlif xəstəliklərə yoluxma riskini azaldır.

2. Unutmayın ki, heyvan və quşları təkcə düzgün yemləmək işin sonu deyil, onlar saxlanılan ərazinin təmizliyinə də müntəzəm olaraq nəzarət etmək vacibdir.

3. Heyvan və quşların yem qabları həmişə təmiz saxlanılmalıdır, sanitariya-gigiyena qaydalarına əməl olunmalıdır. Bu nəinki sənin, həm də ətrafdakıların sağlamlığı üçün çox vacibdir.

► *Silos, kiçik budaqlardan alınan yem, maye əlavələr, iy-nəyarpaqlı bitkilərdən alınan cövhər, quru ot, yaşıl un.*



## Özünüyoxlama sualları

1. Gövşəyən kənd təsərrüfatı heyvanları üçün silosun tədarükü texnologiyası nədən ibarətdir?
2. Silosun keyfiyyəti nədən asılıdır?
3. Silosun keyfiyyətini necə yoxlamaq olar?
4. Ev quşları üçün hansı yem məhsulları tədarük edilir?
5. Ev quşlarına verilən silosun keyfiyyəti nədən asılıdır?
6. Quşlar üçün quru ot necə tədarük edilir?
7. Quşlar üçün yaşıl unun hazırlanma texnologiyası nədən ibarətdir?



## PRAKTİK İŞ

1. Azərbaycanda yerləşən ev və fermer heyvandarlığı haqqında məlumat tapın və dəftərinizə qeyd edin.
2. Hər biri 150 kq çəkiyə malik 8 baş inəyə 1 ay ərzində veriləcək silosun optimal çəkisini hesablayın.
3. 2 ay əzrində 10 toyuq, 18 ördək və 29 hindtoyuğuna veriləcək silosun çəkisini hesablayın.

LAYİH

## KONSTRUKSİYA MATERİALLARINDAN MƏMULATLARIN HAZIRLANMA TEXNOLOGİYASI

4-cü  
mövzu

### DETALLARIN HƏRƏKƏTLİ VƏ HƏRƏKƏTSİZ BİRLƏŞMƏLƏRİ (ODUNCAQ, METAL VƏ PLASTİK KÜTLƏDƏN)

Müasir zamanda satılan məişət mebellərinin əksəriyyəti süni ağaç materialallarından (SAM) hazırlanır. Bu materiallara oduncaq yonqarlı lövhələr (OYL), oduncaq lifli lövhələr (OLL) və orta sıxlıqlı oduncaq lifli lövhələr (OSOLL və ya MDF — *Medium Density Fibreboard*) aiddir. Bunun bir neçə səbəbi vardır. Birincisi, onların ucuz olması, ikincisi, xammalın çox zaman hamının əldə edə bilmədiyi çox qiymətli ağaç növünə bənzəyən teksturalı şponlarla üzlənməsi (fanerlənməsi), üçüncüüsü isə süni oduncaq materiallalarının eninin böyük olmasıdır. Bu materiallar həm də çox möhkəmdir və buna görə də mərkəzi isitmə sistemli quru yerdə istiliklə bağlı heç bir problem yaratmır.

Dünyanın hər yerində süni oduncaq materiallalarının istehsal olunması onları son 40 ilin ən çox istifadə edilən materialı etmişdir.

Xarrat işlərində süni oduncaq materiallalarından hazırlanmış mebellər **lövhəli** mebellər adlanır.

Hər bir mebel bir çox hissələrdən quraşdırılır və bu hissələr bir-biri ilə müxtəlif üsullarla birləşdirilir.

***Mebellərin quraşdırılması zamanı hansı birləşmə növlərindən istifadə edilir?***



*Şəkil 1. Tumba (altlıq)  
detallarının birləşməsi*

Şurupla birləşdirmək çox çətin deyil. Lakin detalları birləşdirməzdən əvvəl şurupu düzgün seçmək lazımdır. OYL-dən olan detalları birləşdirmək üçün oduncaqdə işlədilən şuruplardan fərqli olaraq başqa qu-

Birləşmə növləri hərəkətli və hərəkətsiz olur.

Vəziyyətlərinin dəyişilməzliyi təmin olunan (nisbi yerdəyişmələrin olmaması) detal birləşmələri hərəkətsiz birləşmə adlanır.

Hərəkətsiz birləşmə **sökülən** və **sökülməyən** olur.

Süni oduncaq materiallalarının hərəkətsiz birləşmələrini nəzərdən keçirək.

**1. Şurupla birləşmə** ən sadə hərəkətsiz birləşmədir. Detalları

LAYIM

ruluşlu şuruplar tətbiq olunur. Bu şuruplarda onların oxu boyunca özükəsən səlis yiv keçir (*şəkil 2*).

Özükəsən şuruplardan istifadə etdikdə işin rahat getməsi üçün əvvəlcədən kiçik diametrlı deşik açmaq burğulamaq və vintburanı düzgün seçmək lazımdır.


Künclü birləşmələrin etibarlılıq dərəcəsini artırmaq üçün birləşdirici furniturlardan istifadə olunur.

**2. Vintli bərkitmə**  
sökülən, lakin hərəkətsiz  
furniturdur<sup>1</sup> (*şəkil 3*).


Vintli bərkitmə vint və kiçik çəlləkdən ibarət olub, bir **panelin**<sup>2</sup> kənarının digər panel layına bərkidilməsi üçün istifadə olunur. Məsələn: rəfin yan panelə birləşdirilməsi. Çəkib-bağlama yerişi böyük olduğu üçün bu çox möhkəm bərkitmədir. Bu bərkitmənin bir çatışmayan cəhəti panelin üst hissəsində vint başlığının görünməsidir.

Əlbəttə, onları xüsusi tixaclarla bağlamaq olar. Lakin bu da vəziyyətdən çıxış yolu deyil. Tixaclar şkafın xarici panelində estetik görünmür.

Bərkitmənin bu növünü quraşdırmaq üçün yiyələnməsi vacib olan vərdişlər lazımdır. Təcrübəsiz olanlar kiçik çəllək vintdəki dəliyin rəfin kənarındaki dəliklə üst-üstə düşməməsi problemi ilə qarşılaşa bilərlər. Eləcə də kiçik çəllək vinti öz yuvasından çıxartmaq heç də asan deyil. Lakin yiğma zamanı bu narahatlıq və estetik xəta birləşmələrin etibarlı, həmçinin uzunömürlü olması ilə əvəz olunur. Vint rəfin kənarında əvvəlcədən açılmış deşiyə burğulanır. Onun quraşdırılması üçün rəfin kənarında və detalın üz layında iki deşik burğulanaraq açılır. Onlar bir-birinə perpendikulyar bərkidilir. Çox vaxt diametri 7 mm, uzunluğu 50 və ya 70 mm olan **avrovintlərdən**<sup>3</sup> istifadə olunur.



*Şəkil 2. Şurupların növləri: a) özükəsən şuruplar; b) ağac üçün adi şuruplar*




*Şəkil 3. Vintli bərkitmə: a) vintlər;  
b) detalların birləşməsi*

<sup>1</sup> **Furnitur** – mebel hazırlığında istifadə olunan yardımçı materiallar

<sup>2</sup> **Panel** – dördbucaqlı taxta parçası

<sup>3</sup> **Avrovint** – başlığı altibucaqlı olan vint



*Şəkil 4. Ekssentrik bərkitmə:*

a) vintlər; b) detalların birləşməsi


belədir – digər panelin kənarı birləşəcək detal layına ekssentrik bərkitmənin ştoku burularaq taxılır. Bu ştok panelin kənarından keçərək ekssentrikin çəlləyinə bərkidilir. Sonda ekssentrikin çəlləyi fırladılaraq ştoku özünə çəkir.

Ekssentrik bərkitmə həmişə oduncaq şkantlarla birlikdə istifadə olunur. Şkant birləşmə qovşağına əlavə sərtlik verir, bərkidilən detalların bir-birinə nisbətən yerdəyişməsinə maneə yaratır.

Bu birləşmələrlə yiğilan mebelləri dəfelərlə söküb-yığmaq olar. Ekssentriklər müxtəlif diametrde (12, 15, 25 mm) istehsal olunur.

Ekssentrikin yan paneldən nəzərə çarpmaması üçün panel rəngində tixaclar nəzərdə tutulmuşdur. Ekssentrikin çatışmazlığı onun özbaşına dönməsi baş verdikdə bərkimənin zəifləməsidir. Belə halin olmasına üçün bəzi furnitur istehsalçıları ekssentrikdə onun fırlanmasının əksini istiqamətində baxan və ilisməni artırın dişlər nəzərdə tutmuşlar.

Ekssentrik bərkitmədən OYL-dən olan rəflərin bir-birinə bərkidilməsində istifadə olunur.



*Şəkil 5. Şkantlarla birləşmə: a) şkantlar;*

b) detalların birləşməsi

diametrde olur. Yığma zamanı şkant detalların düzgün birləşdirilməsinə şərait yaratır, istismar edilərkən üzərinə yük götürürək onların yerdəyişməsinə maneə olur.

Birləşmənin bu növündən müstəqil olaraq təsadüfi hallarda yalnız ekssentrik birləşmələrə sərtlik vermək üçün istifadə edilir.

**3. Ekssentrik bərkitmə<sup>1</sup>.** Bu, hərəkətsiz furnitur olub, sökülmədir (*şəkil 4*).

Ekssentrik bərkitmə ən çox işlədilən bərkitmə növüdür. Bütün keyfiyyətli mebellər ekssentrik bərkitmə vasitəsilə yığılırlar. Onun işləmə prinsipi

lir. Onun işləmə prinsipi

belədir – digər panelin kənarı birləşəcək detal layına ekssentrik bərkitmənin ştoku burularaq taxılır. Bu ştok panelin kənarından keçərək ekssentrikin çəlləyinə bərkidilir. Sonda ekssentrikin çəlləyi fırladılaraq ştoku özünə çəkir.

**4. Şkantlarla birləşmə** hərəkətsizdir və sökülməyəndir (*şəkil 5*).

Şkant gövdəli mebel detallarının birləşdirilməsi üçün bərkidici məmulatdır, o, oduncaq və ya plastik kütlədən hazırlanmış silindrik formalı çüydür. Şkantlar müxtəlif uzunluqda və

müxtəlif uzunluqda və

<sup>1</sup> **Ekssentrik bərkitmə** – çəlləkvari vintin fırlanma hərəkətini ştokun irəli hərəkətinə çevirən qurğu

Şkant çox ucuz və sadə detal olsa da, onunla işin öz çətinlikləri vardır. O, təbii oduncaqdan hazırlanır. Qurudulmamış oduncaqdan hazırlanıqdə və ya düzgün saxlanılmadıqdə öz silindrik formasını dəyişir, bu isə birləşmənin keyfiyyətində özünü bürüzə verir. Buna görə də şkantların nəmliyi birləşdirilən detalların nəmliyindən 2–3 % aşağı olmalıdır. Şkantın yol verilən nəmlik həddi 6–8 % olmalıdır.

**5. Mebel künclüyü.** Bu furnitur tərpənməzdirdir, lakin söküldəndir. O, birləşmənin sadə növüdür, quraşdırılması asandır. Quraşdırmaq üçün heç bir əlavə dəliyin açılmasını tələb etmir. Mebel künclükləri metal və plastik kütlədən ola bilər (*şəkil 6*).


Mebel künclüklü birləşmə kifayət qədər möhkəm birləşmə növüdür və qiyməti də ucuzdur. Çatışmazlığı isə onun görünən olmasıdır. Plastik kütlədən olan mebel künclüyü bir qədər məməlatın estetik görüntüsünə xələl gətirir. Lakin bu qurulma mebeldə bərkitmənin əsas növüdür.

Hərəkətli birləşmələri nəzərdən keçirək.


**1. Çaşka həncama** yarımmexaniki qurğu olub mebeldə qapıların gövdəyə bərkidilməsinə və qapı laylarının müəyyən bucaq altında açılmasına xidmət göstərir (*şəkil 7*).

Həncamanın bu növü hərəkətli və sökülen olub qapıların bərkidilməsində ən etibarlı üsul hesab edilir.

**2. Həncamalı mebel kronşteyni** (*şəkil 8*). Yuxarı və aşağı açılan qapılar üçün xüsusi qaldırıcı mexanizmlər nəzərdə tutulmuşdur; bar üçün həncamalı kronşteyn (sağ və sol) və qaz dirəkləri olan həncama,



*Şəkil 6. Mebel künclüklü birləşmə:  
a) künclüklər; b) detalların birləşməsi*



*Şəkil 7. Çaşka həncamalı birləşmə:  
a) şaşka həncama; b) detalların birləşməsi*



*Şəkil 8. Həncamalı mebel kronşteynləri: a) plastik kütlədən; b) qaz dirəkləri olan; c) detalların birləşməsi*

Onlar söküləndir və hərəkətlidir.

Plastik kütlədən olan həncama qısa, kövrək və açıldıqda öz gedisi-nin rəvanlığını çox tez itirən olur. Əgər qapı və ya rəf tutulub saxlanılmazsa, zərbə nəticəsində plastik kütlədən olan həncamalar qopa bilər.

► *Süni oduncaq materialları: SAM, OYL, OLL, OSOLL və ya MDF, lövhəli mebel, hərəkətli və hərəkətsiz birləşmələr, söküllən və sökülməyən birləşmələr, özükəsən şurup, vintli bərkitmə, eksentrik bərkitmə, şkant, furnitur, kronşteyn.*



### Özünüyoxlama sualları

1. Hansı oduncaq materialları süni yolla alınır?
2. Nə üçün süni oduncaq materiallarından olan mebel “lövhəli mebel” adlanır?
3. Birləşmənin hansı növlərini tanıyırsınız?
4. Özükəsən şurup oduncaq üçün olan adı şurupdan nə ilə fərqlənir?
5. Vintli və eksentrik bərkitmələrdən hansı hallarda istifadə olunur?
6. Şkant dedikdə nə başa düşülür?
7. Şkantın başlıca vəzifəsi nədən ibarətdir?
8. Mebel künclüyünün mənfi cəhəti nədir?
9. Çaşka həncamadan haralarda istifadə olunur?
10. Həncamalı mebel kronşteynlərinin hansı növləri var?



### PRAKTİK İŞ OYL-dən detalların şkantla birləşdirilməsi

**Resurslar:** OYL-dən 6x10 sm ölçündə iki kiçik dirək, şkantlar, drel, xətkeş, karandaş, fırça, PVA yapışqanı, müşənbə, sıxac, nəm salfet  
**İşin gedisi:**

1. Detallar üzərində şkantlar üçün dəlikləri nişanlayın.
2. Şkantlar üçün dəlikləri burğulayın.
3. Şkantlara və dəliklərə yapışqan yaxaraq onları dəliklərə taxın.
4. Detalları şkantların və sıxıcının köməyi ilə birləşdirin.

LAYIHƏ

## ODUNCAQ SƏTHİNİN BƏZƏDİLMƏ TEXNOLOGİYASI

Məisət və ya bağ işlərində oduncaqdan çox istifadə olunur. Lakin öz təbii görünüşündə oduncaq məmulatları ətrafdakı mebel və əşyalarda vəhdətdə gözəl görünmür. Oduncaq hiqroskopik olduğundan o öz rəngini və rütubətliliyini dəyişir. Buna görə də oduncaqdan olan əşyanın öz istehlak keyfiyyətini uzun müddət saxlaması üçün onun üzərində bəzəmə işləri görmək lazımdır. Bundan başqa, düzgün bəzədilmiş əşya öz təbii görünüşünə nisbətən əhəmiyyətli dərəcədə dekorativ görünüşə malik olur.



*Oduncaq səthinin bəzədilmə texnologiyası nədən ibarətdir?*

Xarrat məmulatları üçün oduncaq **şəffaf**, **qeyri-şəffaf**, **oxşatma** və **məxsusi bəzədilmə** üsulları ilə bəzədilir.

Oduncağın **şəffaf** bəzədilməsi onun səthinə rəngsiz və ya rənglənmiş şəffaf bəzəmə materiallarının çəkilməsidir ki, bunun nəticəsində yaranan təbəqə oduncağın teksturasını saxlayır və ya bir az da çox bürüzə verir (*şəkil 1*).

Şəffaf bəzəmədən əvvəl oduncağı bəzəməyə hazırlayırlar, bunun üçün bir neçə əməliyyat yerinə yetirilir: **təmizləmə, cilalama, ağac xovunun təmizlənməsi**.

Təmizləmə əməliyyatı kiçik gövdəli rəndə ilə yerinə yetirilir. Rəndənin biçağı əvvəlcədən yonulur və bülöv daşında itilənir. Əgər təmizləmədən sonra oduncağın səthində qüsür olarsa, məsələn, kiçik budaq və ya qatran ayrılmaları, onda onlar kəsılır və oduncağın özündən calaq salınır. Qüsurlu yerlərin təmirindən sonra məmulatın səthi sumbata kağızı ilə kəsici alətlərin izi itənə qədər cilalanır.

Cilalama əvvəlcə irizərrəcikli, sonradan onları əvəz etməklə daha kiçik zərrəcikli sumbata kağızı ilə liflərin uzunu boyu yerinə yetirilir. Keyfiyyətli cilalanmış səth tamamilə hamar, təmiz görünüşə malik və əl ilə yoxlaşıqda ipək kimi olmalıdır.

Cilanmış səth ləkə örtülməyə hazır deyil, belə ki, onun üzərində oduncaqdan laylarla ayrılan kiçik liflər – oduncaq xovu vardır.



*Şəkil 1. Oduncağın  
şəffaf bəzədilməsi*

LAYIHƏ

Laklama və ya **pardaxlama**<sup>1</sup> zamanı xov qalxır və şəffaf lak təbəqəsini deformasiyaya uğradır.

Xov xırdadənəcikli sumbata kağızı ilə çıxarılır. Onu tam çıxarmaq üçün cilalama əməliyyatı 2–3 dəfə təkrarlanır. Əsaslı cilalama-dan sonra məmulat oduncaq tozundan təmizlənir. Bu əməliyyatı tozsoranla yerinə yetirmək daha yaxşıdır.

Oduncaq səthinin bəzədilməyə hazırlanmasının başqa üsulu da möv-cuddur ki, bu üsul “ağac **qatranlama**”<sup>2</sup> adlanır.

Oduncağı qatranlamaq yuxarıda şərh edilən mükəmməl cilalamadan sonra yerinə yetirilir. Bundan sonra detala ağac üçün olan qatran sürütlür (*şəkil 2*).

Qatranın iki növü var: **su üçün olan** və **su üçün olmayan**.

Su üçün olan qatran kifayət qədər az, böyük olmayan detallara tətbiq olunur. Su üçün olmayan qatran isə (tərkibində həllədici olan) istənilən detallara tətbiq olunur.

Beləliklə, hazırlanmış oduncağa bolluca qatran hopdurulur. Ümumiyyətə, kiçik detallar qatrana batırma üsulu ilə qatranlanır. Lakin böyük taxta və ya paneli qatrana batırmaq mümkün olmadığından adı fırçadan istifadə edilir.

Qatran ağaca artıqlaması ilə çəkilir, çalışmaq lazımdır ki, ağacın



*Şəkil 2. Oduncağa qatranın sürütləməsi*

canına çoxlu qatran hopsun. Bundan sonra detalların bir az qurumasına imkan yaradılır və bəzəmənin ikinci vacib mərhələsi – yuyub təmizləmə mərhələsi başlayır. Bu zaman oduncaq liflərinin təsviri qəflətən bütün kəskinliyi ilə üzə çıxır. Oduncaq daha da gözəlləşir.

Su üçün olmayan qatran çox miqdarda asetonun köməyi ilə yuyulur. Bu zaman sıx başlıqlı və böyük fırçadan istifadə edilir. Artıq qatrani oduncağa yaymadan kənarlaşdırmaq üçün bu üsuldan istifadə

edilir. Fırça içərisində aseton olan qaba batırılır və oduncaq detal 20–30 dərəcə maili vəziyyətdə tutulur, yüngülçə sıxılmış fırça qatrani qovmaq şərtilə yuxarıdan aşağıya doğru hərəkət etdirilir. Detal digər ucu ilə iş masasına dirənir və onun altına çox hiqroskopik material, məsələn, adı salfet kağızı qoyulur.

Fırça detalın ucuna çatdıqda sürüşüb salfetə düşür və asetonlu-qatranlı qarışiq salfetə hopur. Sonra fırça yenidən asetona batırılır və detal yuyulur. Bu iş detal tam yuyulana qədər davam etdirilir. Bundan sonra detalların asetondan qurumasına imkan yaradılır.

Oduncığın bəzədilməsində lak örtüyü ən sonuncu qatdır. Lak dekorativ qoruyuculuq funksiyasını yerinə yetirir.

<sup>1</sup> **Pardaxlama** – əşyanın səthini sürtüb, ona parlaq görünüş vermək

<sup>2</sup> **Qatran** – oduncağı rəngləmək məqsədilə istifadə olunan qəhvəyi rəngdə qatı maye

Laklar **rəngsiz** və ya **ton verilmiş** olur. Rəngsiz lakkar təbii oduncağın təbiilik xüsusiyyətinin qorunması lazım olan hallarda tətbiq olunur. Ton verilmiş lakkardan məmulata lazımı incə fərq vermək üçün istifadə edilir.

Lakkar mexaniki zədələnməyə (cızıqla, qopuqla, çatlarla, zərbələrə), təbii oduncaq kütłəsi və şponun rənginə təsir göstərən rütubətə və ultrabənövşəyi şüalara müqavimət göstərir.

Lak təbəqəsi bütün kələ-kötürlüyü və mikroçatları dolduraraq səthi hamarlayır.

Sonda axırıcı mərhələ – yuxarıda qeyd edildiyi kimi detalın lakanması yerinə yetirilir. Əgər detal məişət üçün nəzərdə tutulubsa, səthinin yarıtutqun rəng alması üçün ona 1-2 qat HU-222 lakı çekilir (*şəkil 3*).

Xarrat məmulatlarının qeyri-şəffaf bəzədilməsinin son mərhələsi rəngləmədir. Belə bəzəmənin müsbət cəhəti rəngin oduncağı zədələnmədən qorumasıdır.

Lakkardan fərqli olaraq, boyalar əvvəlki qatı tam örtür, bu isə səthi hamarlamağa və qüsurları gizlətməyə imkan yaratır. Lazımı çalarda boyaya seçməklə yaranmış qüsuru (məsələn, dərin çizidləri) aradan qaldırmaq olar.

**Oxşatma** bəzəməsi dedikdə yüksək temperaturda və təzyiq altında oduncaq səthinin süni nazik pərdə ilə üzlənməsi nəzərdə tutulur. Bu zaman üzlənən səthdə çizilməyə, çirkənmə və müxtəlif kimyəvi maddələrin təsirinə davamlı sərt təbəqə yaranır. Belə təbəqənin üz qatı ağacın müxtəlif növlərinə (dekorativ kağıza çap olunmuş təsvirin hesabına) oxşaya və ya birrəngli ola bilər.

Oxşatma bəzəməsinin müsbət cəhəti odur ki, sonradan üz örtüyünü lakk-boya materialları ilə bəzəməyə ehtiyac qalmır. Təbii oduncaqdan fərqli olaraq, çalar müxtəlifliyi problemi yaranmır. Məmulat çizilərək, çirkənmə və müxtəlif kimyəvi maddələrin təsirinə davamlı olur. Üz örtüyü çat vermir, öz rəngini və teksturasını uzun müddət saxlayır.

Oxşatma bəzəməsindən mebel, qapı, radio, televizor və digər məmulatların hazırlanmasında istifadə olunur.

Oduncağın **məxsusi** bəzədilməsinin bir neçə üsulu var. Oduncaq səthinin əridilmiş və ya tozşəkilli metaldan (metallaşdırma) bəzəmə qatı ilə, əridilmiş qatranla örtülməsi, oduncaq üzərində dekorativ işlərin (yivaçma, naxışsalma, daş-qasıla bəzəmə, yandırma) yerinə yetirilməsi **məxsusi bəzədilmə** üsullarıdır.

Məxsusi bəzəmə, əsasən, sistemsiz istehsalda, kiçikölçülü məmulatların hazırlanmasında tətbiq olunur və geniş yayılmamışdır.



*Şəkil 3. Qatran və lak çəkilmiş oduncaq*

**LAYİHƏ**



## Təhlükəsizlik və sanitariya qaydaları

1. Oduncaq məmulatlarının laklanması və rənglənməsi zamanı nəfəs alarkən zəhərlənmədən qorunmaq üçün otağın havası mütəmadi olaraq dəyişdirilməlidir.
2. Qızdırıcı cihazların yaxınlığında səthləri ləkləmək və ya rəngləmək olmaz.
3. Tənəffüs orqanlarını qorumaq üçün **respiratorlardan**<sup>1</sup> istifadə etmək lazımdır.
4. Lak və ya rəngin bədənin açıq yerlərinə düşməsindən qorunmaq lazımdır.
5. İş vaxtı texniki əlcək geyinmək məqsədə uyğundur.
6. İki qurtardıqdan sonra əllər əsaslı surətdə yuyulmalıdır.

► *Şəffaf bəzəmə, qeyri-şəffaf bəzəmə, oxşatma və məxsusi bəzəmə, cilalama, ləkləmə, qatranlama, rəngləmə.*



### Özünüyüxlama sualları

1. Bəzəmə işləri hansı məqsədlə yerinə yetirilir?
2. Oduncağın hansı bəzəmə növlərini tanıyırsınız?
3. Şəffaf bəzəmə nədən ibarətdir?
4. Oduncağın qeyri-şəffaf bəzədilmə texnologiyası nədən ibarətdir?
5. Oduncağı qatranlamaq nə deməkdir?
6. Qatranlamanın neçə növü var?
7. Su üçün olmayan qatranın yuyulması necə yerinə yetirilir?
8. Oduncağın ləkləməsi və rənglənməsi arasında hansı fərqlər var?
9. Oduncağın oxşatma bəzədilməsi texnologiyası nədən ibarətdir?
10. Oduncağın məxsusi bəzədilməsi texnologiyası nədən ibarətdir?



### PRAKTİK İŞ

#### Oduncaq məmulatlarının səthinin ləkləməsi

**Resurslar:** HU-222 markalı lak, oduncaq tircik, müxtəlif nömrəli sumbata kağızları, enli fırça, altlıq taxta, nəm salfet kağızı, respirator  
**İşin gedisi:**

1. Lak, fırça və altlıq taxtanı hazırlayın.
2. Oduncaq tirciyi sumbata kağızı ilə cilalayın və nəm salfet kağızı ilə tozunu təmizləyin.
3. Oduncaq tirciyin səthinin ləkləməsini yerinə yetirin.

<sup>1</sup> **Respirator** – tənəffüs orqanlarını toz, tüstü və zərərli qazlardan qoruyan fərdi mühafizə vasitəsi

LAYIHƏ

## SÜNI ODUNCAQ MATERİALLARININ SƏTHİNİN BƏZƏDİLƏMƏSİ

5-ci sinfin dərsliyində bəzi süni oduncaq materialları (SOM) haqqında ətraflı məlumat verilmişdi. Onlardan tikintidə, mənzil və otaqların təmirində, interyerin tərtibatında, mebellərin hazırlanmasında geniş istifadə olunur.



*Siz hansı süni oduncaq materiallarını tanıyırsınız?*

Süni oduncaq materialları bunlardır: **faner**, **oduncaqlıflı lövhələr (OLL)** və **onların müxtəlif növləri**, **oduncaq yonqarlı lövhələr (OYL)**.

Sənaye müxtəlif növdə OLL istehsal edir: adı OLL, orta sıxlığa malik OLL – OSOLL və ya MDF (XDF – yəni xırda dispersiyalı fraksiya) və böyük sıxlığa malik OLL – orqalit.

**Faner** müxtəlif oduncaqlardan soyulmuş şpon vərəqlərinin qatışığı surətdə bir-birinə perpendikulyar yerləşdirilərək yapışdırılmasından alınan oduncaq qatlı materialdır (*şəkil 1*).

Fanerin hazırlanması üçün enliyarpaqlı və iynəyarpaqlı ağac növlərdən olan şponlardan istifadə olunur.

**Şpon** qabığı təmizləndikdən sonra termik emaldan keçmiş şalbandan alınır. Fırlanan şalbandan enli soyma bıçağı ilə fasileşsiz olaraq kəsilən yonqar şpon adlanır (*şəkil 2*).

Qurudulmuş və biçilmiş şpon vərəqlərinə dezinfiksiaedici məhlullar hopdurulur, onlar bir-birinə perpendikulyar yerləşdirilərək yüksək temperatur və təzyiq altında yapışdırılır. Əgər hopdurulan məhlul su buraxmayan tərkiblidirsə, onda suyu davamlı faner əldə olunur. Fanerin konstruktiv növləri *şəkil 3*-də verilmişdir. Fanerin geniş miqyasda tətbiqi onun xassələrinin müxtəlif olması ilə fərqlənir. Bu müxtəliflik ağacların növündən, şpon vərəqlərinin sayından və istifadə



*Şəkil 1. Faner*



*Şəkil 2. Şpon*



*Şəkil 3. Fanerin konstruktiv növləri*

LAYİHƏ

olunan yapışqanın miqdardan asılıdır. Faner bir ağaç növündən olmaqla **vahid tərkibli və kombinədilmiş** olur.



*Şəkil 4. Xarrat lövhəsinin hissələri*

pıların, arakəsmələrin və pilləkənlərin hazırlanmasında, interyerin tərtib olunmasında geniş istifadə edilir. Həmçinin bir çox hallarda bu materiallardan tikintidə də istifadə edilir. Xarrat lövhəsi əlverişli qiyməti, çox gözəl istismar xarakteristikası, etibarlı və ekoloji təhlükəsizliyi ilə seçilir. Bundan başqa, xarrat lövhələri MDF və ya OYL-ə nisbətən daha davamlıdır.

Xarrat lövhələrinin müsbət xüsusiyyətlərindən biri də onların rütbətədözümlü olmasıdır.



#### *Süni oduncaq materiallarının səthini necə bəzəmək olar?*

Faner və xarrat lövhələrinin səthində bəzəmə işləri oduncaqdakından heç də fərqlənmir. Axı onlar da oduncaqdan alınmışdır. Bu səbəbdən onları əvvəlcə kiçik zərrəcikli sumbata kağızı ilə cilalayır, sonda isə astarlama, ara məsaflərinin doldurulması işləri görülür.

Hər iki süni oduncaq materialının dekorativ bəzədilməsi zamanı səthi qoruyucu şəffaf lakla örtmək olar. Bəzəmənin bu növündə materialların teksturası örtülmür, **şəffaf** qalır, buna görə də belə bəzəmə **xarrat bəzəməsi** adlanır.

Əgər süni oduncaq materiallarının teksturası rəngli boyalı ilə rənglənib görünməzsə, onda bu bəzəmə **qeyri-şəffafdır** və o **rəngsaz bəzəməsi** adlanır.

Bəzəmənin sadalanan növlərindən başqa digər bədii bəzəmə növləri də mövcuddur: **inkrustasiya**<sup>1</sup> (**mozaika**); **yandırma üsulu ilə naxışsalma**; **divar naxışı**; **rəngləmə** ilə oxşatma.



#### *OYL-nin səthini necə bəzəmək lazımdır?*

Əvvəlcə OYL-in hazırlanma texnologiyası ilə tanış olaq.

**Oduncaq yonqarlı lövhə (OYL)** xirdalanmış oduncaq tullantılarını yapışdırmaq və presləmək yolu ilə istehsal olunur. Məlum olduğu kimi,

<sup>1</sup> **Inkrustasiya** – başqa bir material üzərinə (sədəf, sümük, qiymətli daş və s.) taxılın bəzək

LAYİHƏ

OYL-in hazırlanmasında əsas olaraq ağac emalı sənayesinin tullantıları, eləcə də kəpək, yonqar və talaşa götürülür. Xammalın hazırlanmasında hazır materialın keyfiyyət göstəricilərini yaxşılaşdırmaq üçün müxtəlif növ ağacların yonqarı qarışdırılır. Lazımı sıxlıqda OYL əldə etmək üçün xammalın maksimum eyni tərkibdə olmasına çalışmaq lazımdır. Buna görə də kəpəyi, talaşanı və yonqarı əlavə olaraq lazımi **kondisiyaya**<sup>1</sup> qədər doğrayır və xirdalayırlar.

Sonra xammalı qurudurlar. Xammalın qurudulması oduncaq hissələrinin rütubətdən xilas olunmasına imkan verir. Bu isə onların yapışqanla daha keyfiyyətli qarışdırılmasına imkan yaradır. Bundan sonra xammalı yapışqan tərkiblə əsaslı surətdə qarışdıraraq lövhələrin formalasdırılması üçün hazır kütlə əldə edilir. OYL-in formalasdırılması belə baş verir: yapışqanlı kütlə lazımı endə hərəkətli ləntə töküür və bundan sonra temperatur rejiminə ciddi əməl olunmaqla lazımı qalınlıqda preslənir. Sonda hazır oduncaq yonqarlı lövhə lazımı uzunluqda kəsilir və əlavə olaraq qurudulur.

OYL-lər bir və ya iki tərəfdən üzlənmiş və üzlənməmiş növdə istehsal olunur. OYL-ləri soyulmuş şponla, sintetik qatran hopdurulmuş kağızla və sintetik nazik təbəqə ilə üzleyirlər. Sənayedə **laminə edilmiş** və **kaşirlənmiş** OYL-lər istehsal olunur.

**Laminəlməmə<sup>2</sup>** lövhə səthlərinin qatran hopdurulmuş nazik pərdəli kağızla örtülmə prosesidir (*şəkil 5*). Büyük təzyiq və temperaturun (140–210° C) kompleks təsiri nəticəsində nazik pərdəli kağız səthə “nüfuz edir”.

**Kaşirlənmə<sup>3</sup>** bərk nazik təbəqənin oduncaq yonqarlı lövhəyə preslənməsidir (*şəkil 6*). Bu zaman lövhənin bütün səthinə yapışqan təbəqəsi çekiilir və bu təbəqəyə bərk dekorativ təbəqə preslənir. OYL-in kaşirlənmə prosesi laminəlməyə nisbətən daha “yumşaq şəraitdə”, yəni nisbətən kiçik təzyiq və temperaturda (120–150° C) həyata keçirilir.

Ev şəraitində üzlənməmiş OYL-in səthini çox asanlıqla üzləmək olar (*şəkil 7*). Bunun üçün iki üsul mövcuddur:

- səthi lak-boya materialları ilə örtmək;
- səthə kağız təbəqə və ya şpon yapışdırmaq.



*Şəkil 5. Laminəlməmiş OYL*



*Şəkil 6. Kaşirlənmiş OYL*

<sup>1</sup> **Kondisiya** – norma, standart

<sup>2</sup> **Laminəlməmə** – ingiliscə *lamination* — laylara ayırma, açma, təbəqələrə ayırma

<sup>3</sup> **Kaşirlənmə** – almanca *kasehieren* — kağız yapışdırmaq



*Şəkil 7. Üzləmə materialları: a) kağız təbəqə; b) kağız mebel lenti*



*Şəkil 8. Ütü vasitəsilə şponun yapışdırılması*



### Özünüyoxlama sualları

1. SOM-dən harada istifadə olunur?
2. Hansı SOM-ı tanıyırsınız?
3. OLL neçə cür olur?
4. Faner şpondan nə ilə fərqlənir?
5. Xarrat lövhəsi haqqında nə bilirsiniz?
6. Xarrat lövhəsindən harada istifadə olunur?
7. Bəzəmənin hansı bədii növlərini tanıyırsınız?
8. OYL necə əldə olunur?
9. Hansı üzləmə növlərini tanıyırsınız?
10. Laminəlmə prosesi nədən ibarətdir?
11. Kaşirlənmə prosesi nədən ibarətdir?
12. Ev şəraitində SOM necə üzlənilir?



### PRAKTİK İŞ Süni oduncaq materiallarının öyrənilməsi

**Resurslar:** SOM nümunələri – faner, şpon, OYL, OLL növləri, OSOLL və ya MDF, orqalit, dərslik, dəftər

#### İşin gedisi:

Faner nümunələrində şpon qatlarının miqdarını təyin edin.

1. SOM nümunələrini nəzərdən keçirin.
2. Hər bir nümunənin xüsusiyyətini təyin edin.
3. Təyin etdiyiniz xüsusiyyətləri dəftərinizə yazın.

**LAYİHƏ**



**Metali bəzəmək nə deməkdir?**

**Bəzəmə** istənilən məmulatın hazırlanmasında sonuncu əməliyyatdır. Bəzədilmə nəticəsində düz və hamar səth əldə olunur, metalin köhnəlməyə və **korroziyaya**<sup>1</sup> müqaviməti artır, məmulata gözəl xarici görkəm verilir.

Nazik təbəqə metaldan və məftildən olan məmulatlar müxtəlif üsullarla bəzədirilir: **detalin kənarlarının təmizlənməsi, cilalanması, lakklama və ya rəngləmə, oksidləşmə, rifləmə**<sup>2</sup>, aşınma.

Kənarların təmizlənməsi xırda kərtikli yeyə ilə yerinə yetirilir. Onun köməyi ilə tilişkələr kənarlaşdırılırlar, iti uclar kütləşdirilir. Çox böyük olmayan əyriliklər cilalayıcı sumbata kağızı ilə aradan qaldırılır.

Təbəqə metaldan olan pəstahların kənarlarının rahat təmizlənməsi üçün onları məngənədə iki taxta parçası arasında bərkitmək məsləhət görülür.

Nazik və qısa detalları sumbata kağızı vərəqinə sürtərək emal edirlər. Detallar oduncaq qəliblə sıxılır və bir qədər güc sərf edilməklə sumbata kağızının səthində irəli-geri hərəkət etdirilir.

Rəngləmə və ya lakkadan əvvəl detalların səthi xüsusi məhlulla yağsızlaşdırılır və ya soda məhlulunda isladılmış pambıq tamponla silinir.

Rəng və ya lak quru metal səthə xırda boyalı balonundan tozlandırma üsulu ilə, həmçinin bütün səthə bərabər olaraq fırça ilə çəkilir (*şəkil 1*).



*Şəkil 1. Metalin rənglənməsi və ya lakklanması:*  
*a) tozlandırma üsulu ilə; b) fırça ilə*

Detala sürtülmüş yağlı boyalı surətdə bütün istiqamətlərdə yayılır. Boyanın və ya lakin ikinci qatı birinci qat quruduqdan sonra çəkilir. Bu zaman boyalı təbəqəsi hamar alınır, rənglənmiş səth isə gözəl

<sup>1</sup> **Korroziya** – metalin turşular və ya atmosfer tərəfindən yeyilib dağılması

<sup>2</sup> **Rifləmə** – metalin səthini kələ-kötür etmə, çopurlaşdırma

görünüş əldə edir. Lak və ya boyaya örtüyü məmulatın səthini korroziyadan qoruyur.

Fırçalar içərisində su olan bankada və ya xüsusi asmada saxlanılır.


Metal məmulatların səthinin oksidləşmiş pərdə təbəqəsi ilə örtülməsi geniş tətbiq olunur. Bu üsul **oksidləşdirmə** adlanır. Bu məqsədlə məmulat **mufel sobalarında**<sup>1</sup> qızdırılır və xüsusi məhlulda soyudulur. Belə məmulatların səthi qara və ya tünd-göy rəngdə olur. Bəzəmənin bu üsuluna **zağlama**<sup>2</sup> (qaraltma) da deyilir (*şəkil 2*).



*Şəkil 2. Gövdəsi zağlanmış metal məmulatlar*

Tez qaraltma (zağlamaya və oksidləşməyə uyğun) otaq temperaturunda metal məmulatlara gözəl, bir bərabərdə olan, qara dekorativ və qoruyucu örtüyün verilməsi prosesidir.

Metal səthinin bəzədilmə üsullarından biri də rifləmədir. **Rifləmə** dəqiq yerinə yetirilmiş naxışaçma və kimyəvi üsulla naxışaçmanın xattırladan, metalin çox sadə dekorativ bəzədilmə üsuludur (*şəkil 3*).



*Şəkil 3. Riflənmiş metal nümunələri*

Rifləmədən, əsasən, kiçik ölçülü məmulatların bəzədilməsində, mebel furniturlarının elementlərində, eləcə də böyük ölçülü metal təbəqələrin emalında istifadə olunur.



*Metalın rifləmə texnologiyası nədən ibarətdir?*

<sup>1</sup> **Mufel sobası** – odadavamlı kütlədən hazırlanmış zavod sobası

<sup>2</sup> **Zağlama** – metalin səthinin təbəqə ilə örtülməsi, qaraldılması

Rifləmə zamanı müxtəlif bucaq altında itilənmiş və müxtəlif əyrilikdə ucluğu olan qələmşəkilli pərçim alətlərindən – **çekanlardan** istifadə olunur. Bu alətlərin qələmdən fərqi ondadır ki, onların metalı cızmayan, sadəcə, onu çökdürən kütləşdirilmiş işçi kənarı vardır (*şəkil 4*).

Yarimdairəvi işçi kənarı olan çekanla xəttin orta hissəsi çökdürülür. Onun kənarları isə rəvanlıqla yox dərəcəsinə enir. Çökəmənin növbəti bir-ləşməsində ahəngdar kecid əmələ gəlir.

Təsvirin konturları metalın üzərinə qələmin köməyi ilə ülgü əsasında çizilərək köçürürlür.

Sərbəst kompozisiya isə karandaşla köçürürlür və metal qələmlə çökdürülür. Səthdə təsvir hamar və riflənmiş yerin fərqiñə görə əldə edilir.

Rifləmənin iki növü var: **zərif** və **kobud**. Bu növlərin hər birinə ayrılıqda müxtəlif çekanlar tətbiq olunur.

Alətin asan sürüşməsi üçün hər zərbədən sonra onu yağda isladılmış əsgİ ilə silmək lazımdır.

Qara metal səthinin bəzədilməsi üsullarından biri də metalin **aşınmasıdır**.

**Aşınma** – xüsusi seçilmiş kimyəvi reaktivlərin təsiri ilə metaldan müəyyən səth örtüyünün çıxarılması üçün aparılan texnoloji əməliyyatdır.

Aşınma üsulu ilə bəzədilən qara metal məməlumatının təsviri *şəkil 5-də* verilmişdir.

**Qara metalin aşınma texnologiyası nədən ibarətdir?**



*Şəkil 4. Çekanlar*



*Şəkil 5. Aşınma üsulu ilə bəzədilmiş metal*

Metalin aşınmasının üç üsulu vardır:

- kimyəvi aşınma – buna maye aşınma da deyilir;
- elektrokimyəvi aşınma – buna qalvanik aşınma da deyilir;
- ion-plazmalı aşınma – buna quru aşınma da deyilir.

İstənilən təsvir, ornament və yazıların kimyəvi vasitələrin köməyi ilə metalin səthinə köçürülməsi metalin **kimyəvi aşınması** adlanır.


Aşınmanın mahiyyəti odur ki, metal üzərində təsvir aşınma yolu ilə əldə olunan dərinliklər hesabına yaranır.

Elektrokimyəvi aşınmanın kimyəvi aşınmaya nisbətən üstünlüyü böyükdür. Bu üstünlükldən biri elektrokimyəvi üsulla aşınmada

LAYIHƏ  
37



*Şəkil 6. Səthi lakla örtülmüş məmulat*



*Şəkil 7. Məmulatın aşınma sxemi*

Prosesi aktivləşdirmək üçün elektrolitə polad elektrod salınır və sabit cərəyan mənbəyinin mənfi (-) qütbünə birləşdirilir (*şəkil 7*). Cərəyan mənbəyinin müsbət (+) qütbünə isə emal olunacaq məmulat qoşulur.

Keyfiyyətli düzləndirici olmadıqda mobil telefon üçün olan düzləndiricidən (adapter) istifadə etmək olar. Bu zaman onun uyğun yuvaya aid kontaktı kəsilməlidir.

Qabda elektrolitin səviyyəsini elə nizamlamaq lazımdır ki, aşınma zamanı o ətrafa sıçramasın.

Metalin səthindəki dərinliyi vizual müşahidə etməklə nizamlamaq olar. Bunun üçün məmulat vaxtaşırı məhluldan çıxarılır və ona nəzarət edilir.

Arzu olunan nəticə alındıqdan sonra məmulat cərəyan mənbəyindən ayrıılır və səthdəki lak təbəqəsi səliqə ilə kənarlaşdırılır. Bu məqsədlə lak çıxardıcı vasitələrdən və sıx parçadan istifadə etmək olar. Sonda səthinə şəkil köçürülmüş məmulat sabun və ılıq su ilə yuyulur.

galvanik elementdən<sup>1</sup> istifadə olunmasıdır.

Galvanik elementlə aşınma daha tez müddətdə baş verir, metalin səthində təsvirin konturları daha tünd və aydın olur. Bundan başqa, aşlayıcı maddələrin tərkibində zərərli maddələr olmadığından iş prosesində insanın sağlamlığına ziyan vuracaq qazlar əmələ gəlmir.

Elektrokimyəvi aşınma maye elektrolitdə elektrokimyəvi proseslərin baş verməsi hesabına əldə olunur. Metal məmulat qaynar suda yuyulur və qurudulur. Bundan sonra fırça ilə emal olunmayan səthə qoruyucu dirnaq lakı çekilir (*şəkil 6*).

Aşınma zamanı çökmüş və ya qabarlıq təsvir almaq mümkündür. Bu, lak təbəqəsinin metalin səthinə çəkilməsindən asılıdır. Lak təbəqəsi olmayan təmiz metal hissə kimyəvi aşınmaya məruz qalır. 0,5 litr suda iki xörək qaşığı mətbəx duzu həll edilir.

<sup>1</sup> Galvanik element – elektrik cərəyanının kimyəvi mənbəyidir.



## Təhlükəsizlik və sanitariya qaydaları

1. Ancaq saz alətlə işləyin.
2. Məmulatın səthini cilaladıqda barmaqlarınızı yaralamamaq üçün tilişkə və iti kənarlardan qoruyun.
3. Məmulatları laklıdıqda və ya boyadıqda yanğın əleyhinə təhlükəsizlik qaydalarına riayət edin.
4. Laklama və rəngləmə əməliyyatlarını havası daim dəyişdirilən yerdə yerinə yetirin.
5. Əllərin və geyimin təmizliyinə nəzarət edin.
6. Əlləri həlledicilərlə təmizləyin. Bu məqsədlə ağ neft, skipidar və ya xüsusi vasitələrdən istifadə edin.



*Korroziya, detalin kənarlarının təmizlənməsi, detalların cilalanması, laklıma və rəngləmə, oksidləşmə, rifləmə, aşınma, respirator, çekan.*



## Özünüyoxlama sualları

1. Metalın bəzədilməsi dedikdə nə başa düşürsünüz?
2. Qara metalın bəzədilməsi üsulları hansılardır?
3. Metalın kənarının və səthinin təmizlənməsi necə həyata keçirilir?
4. Cılalama əməliyyatı necə yerinə yetirilir?
5. Metal hansı üsullarla rənglənir və ya laklıdır?
6. Metalın oksidləşdirilməsi necə yerinə yetirilir?
7. Metal səthinin riflənməsi nə deməkdir?
8. Rifləmə hansı alətlərlə yerinə yetirilir?
9. Rifləmə texnologiyası nədən ibarətdir?
10. Metalın aşınması dedikdə nə başa düşürsünüz?
11. Qara metal neçə üsulla aşındırılır?
12. Aşınma texnologiyası nədən ibarətdir?
13. Metal səthinin bəzədilməsi zamanı hansı təhlükəsizlik və sanitariya qaydalarına riayət edilməlidir?



## PRAKTİK İŞ

### Qara metalın lak və ya boyası ilə bəzədilməsi

**Resurslar:** qara metal parçası, məngənə, yeyə komplekti, sumbata kağıızı, boyası və ya lak, fırça, respirator

#### İşin gedişi:

1. Məxməri yeyələr və sumbata kağıızının köməyi ilə metal parçasının səthini və kənarlarını təmizləyin.
2. Metal parçasının səthinə lak və ya boyası çəkin.
3. Örtüyün keyfiyyətini və metalin xarici görünüşünü yoxlayın.

**LAYİHƏ**

## ƏLVAN METALLARIN SƏTHİNİN BƏZƏDİLMƏ TEXNOLOGİYASI

Əlvan metallar qara metallara nisbətən az məşhurdur. Bu onunla izah olunur ki, əlvan metalların yataqlarına az rast gəlinir, onların əridilmə prosesi çox mürəkkəbdır və maya dəyəri böyükdür.



**Hansi metallar əlvan metallara aiddir?**

Əlvan metallara mis, alüminium, qalay, sink, nikel, titan, magnezium, gümüş, qızıl və s. aiddir. Onlardan alüminium və mis ərintiləri daha çox yayılmışdır.



**Əlvan metalların səthini nə üçün bəzəmək lazımdır?**

Qara metallar kimi əlvan metallar da korroziyaya məruz qalır. Əlvan metallar ətraf mühitlə fiziki-kimyəvi reaksiyaya girir və bunun nəticəsində onların xassələri dəyişir. Bu da metalların korlanmasına və texnoloji proseslərin pozulmasına gətirib çıxarır.



**Əlvan metalların səthinin bəzədilməsinin hansı üsul və növləri var?**

Bəzəmənin üsul və növləri çoxdur, lakin konkret üsul seçimi onun müəyyən məmulata tətbiqinin məqsədə uyğunluğundan asılıdır.


Əlvan metaldan olan məmulatlar müxtəlif üsullarla bəzədirilir: **anodlaşdırma, qızılsuyunasalma, lakkama, patinləşdirmə<sup>1</sup>, gümüşləmə, xromlama, minaçəkmə** və s. Bu üsulların hər birini ayrı-ayrılıqda nəzərdən keçirək.



**Şəkil 1. Anodlaşdırılmış məmulatlar**

**Anodlaşdırma** – bəzəmənin eyni vaxtda həm dekorativlik, həm də qoruyuculuq funksiyası daşıyan növdür. Hər bir metalin, o cümlədən məişətdə ən çox işlədilən alüminiumun pas və korroziyadan mühafizəyə ehtiyacı var. Əgər alüminium məmu-

<sup>1</sup> **Patinləşdirmə** – patin çəkmək, tunc və ya mis məmulatı qədimdən qalmış əşyaya oxşatmaq üçün üzərinə xüsusi maddə çəkmək



*Şəkil 2. Qızılısu yuna salınmış məməlatlar*

latın səthində sıx və qalın oksid təbəqəsi yaradıllarsa, bu alüminiumun anodlaşdırılması prosesində alınan sonrakı korroziyanı əngəlləyər.

Mexaniki cəhətdən ən möhkəm və davamlı təbəqə alüminiumun aşağı temperaturda nazik təbəqəli anodlaşdırılması zamanı əldə edilir (*şəkil 1*).

**Anodlaşdırma** (sinonimlər: anod oksidləşdirməsi, anod turşuması) – elektroliz yolu ilə bəzi metalların və ərintilərin səthində oksid təbəqəsinin yaranma prosesidir.

**QızılısuNASALMA** – məməlatın səthinə dekorativlik, qoruyuculuq və ya dekorativ-qoruyuculuq məqsədilə nazik qızıl təbəqəsinin çəkilməsidir (*şəkil 2*).

QızılısuNASALMANIN bir neçə növü var: **odlu qızılısuNASALMA**, **yağ əsasda qızılısuNASALMA**, **poliment<sup>1</sup> ÜZƏRİNƏ QIZILSUYUÇƏKMƏ**.

**Odlu qızılısuNASALMA** – ən qədim qızılısuNASALMA texnikası hesab olunur. Bu üsul bir zamanlar qovrulmuş qızıl adı daşıyırıldı. Bu üsul özlüyündə civədə həll edilmiş yüksək keyfiyyətli qızılın civənin (**amalqamanın<sup>2</sup>**) tam buxarlanmasına qədər deşilməsindən ibarətdir.

Bu üsulla işlənmiş məməlat korroziyaya qarşı yüksək dözümlülük nümayiş etdirir. Çatışmayan cəhəti isə çox zəhərli olmasıdır.

**Yağ əsasda qızılısuNASALMA** – metal (abidələrin, hasarların, günbəzlərin, qurğusundan olan fiqurların), gips və daş səthlərin qızıl suyuna salınmasında, eləcə də interyer zərlənməsində istifadə olunur.

**Poliment ÜZƏRİNƏ QIZILSUYUÇƏKMƏ** – ağac səthlərinin (**ikonaların<sup>3</sup>**, **çərçivələrin**) qızıl suyuna salınmasında və ancaq interyerin zərlənməsində tətbiq olunur.

XVIII əsrde polimenti qırmızı gil, sabun, mum, kit piyi və yumurta ağından hazırlayırdılar. Polimentin kəşkin qırmızı-qəhvəyi rəng alması üçün eyni səth onunla iki-üç dəfə rənglənir. Poliment qonur rəng ala-

<sup>1</sup> **Poliment** – pardaxlamadan əvvəl taxtaya çəkilən rəng, boyanın adıdır.

<sup>2</sup> **Amalqama** – civə ilə bəzi metalların ərintisi.

<sup>3</sup> **İkona** – xristianlıqlarda Allahın, yaxud övliyaların şəkli.

raq quruduqdan sonra təmiz, hamar və parlaq olması üçün təmiz mahud parça ilə yuyulur. Bundan sonra qızıl suyu çəkiləcək yer fırça ilə yarı su, yarı 40%-li spirt məhlulunda isladılır.

Səthin bəzədilməsinin ləklama və oksidləşdirmə üsulları ilə tanış olduğumuz üçün onlar haqqında danışmayacaqıq.

Əlvan metalların səthinin bəzədilməsinin növbəti üsulu patinləşdirmədir.



### **Patinləşdirmə və patin nə deməkdir?**

**Patinləşdirmə** interyer əşyalarına və materiallara gözəl dekorativ görünüş və əntiqlik vermək və onlarda qoruyuculuq xassələrini yüksəltmək üçün məmulatın görkəminin süni yolla köhnəldilməsidir.

Patinləşdirməyə mis, bürünc, latun, dəmir, ağac, gips və s. materiallardan olan məmulatlar məruz qalır (*şəkil 3*).



*Şəkil 3. Patinləşdirilmiş məmulatlar*

Patin mis və onun ərintiləri üzərində olan pərdə və ya nazik təbəqədir. Patinin iki növü vardır: **təbii** və **süni**.

**Təbii patin** – ətraf mühitin təsiri altında dekorativ (abidələrdən tutmuş sikkələrə qədər) və ya texniki məmulatların (sökülmə yerləri, kontaktlar) səthində yaranan karbonat oksidli pərdədir.

**Süni patin** – abidələrə və dekorativ məmulatlara xüsusi maddələrin yaxılmasına nəticəsində onların səthində yaranan nazik təbəqədir.

Metalı lazımi ölçüdə və zövqlə patinləşdirmək lazımdır, çünkü əks təqdirdə əldə olunan parıltı bayağı olar. Elə bu səbəbdən də bu işi yerinə yetirmək üçün mütləq peşəkarə müraciət etmək lazımdır.

Əlvan metal səthlərinin bəzədilməsinin digər üsulu gümüşləmədir.

**Gümüşləmə** – metalin səthinə gümüş təbəqəsinin çəkilməsidir.

Bəzən detalların və digər elektrikkeçirən materialların, məsələn, qrafitin səthinə gümüş təbəqəsinin qalvanik proseslə çəkilməsini də gümüşləmə adlandırırlar.

Gümüşləmə metalları korroziyadan, yeyilmədən qorumaq, eləcə də onların səthinə parıltı vermək üçün aparılır (*şəkil 4*).

LAYIHƏ

Gümüşləmə zamanı istifadə olunan gümüşün əsas xassələri bunlardır: elektrik ötürüçülüyü, əksətmə qabiliyyəti, xarici təsirlərə davamlılığı.

Metalların gümüşləndirilməsi nəinki metal detalların sökülen yerlərinin, dəyişdirici açarların, kontaktların texniki cəhətdən korroziyaya qarşı müdafiəsini möhkəmləndirmək, eləcə də metal bəzək əşyalarının, qab-qacağın və s. dekorlaşdırılması üçün tətbiq edilir. Gümüşləmənin **əksətmə qabiliyyətindən** optik cihazların, fənərlərin, **projektorların**<sup>1</sup> istehsalında istifadə olunur. Gümüş qələvili maddələrin təsirinə qarşı davamlı olsa da, kükürdə qarşı əks reaksiyalıdır: əgər havada kükürd qarışığıları olarsa, bu zaman gümüş qaralır.

Xromdan istifadə edərək müxtəlif metal məmulatları xromlamaq olar.

**Xromlama** – polad məmulatlarının səthinə xromun **diffuziya**<sup>2</sup> edilməsidir və ya elektrik cərəyanının elektrolitə təsiri nəticəsində detalın səthinə xrom təbəqəsinin çökəsi prosesidir. Xrom təbəqəsi dekorativ məqsədlərlə – korroziyadan qorunmayı təmin etmək və ya səthin möhkəmliyini artırmaq üçün səthə çəkilə bilər (*şəkil 5*).



*Şəkil 4. Gümüşlənmiş məmulatlar*



*Şəkil 5. Xromlanmış məmulatlar*



**Metal səthlərin xromlama texnologiyası nədən ibarətdir?**

Xromlamaya məruz qalan detal, bir qayda olaraq, aşağıdakı mərhələləri keçir: güclü çirkənməni kənarlaşdırmaq üçün təmizləmə; çirk

<sup>1</sup> **Projektor** – güclü işıq verən aynalı cihaz

<sup>2</sup> **Diffuziya** – molekulyar hərəkət nəticəsində maddələrin tədricən qarışması

**LAYİH**

izlərinin kənarlaşdırılması üçün həssas təmizləmə; ilkin hazırlıq (təməlin materialından asılı olaraq dəyişməklə); doymuş məhlul olan vannaya yerləşdirmə və temperaturları eyniləşdirmə; cərəyan qoşmaq və lazımı qalınlıq alana qədər onu saxlamaq.

Xromlama zamanı istifadə olunan **reagentlər**<sup>1</sup> və prosesin tullantıları son dərəcə zəhərlidir və bu proses ciddi tənzimlənməlidir.

Minaçəkmə də səthlərin bəzədilmə metodlarından biridir.

**Minaçəkmə** – mina qatı çəkilməklə məmulatların bəzədilmə üsuludur. Belə bəzəmələrdə isti (silikatlı), soyuq (üzvi) və rəssam minalarından istifadə olunur.

Minaçəkmə dekorativ əşyaları, suvenirləri, zərgərlik və s. məmulatları bəzəmək üçün istifadə olunan rəngli materialların məmulat üzərinə çəkilmə prosesidir.

Minaçəkmə **zərgərlik** məmulatlarının səthini bəzəməyin ən mürəkkəb üsullarından biri hesab olunur. Zərif və düzgün minaçəkmə bacarığı xüsusi istedad tələb edir (*şəkil 6*).



*Şəkil 6. Mina çəkilmiş məmulatlar*

**İsti mina** – müxtəlif metal oksidlərindən istifadə etdikdə lazımi rəngə boyana bilən qurğuşunlu şüşədir. İsti mina **şəffaf** və ya **qeyri-şəffaf** olabilir. Minaçəkmənin bu növündə bəzəmə yüksək temperaturda (600°–850°C) aparıldığı üçün xüsusi mufel sobalarından istifadə tələb olunur.

**Soyuq mina** – müasir sənayenin istehsal etdiyi müxtəlif **piqmentlərdən**<sup>2</sup>, eləcə də lak-boya materiallarından istifadəyə əsaslanan bəzəmə üçün örtük növüdür. Hazır məmulatlarda onların bühlurlaşması xüsusi **katalizatorların**<sup>3</sup> tətbiq edilməsi ilə sürətlənir.

<sup>1</sup> **Reagent** – başqa bir maddə ilə qarışdırıldıqda müəyyən kimyəvi reaksiya əmələ gətirməklə axtarılan maddənin mövcud olmasını zahirə çıxarmağa imkan verən maddə

<sup>2</sup> **Piqment** – dəriyə, saçə rəng verən maddə

<sup>3</sup> **Katalizator** – kimyəvi reaksiyaları sürətləndirən və ya yavaşdan maddə

**Rəssamlıq minası** – mina örtüyü üzərində kiçikölçülü rəsmlər çəkmək üçün istifadə edilən minalı boyadır. Təmələ çəkilmiş rəsmin bərkidilməsi mufel sobalarında 600–700°C temperaturda bişirilmə vasitəsi ilə yerinə yetirilir. Bişirildikdən sonra rəsm şəffaf mina ilə örtülür və bundan sonra yenidən bişirilir.

- *Anodlaşdırma, qızılısuyunasalma, odlu qızılısuyunasalma, yağ əsasda qızılısuyunasalma, pigment üzərinə qızılısuyuçəkmə, lakklama, oksidləşdirmə, patinləşdirmə, patin, təbii patin, süni patin, gümüşləmə, xromlama, minaçəkmə, isti mina, soyuq mina, rəssamlıq minası.*



### Özünüyoxlama sualları

1. Əlvan metallar hansılardır?
2. Əlvan metalların səthi hansı məqsədlə bəzənir?
3. Əlvan metalların səthinin bəzədilməsinin hansı növləri və üsulları var?
4. Metalların anodlaşdırılması özündə hansı funksiyaları daşıyır?
5. Metalın anodlaşdırılması nə deməkdir?
6. Qızılısuyunasalma nədir və onun hansı növləri var?
7. Patinləşdirmə nədir?
8. Patin nədir və onun hansı növləri var?
9. Gümüşləmə nəyə xidmət edir və ondan harada istifadə edilir?
10. Metalın xromlanması nə deməkdir?
11. Xromlama texnologiyası nədən ibarətdir?
12. Minaçəkmə nədir?
13. Minaların neçə növü var?



### PRAKTİK İŞ

#### Əlvan metallar və onların bəzəmə üçün istifadə edilən ərintiləri

**Resurslar:** əlvan metallar və onların ərintilərinin nümunələri, maqnit, iş vərəqləri

#### Tapşırıq:

1. Əlvan metallar və onların ərintilərinin nümunələrinin xarici görünüşü ilə tanış olun.
2. Onların hər birinin rəngini müəyyənləşdirin.
3. Hər bir nümunənin hansı əlvan metaldan hazırlanlığını təyin edin.
4. Nümunələrin maqnit xassələrini yoxlayın.

LAYİH 45

V sinifdə məftilin hazırlanması üsulları haqqında ətraflı danışmışıq. İndi bu mövzuda biliklərimizi bir qədər də zənginləşdirəcəyik.



Məftilin bir neçə növü var. Məftillər təkcə metalin növünə görə deyil, həm də qalılığına görə bir-birindən fərqlənir. Hər növ məftil rəngli rezin örtüklə üzlənə bilər.



**Məftil hansı əlvən metallardan hazırlanır?**

Məftil mis, alüminium, sink, latun və s. müxtəlif əlvən metallar-  
dan hazırlanır. Əlvən metallardan hazırlanan məftil növləri və onların  
xarakteristikası ilə tanış olaq.

**Mis məftil** (*şəkil 1, a*) – qırmızımtıl-narınçı rəngə malikdir, vaxt  
keçdikcə oksidləşərək qaralır. Nazik mis məftil plastik və kövrəkdir.  
Bir yerdən bir neçə dəfə əyildikdən sonra qırılır. Toxuma və ya hörmə  
işlərində mis məftildən istifadə etmək daha məqsədə uyğundur. Lakin  
onu nəzərdə saxlamaq lazımdır ki, mis məftildən olan məmulatlar for-  
masını pis saxlayır və asanlıqla deformasiyaya uğrayır.



*Şəkil 1. Əlvən metallardan məftillər: a) mis; b) alüminium;  
c) latun; ç) sink; d) nəbatatlı*

Mis məftildən hazırlanan dekorativ işlərdə diametri 0,3 və  
1 mm olan məftillərdən istifadə olunur.

**Alüminium məftil** (*şəkil 1, b*) – gümüşü ağ rəngdədir, parıltısı  
yoxdur və qaralmır, kifayət qədər yumşaqdır. Bu məftil müxtəlif iş-  
lərdə istifadə etmək üçün çox əlverişlidir, alətin köməyi olmadan asan-  
lıqla əyilir və çəkicilə yaxşı yastılanır. Alüminium məftilə dekorativ  
işlər yerinə yetirərkən diametri 1,5–2 mm olan məftil seçmək daha  
məqsədə uyğundur.

LAYTIE


**Latun məftil** (*şəkil 1, c*) – parıltılı-qızılı rəngdədir, zaman keçdikcə qaralır. Latun məftil sərt, möhkəm və plastikdir. Ondan kiçik dekorativ elementlərin hazırlanmasında istifadə olunur. Təbii rəngini saxlamaq məqsədilə məmulat şəffaf metal laki ilə örtülür. Dekorativ işlərdə diametri 1 mm olan latun məftildən istifadə olunur.

**Sink məftil** (*şəkil 1, ç*) – sink məftil mavi çalarlı gümüşü rəngdədir, parıltısı yoxdur. Möhkəm və kifayət qədər elastikdir. Alətin köməyi ilə asanlıqla əyilir. Dekorativ işlərdə diametri 0,4, 0,6, 1 və ya 2 mm olan sink məftildən istifadə olunur.

**Rəngli örtüyü olan nəbatatlı məftil** (*şəkil 1, d*) – yuxarıda sadalananlardan da nazik məftildir və dekorativ məqsədlər üçün istifadə olunur. Bu məftil həcmli kütlə yaratmaq üçün yaxşı burulur. Ondan kiçik muncuq və ya balıqqulağı və s. kimi kiçikölçülü bəzək elementləri asmaq olar.

Məftildən hazırlanacaq məmulatlar üçün dekorativ elementlər təbii materiallardan seçilsə, məmulatlar zərif və yaraşıqlı alınar. Müxtəlif-ölçülü rəngli şüşə muncuq, balıqqulağı, ipək qotazlar və s. təbii bəzək elementləri hazırlanan dekorativ əşyani arzuolunan edər (*şəkil 2*).

Məftil ilə iş zamanı yastıağız kəlbətindən, girdəağız kəlbətindən, itiağız kəlbətindən, çəkicdən, yeyədən və s. istifadə edilir.



*Şəkil 2. Əlavə materiallar: a) balıqqulağı;  
b) kiçik muncuq; c) muncuq; d) ipək qotazlar*



**Bu dekorativ asma bəzəyi necə hazırlanmaq olar?**

Qeyd etmək lazımdır ki, bu işdə (*şəkil 3*) tələb olunan əsas iş məftili düzgün burmaqdır.

**Praktik iş:**

**Asma bəzəyi hazırlanması**

Asma bəzəyi hazırlanmaq üçün bu resurslar tələb olunur: diametri 1 mm ( $D=1\text{mm}$ ) olan mis məftil, iri balıqqulağı, şüşə muncuqlar, qırmızı rəngli ipək qotazlar, ağ rəngli qalın sap, girdəağız kəlbətin, drel, kiçik diametrlı burğu, çəkic.




*Şəkil 3. Dekorativ asma bəzək*


**LAYIHƏ**

### Mərhələlər üzrə asma bəzəyin hazırlanma texnologiyası:

1. Kiçik mis məftil parçası kəsin və onun mərkəzini tapın. Məftili elə əyin ki, ilgək alınsın (*şəkil 4*).
2. Məftilin uclarından tutun və bir-birinə əks istiqamətdə aralayın. Bu zaman ortada kiçik ilgək yaranmalıdır (*şəkil 5*).
3. Bir əlinizlə ilgəyi möhkəm tutun, o biri əlinizlə məftilin uclarından tutaraq onları müxtəlif istiqamətlərdə aralayın. İlgəyi səliqə ilə çevirin və məftili eşin (*şəkil 6*).




*Şəkil 4. Məftilin əyilməsi*




*Şəkil 5. Məftil ilgəyin alınması*

4. Kiçik bir hissəni burun. Buruğun bərabər ölçülü olması üçün onu yoxlayın, düzəldin və məftilin uclarını müxtəlif tərəflərə aralayın (*şəkil 7*).
5. Girdəağız kəlbətinlə məftilin ucunu sıxın və burun (*şəkil 8*).
6. Məftilin burulmuş ucunu halqa alınana qədər yavaş-yavaş əyin (*şəkil 9*).
7. Məftilin əvvəlcə birinci ucunu əl ilə səliqə ilə üzüyün ətrafında eşin. Məftilin ikinci ucunu da iki burum dolayın və sonra eyni qaydada eşin (*şəkil 10*).
8. Alınan pəstahı çəkicilə yastılayın (*şəkil 11*).



*Şəkil 6. Məftilin eşilməsi*



*Şəkil 7. Məftilin uclarının aralanması*

9. Drel vasitəsi ilə balıqqulağının üst hissəsində iki, alt hissəsində isə üç simmetrik kiçikölçülü deşik açın (*şəkil 12*).

**LAYIHƏ**




*Şəkil 8. Məftilin ucunun sıxılması*



*Şəkil 9. Halqanın alınması*



*Şəkil 10. Burumların alınması*



*Şəkil 11. Pəstahın yastilanması*

11. Balıqqulağının üst deşiklərində olan sapları məftilin burulmuş uclarına bağlayın (*şəkil 14*).

12. Məftildəki halqalara və balıqqulağının aşağı orta deşiyinə qırımızı rəngli ipək qotaz bağlayın (*şəkil 15*).


Əlavə materiallarla birlikdə mis məftildən asma bəzək hazırlıdır. Bu asma bəzəklə mənzili, bağlı və iş otağını bəzəmək olar.



*Şəkil 12. Balıqqulağında burğulanan deşiklər*



*Şəkil 13. Balıqqulağından asılmış küçük şüşə muncuqlar*



Şəkil 14. Balaqquağının  
məftilə birləşdirilməsi



Şəkil 15. Hazır asma  
bəzək



### Məftillə iş zamanı təhlükəsizlik qaydaları

1. Sol əlinizi məftilin əyilən yerinə yaxın tutmayın.
2. Ancaq saz alətlə işləyin.
3. Məftili kəsdikdə onu üzünüzə yaxın tutmayın.
4. İşləyən adamın arxasında dayanmayın və arxanızda kimsə olduqda işləməyin.

► **Əlvan metal, məftil, mis məftil, alüminium məftil, sink məftil, latun məftil, nəbatatlı məftil.**



### Özünüyoxlama sualları

1. Hansı əlvan metallardan məftil hazırlanır?
2. Mis məftil hansı xüsusiyyətlərə malikdir?
3. Alüminium məftilin hansı xarakterik xassələri var?
4. Latun məftil hansı xassələri ilə xarakterizə olunur?
5. Sink məftil hansı xassələrə malikdir?
6. Nəbatatlı məftil nədir?
7. Məftildən məmulat hazırladıqda hansı əlavə materiallardan istifadə olunur?
8. Asma bəzəyi düzəltmək üçün hansı resurslar lazımdır?
9. Asma bəzəyi hazırladıqda hansı əməliyyatlar yerinə yetirilir?
10. Məftil ilə işlədikdə hansı alətlərdən istifadə olunur?
11. Məftillə işlədikdə hansı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır?

Plastik kütlədən hazırlanmış məmulatlar XIX əsrin sonunda meydana çıxmış və tədricən insan həyatına bütünlükə daxil olmuşdur. Əgər ətrafa göz yetirsək, görərik ki, bu gün bizi çoxlu sayıda plastik kütlədən hazırlanmış məmulatlar əhatə edir.




**Plastik kütlə nədir?**

Plastik kütlə kimya sənayesində polimerdən alınan, təzyiq altında qızdırıldıqda verilmiş formanı alan və soyuduqdan sonra onu qoruyub saxlayan süni və ya sintetik mənşəli materialdır.

Plastik kütlənin fiziki, mexaniki və texnoloji xassələri polimerlərin növündən və sayından asılıdır.

Polimerlər yüksək molekulyar birləşmələrdən ibarətdir. Onlar **xətti**, **şaxəli** və **məkani (torlu) struktura** malikdir (*şəkil 1*).

Plastik kütlə hazırlamaq üçün istifadə edilən təbii xammalın iki mənbəyi var:



*Şəkil 1. Polimerlərin strukturu:  
a) xətti; b) şaxəli; c) məkani (torlu)*

a) yüksək kimyəvi birləşmələrdən çevrilmələr nəticəsində alınan bir sıra plastik maddələr, məsələn, sellüloz və zülali birləşmələr.

b) kimyəvi sintez reaksiyaları yolu ilə yüksək molekulyar birləşmələrə çevrilə bilən maddələr (əsasən, aşağı molekulyar), məsələn, kömür, təbii qaz, neft və s.

Plastik kütlədən bir çox məişət əşyalarının (ütü altlıqları, paltar üçün qarmaqcıqlar, daraq, mətbəx avadanlığı, məktəb ləvazimatları və s.) istehsalında geniş istifadə olunur. Plastik kütlədən olan məmulatlar təkcə məişətdə istifadə olunmur, ondan maşın və dəzgahların bəzi hissələri, qablama materialları da hazırlanır. Bu materialdan təkcə birdəfəlik qab-qacaq deyil, mebel və s. belə demək olarsa, gündəlik tələbat malları hazırlanır.

**LAYIHƏ**



## **Plastik kütlə hansı üstün cəhətlərə malikdir?**

Hazırda plastik kütlədən olan məmulatları arzuolunan edən əsas cəhət onların ucuz olmasına, bununla yanaşı, onlar çox elastikdir, az sıxlığa malikdir və korroziyaya qarşı olduqca davamlıdır. Bu məmulatların elektrik və istilik keçiriciliyi aşağıdır, onlar rütubətə qarşı həssas deyil, səsudma və titrəyişdən xassələrinə malikdirlər.

Eləcə də onların çəkisi azdır, nisbətən uzunömürlüdür, rahat yutulur və müxtəlif rənglərə boyanılır. Plastik kütlədən olan məmulatların müasir çeşidi ekoloji cəhətdən yüksək göstəricilərə malikdir ki, bu da onlardan həyatın müxtəlif sahələrində geniş istifadə olunmasına imkan verir. Plastik kütlədən olan məmulatlara yeni, daha böyük tələblərin qoyulduğunu nəzərə alaraq, mütəmadi şəkildə onların keyfiyyətinin yaxşılaşdırılması üzrə işlər aparılır.



## **Plastik kütlənin hansı növləri var?**

Hər bir insan gündəlik həyatında bir çox plastik kütlə növündən olan məmulatlardan istifadə edir. Onlardan bəzilərini nəzərdən keçirək.

**Polietilen** (*şəkil 2, a*). Hər kəs polietilen haqqında eşidib və hər bir insanın əlinin altında bu materialdan hazırlanan bir neçə əşya tapılar. Plastik kütlənin bu növü yüksək möhkəmliyə malikdir, temperatur fərqiñə davamlıdır, xoşagelməz qoxusu yoxdur, qidalanmada istifadə üçün təhlükəsiz hesab edilir.

Polietilen məmulatlar müxtəlif kimyəvi birləşmələrlə qarşılıqlı təsirdə olduqda, əsasən, öz əvvəlki xassələrini dəyişmir. Polietilendən oyunaqlar, müxtəlif qablaşdırma materialları (*şəkil 2, b*), nazik pərdə, müxtəlif həcmli çənlər (*şəkil 2, c*), süd, süd məhsulları və şirələr üçün şəffaf butulkalar, məişət kimyası və mühərrrik yağları üçün müxtəlif qablar və s. hazırlanır.

**Polipropilen** (*şəkil 3, a*) tez dağılır və polietilenə nisbətən şaxtaya davamlılığı azdır. Alımlar belə hesab edirlər ki, o insan həyatına və ətraf mühitə heç bir təhlükə yaratmır. Qida sənayesində istifadə üçün tam yararlıdır, ətraf mühitə qarşı davamlı polimerdir.



*Şəkil 2. a) polietilen; b) polietilen torbalar; c) polietilen baki*

LAYİHƏ

Qab-qacaq, boru və s. bu kimi məmulatların istehsalında polipropilen dən istifadə olunur (*şəkil 3, b, c*). Ondan butulka qapaqları, disklər, sprislər, vedrələr, yoqurt stəkanları və digər məhsullar hazırlanır.

Polipropilen təhlükəsiz xammal olduğu üçün ondan uşaqqı oyunaqları və qab-qacağı hazırlanır.

Bəzən polipropilen, hətta avtomobilin banında və salonunda da rast gəlmək olar.



*Şəkil 3. a) polipropilen; b) polipropilen mətbəx avadanlığı;  
c) polipropilen santexnika avadanlığı*

**Polistirol** (*şəkil 4, a*). Sintetik polimer olaraq bu material çox böyük temperatur fərqinə davam gətirir. Məhz bu üstünlüyünə görə o, yüksək keyfiyyətli məhsul istehsalında son dərəcə etibarlı və möhkəm xammal kimi geniş istifadə edilir.

Polistirolonun fizioloji cəhətdən təhlükəsizliyi ondan insanın gündəlik həyatına daxil olan məişət, əmtəə mallarının və avadanlıqların, məsələn, duş kabinetlərinin arakəsmələrinin, qida üçün konteyner və qablaşdırma məmulatlarının, mətbəx ləvazimatları və fincanların, mənzillərdə istiliyi təmin edən izolədici lövhələrin və s. hazırlanmasına şərait yaradır.



*Şəkil 4. a) polistirol;  
b) polistirol təbəqəsi; c) polistirol karniz*

**Polikarbonat** (*şəkil 5, a*). Bu maddə yüksək temperatura davamlıdır, odur ki onu əritmək asan deyil (adətən,  $135^{\circ}\text{C}$  temperaturda material öz ilkin xassələrini saxlayır). Təsadüfi deyil ki, şəffaf polikarbonat “güləkeçirməyən şüşə” kimi tanınır.

Şüşənin ekoloji xassələrinə malik olan bu material ondan daha möhkəmdir. Odur ki polikarbonatdan sadə şüşənin dözməyəcəyi məmulatların, məsələn, plastik kütləni əridib tökmək üçün formalı press-qəliblərin,

LAYIHƏ  
53

kosmonavtikada, hərbi sənayedə orqanik texnikanın, mebelin hazırlanmasında və s. istifadə olunur (*şəkil 5, b, c*).



*Şəkil 5. a) polikarbonat;  
b) polikarbonat kreslo; c) polikarbonat çamadanlar*

**Polivinilxlorid (PVX)** (*şəkil 6, a*). O, aq rəngdə plastik kütlə olub, termoplastik vinilxlorid polimeridir.

Polivinilxlorid – boru, nazik təbəqə, polivinilxlorid liflər, ayaqqabı plastikatları, linoleum, mebel haşiyələri və s. istehsalında tətbiq olunur. Eləcə də PVX-nin tətbiq dairəsinə qrammofon valları, pəncərə və qapı, geniş çeşidli naqıl və kabellər üçün büzmələnmiş boru istehsalı daxildir (*şəkil 6, b, c*).



*Şəkil 6. a) polivinilxlorid (PVX);  
b) PVX pəncərə kəsiyi; c) PVX borular*

Plastik kütlədən olan məmulatların bütün müsbət cəhətlərinə baxmayaraq, onlardan istifadədə ehtiyatlı olmaq lazımdır. Çünkü plastik kütlənin bəzi növləri insan və ətraf mühit üçün ziyanlı ola bilər. Plastik kütlənin zərərli təsirindən qorunmaq üçün bu materialdan tama-milə imtina etmək lazım deyil. Sadəcə, doğru seçim etmək, yəni təhlükəli plastik kütlə növlərindən hazırlanmış məmulatları istifadə-dən kənarlaşdırmaq lazımdır.

- *Plastik kütlə, polimerlər, xətti polimerlər, məkanı (torlu) polimerlər, şaxəli polimerlər, polietilen, polipropilen, polistirol, polikarbonat, polivinilxlorid.*



## Özünüyoxlama sualları

- İnsanın həyatında plastik kütlənin əhəmiyyəti nədən ibarətdir?
- Hansı material plastik kütlə adlanır?
- Plastik kütlənin əsasını nə təşkil edir?
- Polimerlər hansı struktura malikdir?
- Bir çox plastik kütlə növünə hansı xassələr xarakterikdir?
- Plastik kütlənin üstünlüyü nədədir?
- Plastik kütlənin hansı növləri var?
- Polietilenin xarakterik cəhətləri hansılardır?
- Polipropilendən nə hazırlanır?
- Polistiroldan haralarda istifadə olunur?
- Polikarbonatın xarakterik cəhətləri hansılardır?
- Polivinilxloriddən nə hazırlanır?



## PRAKTİK İŞ

### Plastik kütlənin növünün və xüsusiyyətlərinin təyin edilməsi

**Resurslar:** Polietilen məmulatlarının müxtəlif növləri — polietilen kisə, santexnika elementləri, plastik kütlədən karniz və boru kəsikləri və s.

**Tapşırıq:** Məmulatın hazırlanlığı plastik kütləni müəyyənləşdirin və cədvəli doldurun.

Nö	Məmulatın adı	Plastik kütlənin növü	Əsas xüsusiyyətləri və təyinatı	Bu materialdan olan digər məmulatlar
1				
2				
3				
4				

**LAYİH**


Müasir dövrdə həyatımızı kondisionersiz təsəvvür etmək çətindir.



### Kondisioner nədir?

**Kondisioner** (ingl. *conditioner*) – mənzillərdə, ofislərdə, nəqliyyatda və digər yerlərdə optimal iqlim şəraitini saxlamaq üçün nəzərdə tutulmuş cihazdır. Kondisioner istidə sərinliyi, soyuqda isə istiliyi tənzimləyir.

Bir sözlə, **kondisioner** – iqlim cihazıdır (*şəkil 1*).



*Şəkil 1. Kondisioner*

“Havanın kondisiyalaşdırılması” anlayışının nə ifadə etdiyini və müasir kondisionerin həqiqətən nə edə biləcəyini araşdırmağa çalışaq.

**“Havani kondisiyalaşdırma”<sup>2</sup>** – havanı mövcud mühit üçün lazımlı vəziyyətə gətirmək deməkdir. Deməli, kondisiyalaşdırma, ümumiyyətlə, “soyutma” demək deyil, həm də sərin havalarda “isitmə” kimi də qəbul edile bilər.

“Kondisiyalaşdırma” anlayışı aşağıdakı funksiyaları əhatə edir: **havalandırma, optimal temperaturun saxlanması (soyutma və ya isitmə), rütubətin aradan qaldırılması (havanın qurudulması), havanın təmizlənməsi, havanın mənfi ionlar və oksigenlə doydurulması**. Müasir kondisionerlər bu funksiyaların əksəriyyətini yerinə yetirir.

Təyinat xüsusiyyətlərinə əsasən kondisionerlər üç növə bölündür: **məişət, yarımsənaye və sənaye**.

<sup>1</sup> **Kondisioner** – havanı kondisiyalaşdırmaq üçün cihaz

<sup>2</sup> **Kondisiyalaşdırma** – standarta uyğunlaşdırma

Məişət kondisionerləri haqqında bir qədər ətraflı danışaq. Ən çox istifadə edilən kondisioner — **split-sistemdir** (*şəkil 2*).



*Şəkil 2. Kondisioner – split-sistem*

Split (ingl. *split* — “bölmək”) — kondisioner, havanı kondisiyalaşdırma sistemi (HKS) iki hissədən ibarətdir: xarici (**kompressor<sup>1</sup>-kondensator<sup>2</sup> qurğusu**) (*şəkil 2, a*) və daxili (buxarlandırıcı) (*şəkil 2, b*). Xarici hissə kondisiyalaşdırılacaq otaqdan kənarda quraşdırılır. Daxili hissə kondisiyalaşdırılacaq otağın daxilində quraşdırılır. Hissələr bir-birinə mis borularla birləşdirilir.



*Hissələrin quruluşu nədən ibarətdir?*


*Şəkil 3. Kondisionerin xarici hissəsinin qurğusu:*

- 1) sərinləşdirici;
- 2) kondensator;
- 3) kompressor;
- 4) idarəetmə lövhəsi;
- 5) dördyüllü klapan;
- 6) ştuserli birləşmələr;
- 7) freon sisteminin filtri;
- 8) qoruyucu tez çıxarılan örtük



<sup>1</sup> **Kompressor** — qazşəkilli maddələrin təzyiqini və yerdəyişməsini yüksəltmək üçün nəzərdə tutulan energetik qurğu

<sup>2</sup> **Kondensator** — buxarı sıxlasdıran qurğu




**Şəkil 4.** Kondisionerin daxili hissəsinin quruluşu: 1) ön panel; 2) kobud təmizləmə süzgəci; 3) incə təmizləmə süzgəci; 4) sərinləşdirici; 5) buxarlandırıcı; 6) üfüqi pərdələr; 7) göstərici panel; 8) şaqılı pərdələr



### Kondisioner necə işləyir?

Buxarlanma zamanı hər hansı bir maye istiliyi udur. Əlinizə spirt və yaodekolon töksəniz, dərhal soyuqluq hiss edəcəksiniz. Çünkü onlar buxarlanır və ovcunuzdakı istiliyi udur. Buxarin kondensasiyası zamanı isə istilik ayrılır. Məhz bu məlum prinsip hər bir kondisionerin əsas iş prinsipidir.



**Şəkil 5.** Kondisionerin kinematik sxemi

Kondisionerin kinematik sxeminə diqqət yetirək (*şəkil 5*).

Kondisioner içərisində xüsusi bir maddə — **freon<sup>1</sup>** (soyuducu amil) hərəkət edən qapalı **hermetik<sup>2</sup>** bir dövrədir.

Freon bir yerdə buxarlandıqda istiliyi udur, başqa bir yerdə **kondensasiya<sup>3</sup>** olunduqda — udulmuş istiliyi buraxır. Freonun hava ilə istilik mübadiləsi hava-istilik dəyişdiriciləri vasitəsilə baş verir. Onlar mis boruları olan çarpaz, nazik alüminium lövhələrlə təchiz olunmuşdur. Freon və hava arasında istilik mübadiləsi prosesinin daha sürətlə həyata keçməsi üçün istilik dəyişdiricilərindən havaya sərinləşdiricilərin köməyi ilə yel vurulur. İstilik dəyişdiricisində bas verən proseslər

<sup>1</sup> Freon — soyuducu cihazlarda soyutma prosesini gücləndirən kimyəvi məhlul

<sup>2</sup> Hermetik — kip (hava girməmək üçün kip bağlanmış)

<sup>3</sup> Kondensasiya — suya çevrilmə

uyğun olaraq, **buxarlandırıcı**, digəri isə **kondensator** adlanır. Kondisioner “soyuğa” işlədikdə buxarlandırıcı rolunda daxili (otaqda olan) istilik dəyişdiricisi, kondensator rolunda – xarici (otaq xaricində yerləşən) istilik dəyişdiricisi kimi çıxış edir. Kondisioner “istiliyə” işləyərkən istilik dəyişdiriciləri rollarını dəyişir.

Kondisionerin işləmə prinsipinin daha qısa izahı ondadır ki, burada kompressor, buxarlandırıcı, kondensator və **drosselləşdirici qurğu**<sup>1</sup> mis boru kəmərləri ilə birləşir və vahid soyuducu dövrə təşkil edir. Bu dövrədə freon maye haldan qaz halına və əksinə keçməklə daim dövr edir.

Buxarlanma anında otaqda istiliyin udulması baş verir ki, bu istilik kondensator tərəfindən xaricə atılır.

Kondisioner soyutma rejimində işlədikdə buxarlandırıcının səthində **kondensat**<sup>2</sup> yaranır ki, bu da drenaj şlanqla küçəyə axıdılır.

Kondensatordan sonra artıq maye vəziyyətdə olan freon boru vəsitəsi ilə quruducu süzgəcə daxil olur və burada ola biləcək mexaniki çirkdən və sudan təmizlənir.



### Kondisioner işləyərkən təhlükəsizlik tədbirləri

1. Kondisionerin **kabeli**<sup>3</sup> bükülməməli, dərtilməməli, sıxılmamalı və ya kondisionerin gövdəsi altında qalmamalıdır.
2. Kondisioneri elektrik kabelindən istifadə edərək yandırmayın və söndürmeyin.
3. Kondisionerin havalandırma barmaqlıqlarının qarşısını tutmayın və onları bağlamayın.



**Kondisioner, split, kondisiyalasdırılma, havanın kondisiyalasdırılması sistemi (HKS), freon (soyuducu amil), buxarlandırıcı, kondensator, kompressor, kondensasiya, drosselləşdirici qurğu, kondensat, hermetik.**



### Özünüyoxlama sualları

1. Kondisioner nədir?
2. Kondisioner hansı məqsədlə hazırlanmışdır?
3. Havanın kondisiyalasdırılması nə deməkdir?
4. Kondisiyalasdırılma hansı xüsusiyyətləri əhatə edir?
5. Kondisionerlər hansı növlərə bölünür?
6. Split-sistemli kondisioner nədən ibarətdir?
7. Kondisionerin əsas iş prinsipini nə təşkil edir?
8. Freon nədir?
9. Freon hansı xüsusiyyətlərə malikdir?
10. Kondisionerin işləmə prinsipinin qısa izahı nədən ibarətdir?

<sup>1</sup> Drosselləşdirici qurğu – mayenin, qazın, buxarın təzyiqini və işlənməsini nizamlayan qurğu

<sup>2</sup> Kondensat – buxarın maye halına keçməsi nəticəsində alınan məhsul

<sup>3</sup> Kabel – izolyasiyalı qalın elektrik məftili

## SADƏ TƏMİR İŞLƏRİ

12-ci  
mövzu

### AĞACDAN HAZIRLANMIŞ PƏNCƏRƏLƏRİN TƏMİRİ TEXNOLOGİYASI



*Şəkil 1. Köhnəlmış  
pəncərə çərçivəsi*

Ağac nəinki etibarlı təbii materialdır, həm də digərlərinə nisbətən bir çox üstünlüklərə malikdir. Ağacdan hazırlanmış pəncərə çərçivələri xarici təsirə qarşı davamlıdır, səsi və istiliyi izolyasiya etmə qabiliyyətinə malikdir. Ən başlıcası isə ağacdan hazırlanmış pəncərələri olan otaqda lazımı rütubət asanlıqla qorunub saxlanılır.

Ağacdan hazırlanmış istənilən pəncərə çərçivəsi vaxt keçdikcə havanın təsiri altında köhnəlir: çərçivənin səthindən lak-boya örtüyü lay-lay qopub tökülmür və oduncaq çürüyür (*şəkil 1*). Pəncərə çərçivələrinin elementlərinin korlanma dərəcəsindən asılı olaraq onların ya yeni ilə əvəzlənməsi, ya da təmir edilməsi məcburiyyəti qarşısında qalırıq.

Bu dərsdə məhz ağacdan hazırlanmış pəncərə çərçivəsinin təmir edilməsindən danışacağıq.



*Ağacdan hazırlanmış pəncərələri necə təmir etmək olar?*

Cox halda ağacdan hazırlanmış pəncərə bütövlükdə normal işləyir – əla açılıb-bağlanır və hava buraxmır. Lakin pəncərənin xarici görünüşü könülaçan deyil. Qopub tökülmüş boyaya, kiçik çiziq və qopuq yerləri kəskin nəzərə çarpır. Belə hallarda pəncərəni əsaslı rəngləmək lazımlı, sadəcə, yüngül bərpaedici təmir işləri aparmaq kifayət edir, yəni qopuq yerləri zamaskalamaq və çərçivəni bir qat olmaqla rəngləmək.

Aydındır ki, ağacdan hazırlanmış pəncərələrin kosmetik təmiri onların əhatəli bərpasından əhəmiyyətli dərəcədə fərqlənir. Kosmetik təmirin yaxşı cəhəti odur ki, köhnəlmış pəncərələrin istismar vaxtı artır və tam bərpa olunma ehtiyacı zaman etibarilə uzanır.

Ağacdan hazırlanmış pəncərə çərçivələrinin təmiri qaydaları və texnologiyası ilə tanış olaq.

İlk önce təmir üçün iş yerini hazırlamaq lazımdır.

Təmir zamanı mebel və məişət texnikasının üzərinə polietilen örtük çəkmək və ya imkan olarsa, onları iş aparılan yerdən kənarlaşdırmaq lazımdır.

LAYİHƏ

1. Pəncərə çərçivəsinin sökülməsinə başlayaqq.

Bunun üçün pəncərə layları çıxarılır, şüşə bərkidiciləri götürülür və ya iskənə ilə zamaska qopardılaraq şüşə çıxarılır. Sonra isə furnitur tamamilə kənarlaşdırılır (onsuz da onu yenisi ilə əvəzləmək lazımdır); xarici pəncərə laylarından ehtiyatla su axıdıcıları çıxarılır, çünki onlar mismarla bərkidilir və şübhəsiz, paslanmış olur. Başqa mismarlar və polad künclüklər götürülür. Sonrakı işlər üçün çərçivə və pəncərə laylarındaancaq ağaç hissələr qalmalıdır. Pəncərələr çirkdən təmizlənir. Daha sonra çərçivələr və pəncərə layları bir-bir olmaqla lövhə üzərinə yerləşdirilir və diaqonalları ölçülərək düzbucaqlı olana qədər düzəldilir: onlar eyni uzunluqda olmalıdır. Xüsusən nəfəslik layları əsaslı surətdə ölçüür və düzəldilir. Pəncərənin bu kiçikölçülü hissəsində buraxılan səhv sonradan ciddi qüsurlar yaradır. Diaqonalların uzunluğunundakı 1 mm fərq təmirdən sonrakı dövrədə 0,6–0,7 mm-lik yarıq əmələ gətirir.

2. Sonra pəncərə çərçivəsi boyadan təmizlənir.

Köhnə boyanı iki üsulla pəncərədən çıxarmaq olar: **termik və kimyəvi**.

**Termik emal üsulu** ilə təmizləmə üçün inşaat fenindən istifadə edilir (*şəkil 2*).

Köhnəlmış boyanın inşaat feni ilə çıxarılması daha praktik və rahatdır. Bu işi yerinə yetirmək üçün aşağıdakılardır: inşaat feni, elektrik uzadıcısı, fen üçün ucluqlar, rəngsaz malası və boyanı qasımaq üçün xüsusi alətlər, firça və mühafizə vasitələri (əlcəklər, respirator).



### **Köhnəlmış boyanın çıxarılma texnologiyası nədən ibarətdir?**

Köhnəlmış boyanın çıxarılma texnologiyası:

- fenlə 5–10 sm məsafədən kiçik səthlər qızdırılır. Boya qabardıqda rəngsaz mala qasıycısı ilə kənarlaşdırılır. Mala qasıycısı rəngsaz malasından sərt ağızlığına görə fərqlənir. Bu alətlə qabarən boyanı çıxarmaq olunduqca rahatdır. Amma bu məqsədlə ensiz rəngsaz malası da götürmək olar.

- qasımaq asan olsun deyə birdəfəyə böyük səthi qızdırmaq lazımdır. İşin rahat getməsi üçün elektrik uzadıcısından istifadə edilir. İş zamanı otağın havası tez-tez dəyişdirilir.

- fenin dəstəyindən elə tutulur ki, hava çəpərinin dəlikləri əl ilə qapanmasın. Belə olarsa, fen həddindən artıq qıza bilər.

- fen sağ əldə tutulur və hava axını lazımı yerə yönəldilir. Boya köpüb qabarən zaman sol əldəki rəngsaz malasının köməyi ilə tez kənarlaşdırılır.

- firça vasitəsilə soyulmuş kiçik boyanı hissəcikləri yığıdırılır.



*Şəkil 2. Köhnəlmış boyanın inşaat feni ilə çıxarılması*

**LAYİHƏ**

Boyanı **kimyəvi üsulla** çıxarmaq üçün yuyucu məhlul lazımdır. İştənilən təsərrüfat və ya inşaat mağazasında belə yuyucu məhlulu əldə etmək mümkündür. Bu məhlul pəncərə çərçivəsinə adi rəngsaz fırçası ilə çekilir.

Məhlul çekiləndən 20–30 dəqiqə keçdikdən sonra rəngsaz malası ilə köhnəmiş boyanı pəncərə çərçivəsinin səthindən çıxarmaq olar. Amma texniki mayelərdən istifadənin öz çətinlikləri var. Bu mayelər kifayət qədər zəhərlidir və dəri üzərinə düşdükdə bəzi fəsadlar yaradır. Odur ki kimyəvi aktiv maddələrlə birbaşa təmasda olmaq üçün termik üsulu seçmək lazımdır. Boya çıxarıldıqdan sonra çərçivə şəkil 3-də göstərildiyi kimi olacaq.

Boya qalıqları sumbata kağızı və ya cilalayıcı alətlə kənarlaşdırılır (*şəkil 4*).

3. İşin sonrakı mərhələsi **əlif yağı** hopdurmadır. Bu mərhələnin əsas məqsədi sonradan istilik və ya kimyəvi üsulla məhv edilmiş çürüntü rüşeymlərinin təkrar inkişafının qarşısını almaq və köhnəmiş oduncağın quruluşunu mümkün olduğu qədər bərpa etməkdir.

Detallara hər tərəfdən fırça ilə 3–4 dəfə cəld hərəkətlə əlif yağı vurulur. Hər sonrakı qat əvvəlki tam hopduqdan sonra çekilir.

4. İşin sonrakı mərhələsi pəncərənin bərpa edilməsidir.

Pəncərənin quruluşunun vacib elementi onu künclərdən bəndləyən **ağac mixlərdir** (*şəkil 5*).

Ağac mixlar emal üçün yararlı istənilən düzsəthli oduncaqdan tacvari burğu ilə burğulanaraq deşilir (*şəkil 6*). Burğulamanı şəkildə göstərildiyi kimi liflərin eninə yerinə yetirmək lazımdır. Ağac mixin diametri geydiriləcəyi deşiyin diametrindən 0,5–0,7 mm böyük olmalıdır.

5. Sonrakı mərhələdə pəncərə çərçivələri diqqətlə **zamaskalanır** – oyuqlar, yarıqlar və cızıqlar örtülür.



*Şəkil 3. Boyası çıxarılan çərçivə*



*Şəkil 4. Tam təmizlənmiş pəncərə çərçivəsi*



*Şəkil 5. Ağac mixla bəndlənmiş pəncərə*

Pəncərə üçün zamaska hazır məhsul halında satılır. Zamaska ev şəraitində də hazırlanır. Bunun üçün 3 hissə taxta kəpəyini 1 hissə pəncərə üçün xüsusi yapışqanla qarışdırmaq lazımdır. Hazırlanma texnologiyası sadədir, lakin qarışiq tez quruduğundan, onu az porsiyalarla cəld qarışdıraraq hazırlamaq lazımdır.


Belə zamaskanın əsasını yapışqan təşkil etdiyindən o tez quruyur. Qurumuş və bərkimmiş zamaskalı səth xırda dənəli sumbata kağızı ilə cilalanır.

6. Cılalandıqdan sonra **pəncərə çərçivəsi** rənglənir. Boyamaq üçün yağlı və ya akril boyalardan istifadə edilir.

Yağlı boyanın müddət qalır, lakin gec quruyur, akril boyanın isə əksinə.

Əvvəlcədən boyanı qarışdırmaq lazımdır, çünki çox qatı boyanın ağaca hopmur və bəzi hallarda axıntı əmələ gətirir. Yaxşı olar ki, boyanın bir qədər duru olsun və bir neçə qat çəkilsin.

Əgər pəncərə şüşəsi çıxarılmayıbsa, bu zaman onu **yapışqanlı rəngsaz lenti** ilə cirkənləndən qorumaq məsləhətdir (*şəkil 7*).



*Şəkil 7. Şüşənin yapışqanlı rəngsaz lenti ilə qorunması*




*Şəkil 8. a) qasıyıcı;  
b) qasıyıcı ilə boyanın kənarlaşdırılması*

Birinci qat çəkilmiş boyanın oduncağı hopmalıdır. O, yaxşı quruduqdan sonra ikinci qat boyanı çəkmək olar. Rəngləməyə pəncərənin içəriyə baxan hissəsindən başlamaq lazımdır.

Rənglədikdən sonra yapışqanlı lent çıxarılır (boyanın qurumamış). Əgər şüşənin üzərində rəng izləri olarsa, **qasıyıcı alət** və ya **ülgüclə** kənarlaşdırılır (*şəkil 8*).

7. Sonuncu mərhələ pəncərənin şüşələnməsidir. Şüşələmədən əvvəl daxili künclərə akvarium üçün olan nazik və uzun silikon yapışqanı sıxılıraq çəkilsin. Şüşə mismarlar vasitəsilə bərkidildikdən sonra silikon axıntıları sirkədə isladılmış əsgə ilə təmizlənir. Mismarların üzərindəki silikonu silmək lazımdır. O, mismarları korroziyadan qoruyur.



*Şəkil 6. Ağac mixin yerinin burğulanması*

Silikon quruduqca şüşələri adı zamaska ilə (əlif yağı qarışdırılmış təbaşir tozu ilə) örtmək lazımdır.

Əgər şüşələr şüşə bərkidiciləri ilə möhkəmləndirilibsə, onları əvvəlcədən boyamaq lazımdır.

Pəncərə şüşələndikdən sonra **furniturlar** quraşdırılır.



### Ağacdan hazırlanmış pəncərə çərçivəsinin təmiri və quraşdırılması zamanı təhlükəsizlik qaydaları

1. Yaxşı işıqlandırmanı təmin edin, əks halda zədələnmək ehtimalı böyükdür.
2. Böyük əşyalarla işləmək üçün möhkəm masa və ya kifayət qədər boş yer düzəldin.
3. Mexaniki təmizləmə zamanı tamasanı, tircikləri, çərçivə detallarını sıxmaq üçün məngənədən istifadə edin.
4. Quru boyalı hissələri çox iti olduğu üçün onları təmizləyərkən qoruyucu eynək taxın.
5. Pəncərənin təmiri zamanı mütləq respiratordan istifadə edin. O, toz, yanq iyi və hislə, eləcə də zərərli kimyəvi birləşmələrlə işləmək üçün əvəzedilməz vasitədir.
6. Bundan başqa, yaxşı olar ki, detalların və ya alətlərin mümkün düşmə yerini qırmızı rəngdə lentlə (inşaat supermarketlərində satılır) və ya üzərindən qırmızı parça asılmış iplə çəpərləyərək təhlükəli sahəni qeyd edəsiniz.
7. Təmir işlərini texniki əlcəklərdən istifadə edərək yerinə yetirin.



*Ağacdan hazırlanmış pəncərə, furnitur, termik təmizləmə, kimyəvi təmizləmə, inşaat feni, rəngsaz malası, yuyucu məhlul, ağac mix, qasıyıcı.*



### Özünüyüoxlama sualları

1. Ağacdan hazırlanmış pəncərə hansı üstünlüklərə malikdir?
2. Köhnəlmış pəncərənin hansı əlamətləri var?
3. Pəncərəni sökükdə nəyə fikir vermək lazımdır?
4. Pəncərə boyadan hansı üsullarla təmizlənir?
5. Boyanın çərçivədən termik üsulla çıxarılması texnologiyası nədən ibarətdir?
6. Çərçivə kimyəvi üsulla necə təmizlənir?
7. Çərçivə nə üçün əlif yağı ilə örtülür?
8. Çərçivənin küncləri necə bəndlənir?
9. Pəncərə çərçivəsinin zamaskalanması və cilalanması necə yerinə yetirilir?
10. Pəncərə şüşəsi boyalı ləkəsindən hansı alətlə təmizlənir?
11. Ağacdan hazırlanmış pəncərə çərçivəsinin təmiri və quraşdırılması zamanı hansı təhlükəsizlik qaydalarına riayət etmək lazımdır?

LAYIHƏ

## PLASTİK KÜTLƏDƏN OLAN PƏNCƏRƏLƏRİN KONSTRUKTİV ELEMENTLƏRİ VƏ TƏMİRİ TEXNOLOGİYASI

Şəxsi ev və ya ofis olmasından asılı olmayaraq, istənilən binanın interyerinin başlıca elementlərindən biri pəncərələrdir. Onlar evimizi gözəl, isti və təhlükəsiz edir, odur ki həyatımızın rahat olmasına onların xarici görünüşü və keyfiyyəti özünəməxsus rol oynayır. PVX-dən olan pəncərələr – kifayət qədər yeni ixtiradır, onlar son zamanlar istənilən əsaslı təmirin vacib elementinə çevrilmişdir.

### *Plastik pəncərələrə ehtiyac nədən yaranmışdır?*



Hər bir ailənin idarə olunmasında elektrik və istiliyin istehlakına qənaət önəmli yer tutur. Halbuki pəncərə və qapı yerləri mənzildə istilik itkisinin əsas mənbəyidir və hər zaman isidilmə və kipləşdirmə baxımından əlavə təkmilləşdirmə tələb edir.

Bir çox çatışmazlıqlara malik olan ağac qapı və pəncərələr mənzildə izolə edilmiş məkanın yaradılmasına təsir göstərə bilir. Mövsümi hava şəraitinin təsiri altında ağac çərçivələrdə yarıqlar əmələ gəlir ki, bəyərdəki soyuq hava onlardan sizaraq mənzili soyudur. Zaman keçdikcə bu material çürüməyə məruz qalır və öz möhkəmliyini itirir, kifayət qədər tez istismar müddətini tamamlayır.

### *Plastik kütlədən olan pəncərələrin üstünlüyü nədədir?*



Plastik kütlədən olan pəncərələr hazırlandığı materialın bir çox danılmaz üstünlükləri sayəsində bütün dünyada böyük şöhrət qazanıb.

Birinci – PVX ağac və ya metal kimi inşaat materialları ilə müqayisədə daha az maya dəyərinə malikdir.

İkinci – polivinilxloridin emalının sadə olması hazır məmulatın qiymətində öz təsirini bürüzə verir.

Üçüncü – polivinilxlorid ekoloji cəhətdən ətraf mühitə və insana ziyansızdır.

Dördüncü – möhkəm və uzunmürlü olduğundan belə plastik kütlədən hazırlanan pəncərələr 40 ildən artıq istismara yararlı olur.

Plastik kütlədən olan pəncərələr müxtəlif konstruktiv xüsusiyyətlərə malik ola bilər, lakin bu zaman pəncərənin elementləri, yəni onu təşkil edən hissələr dəyişməz olaraq qalır.


### *Plastik kütlədən olan pəncərə hansı hissələrdən ibarətdir?*



Plastik kütlədən olan pəncərə (şəkil 1) aşağıdakı hissələrdən ibarətdir:


**Şüşə paketi** (1) – plastik kütlədən ibarət pəncərənin aralarında hava qatı olan bir neçə şüşədən ibarət şəffaf hissəsidir.

**LAYIH**



*Şəkil 1. Plastik kütlədən olan pəncərə və onun hissələri:*

- 1) şüşə paketi;
- 2) çərçivə;
- 3) impost;
- 4) pəncərə layı;
- 5) furnitur;
- 6) maili səth;
- 7) pəncərəaltı;
- 8) sixlaşdırıcı



- Şəkil 2. Plastik kütlədən pəncərə kəsiyi:*
- 1) şüşə paketi;
  - 2) alüminium çərçivə;
  - 3) pəncərə çərçivəsi;
  - 4) çərçivənin armaturlaşdırılmış profil;
  - 5) pəncərə layı;
  - 6) pəncərə yaşmağı;
  - 7) pəncərə altı;
  - 8) sixlaşdırıcı

Şüşə paketində şüşələr arasında molekulyar ələk – doldurulmuş deşikləri olan nazik alüminium çərçivə (2) var. Molekulyar ələk rütubəti udaraq şüşələri tərləmədən qoruyur. Şüşələr arasından, həmçinin uzunmüddətli istifadəyə hesablanmış bir neçə sıra sıxlaşdırıcı keçir. Şüşə paketi ya quru hava ilə, ya da arqon qazı ilə doldurulur ki, bu da pəncərənin istilikqoruma xassəsini xeyli yaxşılaşdırır. Daxilə rütubətin və tozun düşməməsi üçün hazır şüşə paketi bütün perimetri boyu **mastika**<sup>1</sup> ilə örtülür. Şüşə paketi sayəsində plastik kütlədən olan pəncərə qoruma, istiliyi izolyasiya etmə, səs-küydən, rütubətdən və tozdan qoruma kimi üstünlük'lərə malikdir.

**Pəncərə yaşmağı (Şəkil 2 (6))** – şüşə paketini təsbit etmək üçün pəncərə layında hermetik olaraq möhkəmləndirir.

PVX-dən olan hər hansı pəncərənin başlıca tərkib hissəsini pəncərənin hərəkətsiz elementi olan **pəncərə çərçivəsi** (Şəkil 2 (3)) təşkil edir.

Pəncərə yerində bərkidilən çərçivə qutusu çox sayıda kamerası olan profillərdən quraşdırılır. Hər bir pəncərə fərdi parametrə malikdir ki, bu səbəbdən də ona uyğun profil sifarişlə hazırlanır. Plastik kütlədən olan pəncərə çərçivəsi şüşə paketli pəncərə layları üçün bünövrə rolunu oynadığı üçün ən yüksək sərtlik tələblərinə cavab vermelidir. Plastik kütlədən olan pəncərə çərçivəsinin sərtliyi onun daxilindəki armaturlaşdırılmış metal profildən (Şəkil 2 (4)) aslidir.

<sup>1</sup>Mastika – xüsusi silikon maddə

Armaturlaşdırma pəncərənin bütün perimetri boyunca yerinə yetirilir. Bu üsul küləyin təsirinə qarşı lazımı sərtliliyi və dözümlülüyü təmin edir.

**İmpost** (*şəkil 1 (3)*) – pəncərənin bir neçə hissəyə bölünməsi və pəncərənin əsas konstruktiv hissələrinin – çərçivə ilə pəncərə layının bir arada birləşdirilməsi üçün vacibdir. Şəquli impostlarla yanaşı, pəncərə çərçivesini uzununa bölən üfüqi impostlar da mövcuddur.

**Pəncərə layı** (*şəkil 2 (5)*) – plastik kütlədən olan pəncərənin çərçivəyə birləşdirilən şüşə paket və metal-plastik profildən ibarət hərəkətli hissəsidir.

Pəncərə layı pəncərənin açılmasına imkan verir. Eləcə də pəncərə layı bütöv, yəni açılmayan ola bilər. Pəncərəyə qoyulan furniturdan asılı olaraq, pəncərə layı **dönən** və ya **qatlanan-dönən** olur.

**Furnitur** (*şəkil 1 (5)*) – plastik kütlədən olan pəncərənin açılmasını, bağlanması, təsbit edilməsini və kilidlənməsini təmin edən mexanizmlər sistemidir. Furnitur pəncərənin idarə olunmasının rəhatlığını təmin edir.

**Maili səth** (*şəkil 1 (6)*) – pəncərə yerinin yan səthidir. Maili səth pəncərənin daxili səthinin bəzəyidir və pəncərə qoyulduğdan sonra yerinə yetirilir.

**Pəncərəaltı** (*şəkil 1 (7)*) – otağın içindən pəncərə blokuna daxil olunan elementdir. Plastik kütlədən olan pəncərəaltı yüksək temperatura və cizilmalara qarşı böyük davamlılığa malik olan xüsusi melominli pərdə ilə örtülür.

**Sıxlaşdırıcı** (*şəkil 2 (8)*) – plastik kütlədən olan pəncərənin hərəkətsiz və açılan hissələri arasında yerləşdirilən, onu rütubət, toz və səs-küydən qoruyan, xüsusi elastik materialdan hazırlanmış profildir.

Plastik kütlədən hazırlanmış pəncərələr çox etibarlı və davamlıdır. Bütün bunlarla yanaşı, pəncərə bəzən kip bağlanır və ya heç bağlanmır.

**Belə vəziyyətdə olan pəncərəni necə təmir etmək olar?**

Qeyd etmək lazımdır ki, buna səbəb pəncərənin kilidləyici furniturunun çirkənməsidir. Plastik kütlədən olan pəncərələrə vaxtaşırı qulluq edilmədikdə belə hallarla çox qarşılaşmaq olar.

Əgər minimal çilingərlik bacarığımız olarsa, plastik kütlədən olan pəncərəni öz əllərimizlə təmir edə bilərik. Bunun üçün əl altında aşağıdakı alətlər olmalıdır: iki ədəd vintaçan, yastıağız kəlbətin, velosiped nasosu, yumşaq fırça, ağ neft və PVX-dən olan pəncərələr üçün xüsusi yağ. Əgər belə yağ yoxdurrsa, aşqarsız avtomobil yağından istifadə etmək olar.

Plastik kütlədən olan pəncərələrin təmiri texnologiyası:

1. Həncəmalardan plastik kütlədən olan dekorativ qapaqlar çıxarıılır (*şəkil 3*).

LAYIHƏ  
67



*Şəkil 3. Həncamalardan dekorativ qapağın çıxarılması*



*Şəkil 4. Həncamadan oxun çıxarılması*



*Şəkil 5. Pəncərənin dəstəyinin çıxarılması*



*Şəkil 6. Furniturun çıxarılması*

2. Üstdəki həncamadan ox səliqəylə çıxarılır (*şəkil 4*).

Bu əməliyyat yerinə yetirildikdə kimdənsə pəncərə layını tutub saxlamağı xahiş et, sonra pəncərə layını yuxarı qaldırıb özünə doğru dart və çərçivədə olan alt həncamadan çıxart.

Pəncərə layının görünündüyündən ağır olmasına hazır ol!

3. Növbəti mərhələ dəstəyi çıxarmaqdır. Bunun üçün qoruyucu lövhəciyi döndər və iki vinti aç (*şəkil 5*).

Pəncərə layını masa üzərinə qoymaq yaxşı olar. Sonra mexanizmin bütün detallarının yerləşdiyi yeri diqqətlə öyrən. Yalnız bundan sonra furnituru çıxart (*şəkil 6*).

Pəncərə layının dövrəsi üzrə bütün şurupları, sonra furnitur yarığından səliqəylə mexanizmi çıxart (yaxşı olar ki, iki nəfər çıxarsın).

Pəncərənin hər tərəfini yu.

Bu belə edilir: masa üzərinə pərdə örtülür, altına yastı van-

na tutulur və (iki nəfər olmaqla) mexanizm fırça ilə yuyulur. Bundan sonra yaxşı olar ki, bütün detallara hava üfürülsün (velosiped nasosu ilə) və onlar qurudulsun.

Bir-birinə nəzərən heç nəyin tərpənməməsinə səy göstərərək mexanizmin bütün sürtünən detalları yağılanır. Əks halda detalların ayrılıqda necə işləməsi incəliklərini bilmədən kiliidləri işləməyə məcbur etdirmək çətin ola bilər. Əks qaydada furnitur pəncərə layına taxılır və şuruplar bərkidilir, dəstək yerinə qoyulur.

Çərçivədə olan həncama detalları yağılanır (*şəkil 7*) və pəncərə layı yerinə asılır. Əvvəlcə pəncərə layı altdakı həncama ştokuna taxılır. Sonra üstdəki həncama detalları uyğunlaşdırılır və ona ox taxılır, həncamaya dekor geydirilir.

Əgər bütün əməliyyat kifayət qədər səliqəli yerinə yetirilmişdirsə, onda aparılan təmiri müvəffəqiyyətli hesab etmək olar.



*Şəkil 7. Həncamaların yağılanması*

- *Plastik kütlədən pəncərə, şüşə paketi, çərçivə, impost, pəncərə layı, furnitur, yan səth, pəncərəaltı, sıxlaşdırıcı, pəncərə yaşmağı.*



### Özünüyüoxlama sualları

1. Plastik kütlədən olan pəncərələrə tələbat nə üçün günü-gündən artır?
2. PVX-dən olan pəncərələrin hansı üstünlükləri var?
3. PVX-dən olan pəncərə hansı hissələrdən ibarətdir?
4. Şuşə paketi nədən ibarətdir?
5. Şuşə paketini nə üçün mastika ilə örtmək lazımdır?
6. Pəncərə çərçivəsinin sərtliyi nədən asılıdır?
7. İmpost pəncərədə hansı rolu oynayır?
8. Pəncərə layı hansı hissələrdən ibarətdir?
9. Sıxlaşdırıcının vəzifəsi nədir?
10. Pəncərələrin pis işləməsinin səbəbləri nədir?
11. Plastik kütlədən olan pəncərə mexanizminin təmiri texnologiyası nədən ibarətdir?
12. Pəncərələrin həncamalarını hansı yağlarla yağılamaq olar?

LAYIH

Hamı yaxşı şəraiti olan rahat mənzildə yaşamağı arzulayır. Bu rahatlığı hər birimiz öz mənzilimizdə şəxsi zövqümüzlə yaratmalıdır.

Bəzən mənzildə yaradılan interyer nəticəsində rahatlığımızın pozulması riski ilə də üzləşirik.



### İnteryer nədir?

İnsanın sağlamlığını və iş qabiliyyətinin qorunmasında yaşadığı mənzilin interyerinin böyük əhəmiyyəti var.

**İnteryer** mənzilin memarlıq və bədii üslub baxımından işlənmiş daxili sahəsidir.

**Mənzilin interyerinə** yaşayış yerlərinin daxili sahəsi, onların əlaqəsi, planlaşdırma işlərinin həlli, mebel və avadanlıq, dekorativ bəzək daxildir.

Mənzil işıqlı, quru, isti və kifayət qədər geniş olmalıdır. Əşyaların qalaq-qalaq yiğilması yaşayış yerinin səliqəsizliyinə gətirib çıxarırlar. Evinizin interyerinə diqqətlə baxın, valideynlarınız və bütün ailə üzvlərinizlə məsləhətləşərək gündəlik həyatda lazım olmayan şeyləri müəyyənləşdirin.

Yaşayış yerində bəzək genişlik təəssüratı, işıq və hava bolluğu, təmizlik və təravət hissi yaratmalıdır. Kiçik otaqlarda yumşaq mebelləri (divanı, kreslərini) birrəngli və ya xırda bəzəkli xüsusi örtüklərlə üzləmək məsləhət görülür.

Interyerin keyfiyyəti, ayrı-ayrı otaqların, dəhlizlərin, eyvanın, mətbəxin və vanna otağının rahatlığı subyektiv anlayışdır. Rəng, mebelin gözəlliyi, yaşayış sahəsindən istifadə imkanları və beləliklə də, interyerin keyfiyyəti haqqında hər kəsin tamamilə müxtəlif təəssüratı ola bilər. Lakin şəxsi fikirlərdən fərqli olan ümumi təəssüratlar da var.

Otağın interyerinin mebellə təchizini, istirahət və ya məşğuliyyət yerini tərtib edərək mənzili abadlaşdırıldıqda üç başlıca məsələni – interyerin **funksional, estetik və gigiyenik** keyfiyyətlərini kompleks şəkildə həll etmək lazımdır.



### Bu vəzifələrin hər biri ayrılıqda nədən ibarətdir?

İnteryerin **funksional keyfiyyətləri** məişət proseslərinin normal həyata keçirilməsi şərtlərini müəyyənləşdirir. Təchiz və tərtib edilmiş sahələr, ilk növbədə, şəxsi və kollektiv istirahət, şəxsi gigiyena, yuxu, qidalanma, oxuma, həvəskar məşğuliyyət zamanı ailənin maraqlarına xidmət etməlidir. İstifadədə praktiklik və elementar rahatlıq yaşayış sahəsinin başlıca keyfiyyətidir. Onlar mənzilin səmərəli planlaşdırılması,

LAYIHƏ

mebelin münasib düzülüşü, avadanlığın tam və mükemməl seçilməsi, onun məqsədə uyğun istifadəsi, iş zamanı əlverişli və uzunömürlü olması ilə əldə olunur. Yaşayış yerinin interyerinin **estetik keyfiyyətləri**, ilk növbədə, maddi-əyani mühitin harmonikliyindən, onun elementlərinin bir-biri ilə nə dərəcədə uyğunlaşmasından asılıdır. Onlardan başlıcası – məkan quruluşu, səthlərin rəng seçimi və bəzədilməsi həlli, avadanlığın xarakteri və forması, dekorativ bəzək, işıqlandırma və yaşıllaşdırmadır.

Mənzilinizin **gigiyenik keyfiyyəti** onun ailənin həyat fəaliyyətində obyektiv psixofizioloji tələblərə nə dərəcədə cavab verməyindən asılıdır. Havalandırma, akustik rahatlıq, açıq eyvanlar, günəş şüaları ilə təminat, sanitar-gigiyenik cihazların quraşdırılması – bütün bunlar mənzilin layihəsində nəzərdə tutulmuşdur. Yaşayış yerinin interyerinin formalasdırılması prosesində mənzilin gigiyenik rahatlığını yaxşılaşdırmaq, ailə üzvlərinin şəxsi tələblərini və onların interyerə uyğunluğunu nəzərə almaq lazımdır.



### ***Yaşayış yerinin interyerini necə formalasdırmaq olar?***

Yaşayış yerinin formalasdırılması məsuliyyətli işdir. Mənzil dəhliz, mətbəx, sanitariya qovşağı, qonaq otağı, yataq otağı və uşaq otağından ibarət olur. Bəzi hallarda bu otaqlara iş kabinet, kitabxana və s. əlavə edilə bilər.

**Qonaq otağı.** Qonaq otağı çox sayda insan (bütün ailə üzvləri, qohumlar, dostlar) yiğilan sahə olduğundan, orada çoxlu kreslo və yumşaq kətil olmalıdır. Divan qonaq otağının başlıca əşyasıdır.

Odur ki üzərində bir neçə nəfərin otura biləcəyi divan almaq üçün xəsislik etməyə dəyməz. Kiçik mənzilə ölçüləri nisbətən kiçik olan divan almaq olar, lakin bu halda mütləq divanla üzbəüz iki kreslo yerləşdirmək lazımdır. Belə yerləşmə üzbəüz söhbət imkanı verir ki, bu da otaqdakı interyerə müsbət çalarlar gətirir.

Qonaq otağı işıqlı olmalıdır. Mərkəzi işıqlandırma mənbəyi, divara vurulan elektrik lampası armaturu, otağın künclərindəki yer lampaları, çoxşamlı cilçıraq bu işin öhdəsindən asanlıqla gəlir (*şəkil 1*).



*Şəkil 1. Qonaq otağının interyerinin formalasdırılması*

**LAYİH**

Qonaq otağında, həmçinin müxtəlif **aksessuarlar**<sup>1</sup> (əlavə bəzəklər) olmalıdır. Otağa eyni üslubda, bir neçə növdə əlavə bəzək yerləşdirmək olar. Qonaq otağı həm də istirahət otağı olduğu üçün mənzərə şəkilləri, sakitləşdirici bəzək əşyaları, çərcivəyə alınmış ailə şəkilləri mənzilin interyerinə daxil edilə bilər.

**Yataq otağı.** Yataq otağında tünd çalarlı rənglərə üstünlük verilir. Bu otaqda geniş və rahat çarpayı, paltar şafı, gigiyenik və kosmetik vasitələr üçün çoxsaylı siyirmələri olan güzgülü dolab yerləşdirilir.

İşıqlandırmanın həddindən artıq parlaq etmək lazımdır. Misal üçün, şamşəkilli stolüstü lampalar daha sakit mühit yarada bilər. Əsas işıqlandırmadan başqa yataq otağında əlavə çıraqların olması daha məqsədə uyğundur (*şəkil 2*).



*Şəkil 2. Yataq otağının interyerinin formalaşdırılması*

Mebeli yerləşdirmək üçün sadə qaydalara riayət etmək lazımdır. Məsələn, çarpayının baş tərəfini pəncərəyə bitişdirmək məsləhət deyil. Açıq pəncərə arzu olunmayan güclü səs-küy və sərinlik mənbəyi ola bilər. Həmçinin çarpayını qapı ilə də üzbüüz yerləşdirmək olmaz. İstirahət zamanı istər-istəməz kiminsə qapını açıb gırə bilməsi narahatlığı yaşanan.

Yataq otağının pərdələri xüsusi məna kəsb edir. Axşam və gecə saatlarında səsudan sıx pərdələrlə birlidə bütöv yüngül tül pərdələrlə gözəl mühit yaratmaq olar.

**Uşaq otağı.** Uşaq otağına parlaq və şən rənglər uyğun gələr. Rəngarənglik yaratmaqdən qorxmaq lazımdır, parlaq rəng çalarları, əksinə, hər gün bu otağın azyaşlı sakinini sevindirəcək. Otağın döşəməsinə sərilmis xalça və oyuncaklarla yanaşı, uşağın yataq dəstləri də əlvan ola bilər. Uşaq otağında şəxsi paltar dolabı da olmalıdır (*şəkil 3*).

Bununla yanaşı, uşaq otağını həddindən artıq mebellə yüklemək lazımdır. Bu otaqda az sayda sərt küncün və çox sayda yumşaq səthin olmasına çalışmaq lazımdır. Uşaqlar üçün otağın formalaşdırılmasında başlıca vəzifə uşaqda şən əhvali-ruhiyyənin yaradılmasıdır.

<sup>1</sup>**Aksessuar** – interyerə daxil olan dekorativ suvenir və əşyalar, divar şərəfləri, rəsm əsərləri və s. kimi əlavə bəzəklər

LAYIHƏ



*Şəkil 3. Uşaq otağının interyerinin formalasdırılması*

**Mətbəx.** Uşaq otağında olduğu kimi mətbəxin tərtibində də parlaq çalarlar üstünlük təşkil edə bilər. Lakin bu halda üstünlük təşkil edən rəng vahid olmalıdır. Mətbəx mebelinin dolablarının sayı ev sahibəsinin istəyindən asılı olaraq dəyişə bilər. Kim müxtəlif avadanlıqları və müxtəlif çeşidli ədvayıyyatı sevirsə, ona əlavə asma şkaflar və rəflər lazımlı ola bilər (*şəkil 4*).



*Şəkil 4. Mətbəx interyerinin formalasdırılması*

Mətbəxin yaxşı işıqlandırılması ilə bərabər, havalandırılması da vacibdir. Ən yaxşı variant mətbəxdə nahar və iş məkanlarının yerli işıqlanmasıdır. Onları seçərkən rahat açılıb təmizlənən işıqlandırıcı cihazlara üstünlük vermək lazımdır.



#### ***Mənzilin interyerinin dekorativliyi nədən ibarətdir?***

Interyerin **dekorativliyi** və ya dekorativ bəzəyi mənzil üçün zəruri olan əşyalar kimi, estetik funksiya daşıyan dekorativ elementləri birləşdirir. Bunlara xalçalar, parçalar, dekorativ qab-qacaqlar, heykəllər, şəkillər, dekorativ incəsənət əşyaları, dekorativ yaşıllıqlar, gül dəstələri və s. daxildir. Bu elementlər divarların, mebelin, quraşdırılmış avadanlığın rəngi ilə uyğunlaşdırılarsa, evin interyerinin zahiri görünüşünü tamaşlayar və ümumi ahəngə bədii çalarlar əlavə edər.

Mənzilinizin interyerindəki dəyişikliklərdən qorxmayın. Başlıcası üslublarda harmoniklik və mənzildə şən əhvali-ruhiyyə yaratmaqdır. Bəzən ilk baxışda əhəmiyyətsiz olan əşyalar yerləşdirilərkən ələ bir

**LAYIHƏ**

ahəngdarlıq və tarazlıq yarana bilər ki, onun köməyi ilə ətrafdakılar sizin kiçik mənzilinizdəki interyerin tərtib edilməsində olan yaradıcılıq qabiliyyətinizi qiymətləndirə bilərlər.

- *İnteryer, interyerin keyfiyyəti, funksional keyfiyyətlər, estetik keyfiyyətlər, gigiyenik keyfiyyətlər, interyerin dekorativliyi.*



### Özünüyüoxlama sualları

1. İnteryer dedikdə nə başa düşülür?
2. Mənzilin interyerinə nə daxildir?
3. Yaşayış yeri necə olmalıdır?
4. İnteryeri formalaşdırıldıqda hansı məsələləri həll etmək lazımdır?
5. İnteryerin funksional keyfiyyətləri nə deməkdir?
6. İnteryerin estetik keyfiyyətləri nədən asılıdır?
7. İnteryerin gigiyenik keyfiyyətləri nədən asılıdır?
8. Yaşayış yeri hansı otaqlardan ibarətdir?
9. Qonaq otağının necə formalaşdırmaq lazımdır?
10. Yataq otağının interyeri necə olmalıdır?
11. Uşaq otağının interyerini necə formalaşdırmaq məqsədə uyğundur?
12. Mətbəxin interyerini necə formalaşdırmaq olar?
13. "Mənzilin interyerinin dekorativliyi", – dedikdə nəyi başa düşmək lazımdır?



### PRAKTİK İŞ

#### Mənzilin interyerinin formalaşdırılması

**Resurslar:** dərslik, dəftər, karandaş, xətkeş, üçbucaq, pozan

**Tapşırıq 1.** Yaşadığınız mənzili təhlil edin və onun interyerinin yenilənməsinə ehtiyac olub-olmadığını müəyyənləşdirin.

**Tapşırıq 2.** Xəyalinizdakı interyerin şəklini çəkin.

**I qrup.** Dəftərdə qonaq otağının interyerini çəkin.

**II qrup.** Dəftərdə yataq otağının interyerini çəkin.

**III qrup.** Dəftərdə uşaq otağının interyerini çəkin.

**IV qrup.** Dəftərdə mətbəxin interyerini çəkin.

LAYİHƏ

Dünyada bizi əhatə edən çox sayıda məmulat var.



**Məmulat nəyə deyilir?**

Müəssisələrdə istehsal olunan əşya və ya əşyalar yiğimi **məmulat** adlanır.

Məmulatın aşağıdakı növləri mövcuddur: **a) detallar** (məsələn, vintaçan, şalban və s.); **b) yiğma vahidləri** (məsələn, televiziya cihazı, ətçəkən, şirəsīxan cihaz və s.); **c) komplekslər** (məsələn, avtomatlaşdırılmış avtomobil yiğma xətti, limonad zavodunun arasıksilməz xətti, kosmik stansiya və s.); **ç) komplektlər** (məsələn, avtomobil üçün ehtiyat hissələri komplekti, tikiş maşını üçün ehtiyat hissələri komplekti, televizor üçün ləvazimatlar komplekti).

**Yiğma vahidi** hazırlayıcı müəssisədə tərkib hissələri öz aralarında yiğma əməliyyatları ilə (vintləmə, qaynaq, lehimləmə, yapışdırma, pərçimləmə ilə və s.) birləşdirilən məmulatdır. Məsələn: telefon aparatı, video cihazı, torna dəzgahı, motosiklet və s.

Yiğma vahidi **ümumi təyinatlı, xüsusi və standart** detallardan ibarət ola bilər.

Ən müxtəlif maşınların tərkibinə daxil olan və eyni funksiyani yerinə yetirən detallar **ümumi təyinatlı detallar adlanır** (dişli çarxlar, qasnaqlar).

Ancaq bəzi maşınlarda rast gəlinən detallar **xüsusi detallar** adlanır (tikiş maşınının pəncəsi, metalkəsən dəzgahların şpindeli). Xüsusi detallar, eyni zamanda orijinal ola bilərlər.

Orijinal detallara yiğma vahidləri tərkibinə daxil olan məişət texnikası məmulatları aiddir. Bunlara stolüstü lampaların **abajurları<sup>1</sup>**, divardan asılan çıraqların detalları, divar və qol saatlarının gövdəsi, eləcə də müasir minik avtomobilərinin kuzovu və s. daxildir.

Yiğma vahidləri daxil olan **standart detallara** bərkidici detallar (boltlar, vintlər, qaykalar və s.), diyircəkli yastiqlar və s. aiddir.


**Yiğma çertyoju** iki və daha çox detaldan, onun yiğilması (hazırlanması) və ona nəzarət məmulatlarından, yiğma vahidlərinin təsvirindən ibarət konstruktur sənədidir.

Yiğma çertyojunda müxtəlif birləşmələri olan məmulat ona daxil olan bütün detallardan yiğilmiş şəkildə təsvir olunur. İstehsalatda hər bir detalı əvvəlcə çertyoja görə hazırlayırlar. Bundan sonra yiğma çertyoju üzrə onlardan məmulatı yiğirlər.

<sup>1</sup>**Abajur** – lampa üçün qalpaq, gözləri işiq mənbəyinin qamaşdırıcı təsirindən qoruyur.

Texnikada yumruqcuqlu mexanizmlər (*şəkil 1*) çevirici qurğular qrupuna daxildir. Onların əsas təyinatı hərəkətin xarakterini dəyişdirməkdən ibarətdir.

Müasir dövrdə fırınma hərəkətinin irəli-geri hərəkətə çevrilməsini təmin edən yumruqcuqlu mexanizmlər daha çox yayılmışdır.



*Şəkil 1. Yumruqcuqlu mexanizm modeli*  
xunmasıdır. Yumruqcuğun fasılısız hərəkəti zamanı itələyici fasılılı irəliləmə hərəkəti edir.

Yumruqcuqlu mexanizmin yiğma çertyojunu nəzərdən keçirək (*şəkil 2*). Şəkil 2-də A oxu boyunca görünüş verilmişdir. O, tutqacın formasını aydınlaşdırır.

Yığma çertyojlarına, adətən, kəsimlər və kəsiklər daxildir. Bunlar məmulatın quruluşunu meydana çıxarmağa kömək edir. Cismin bir və ya bir neçə müstəvi ilə fikrən kəsilmiş təsvirinə **kəsim** deyilir.


Cismin müstəvi ilə fikrən kəsilməsi nəticəsində kəsən müstəvi üzərində alınan fiqurun təsvirinə **kəsik** deyilir. Şəkil 2-də yumruqcuq (4) kəsimdə göstərilmişdir. Yerli kəsimlər itələyicinin (5) dayaqla (1), tutqacla (2) və valciqla (3), eləcə də valciğin yumruqcuqla birləşdirilmə üslublarını aydınlaşdırır.

Kənara çıxarılan kəsik sərtlik tili olan dayağın formasını aydınlaşdırır. Yığma çertyojda da aşağı sağ küncdə spesifikasiya yerləşdirilir. Burada məmulatın adı və ona aid olan başqa məlumatlar göstərilir.



*Yığma nümunəsinə (çertyojuna) daxil olan detalların adını necə müəyyənləşdirmək olar?*

**Spesifikasiya.** Spesifikasiya məmulata daxil olan detallar haqqında əsas məmulatları əks etdirən cədvəldir.



*Şəkil 2. Yumruqcuqlu məxanizmin yığma çertyoju*

Spesifikasiya A4 formatlı ayrıca vərəqlərdə yerinə yetirilir. Tədris çertyojlarında və A4 formatlı çertyojlarda **əsas yazının üstündə** yerləşdirirlər.

Şəkil 3-də tədris çertyojları üçün əsas yazı və spesifikasiya verilmişdir.

Spesifikasiyanın birinci sütununda məmulata daxil olan detalların sıra nömrəsi (mövqeyi) göstərilir. Nömrələr yuxarıdan aşağıya doğru yazılır.

İkinci sütunda detalin adı yazılır. Standartlaşdırılmış detalların işarəsi elə burada göstərilir. Məsələn, 6-cı mövqedə yazılmışdır: "Vint M4X10" (*şəkil 2*).

Üçüncü sütunda məmulata daxil olan detalların sayı göstərilir. Dördüncü sütunda detalin hazırlanıldığı materialın markası yazılır (is-tehsalat çertyojlarında bu sütun olmur).

**LAYIHƏ**

10				10	25	25
Nº	<b>Adı</b>			Sayı	Material	Qeyd
1						
2						
3						
	25	30	15			
Çəkdi				<b>MƏMULATIN ADI</b>		
Yoxladı						
Məktəb	Sinif			Miqyas	Tapşırıq	
			145	20	20	
						22

*Şəkil 3. Tədris çertyojları üçün əsas yazı və spesifikasiya*

“Qeyd” sütunu əlavə məlumatlar üçündür.

Spesifikasiyada detala verilmiş mövqenin nömrəsi çertyojda müvafiq təsvirlərin yanında yazılır. Onlar rəqəmaltı xətlər üzərində yazılır, rəqəmaltı xətlərdən detalın təsvirlərində nöqtə ilə qurtaran maili, kənara çıxarılan xətlər çəkilir. Rəqəmaltı xətlərdən və kənara çıxarılan xətlər bütöv nazik xətlərlə çəkilir.

Detalın təsvirini tapmaq üçün spesifikasiyada onun nömrəsi müəyyən edilir, həmin nömrə çertyoja axtarılır və kənara çıxarılan xəttin sonunda lazımlı olan təsvir tapılır.

► *Məmulat, detal, yığma vahidlər, kompleks, komplekt, ümumi təyinatlı detal, xüsusi detallar, standart detallar, yığma çertyyoju, yumruqcuqlu mexanizm, fırlanma hərəkəti, irəli-geri hərəkət, yumruqcuq, itələyici, valciq, spesifikasiya.*



### Özünüyoxlama sualları

1. Məmulat nəyə deyilir?
2. Məmulatların hansı növləri mövcuddur?
3. Yığma vahidi nə deməkdir?
4. Yığma vahidi hansı detallardan ibarət ola bilər?
5. Hansı detallar “ümumi təyinatlı detallar” adlanır?
6. Hansı detallar “xüsusi detallar” adlanır?
7. Hansı detallar “standart detallar” adlanır?
8. Yığma çertyoju nədir?
9. Yığma çertyoju nəyi əhatə etməlidir?
10. Yumruqcuqlu mexanizm nə üçün nəzərdə tutulmuşdur?
11. Yumruqcuqlu mexanizmin çertyojuna nə daxildir?
12. Spesifikasiya nədir?
13. Tədris çertyojlarında spesifikasiya hansı məlumatları əhatə edir?

**LAYIH**

## ELEKTRON TEXNOLOGİYALARI

16-ci  
mövzu

### ELEKTRON TEXNOLOGİYALARI İNFORMASIYA TEXNOLOGİYALARININ ƏSASIDIR

Müasir dünyada vaxt və informasiya çox böyük əhəmiyyətə malikdir. İnfomasiya texnologiyaları kompüter texnikası və rabitə vasitələri bazasında insanların qarşılıqlı infomasiya əlaqələrinin müasir növləri deməkdir.



#### *İnfomasiya texnologiyalarının əsasını nə təşkil edir?*

İnfomasiya texnologiyalarının əsasını aşağıda göstərilən texnoloji nailiyyətlər təşkil edir:

- Rabitə vasitələrinin inkişafı (telefon rabitəsi, radio şəbəkəsi) infomasiyaların yer kürəsinin istənilən nöqtəsinə ötürülməsini təmin edir.
- Rəqəmli infomasiya emalının mümkünüyünü təmin edən elektron və mikroprosessor texnikasının inkişafı (məsələn, infomasiyaların saxlanması, əks etdirilməsi və dəyişdirilməsi üçün elektron qurğular, infomasiyaların köçürülməsi və çoxaldılması üçün texnika, müasir audio-video texnika və s.).
- Kompüterin köməyi ilə infomasiyaların avtomatlaşdırılmış emali (emaletmə, saxlama, verilmə, lazımi formada təqdimetmə və s.).

Beləliklə də, kompüter yeni infomasiya texnologiyalarının təşkilində və ötürülməsində xüsusi yer tutur. İnfomasiya texnologiyaları bu sahədə bir sıra praktik tapşırıqların həlli üçün kompüter texnikasından istifadəni bacarmağı, yəni kompüter savadına yiylənməyi nəzərdə tutur.

Kompüter savadı elektron hesablama məşinlərində (EHM) mətnlərin, çertyojlarının, təsvirlərin hazırlanması və redaktə olunması, sadə hesablamaların və infomasiya axtarışlarının yerinə yetirilməsi üzrə praktik bacarıqlardır.



#### *Kompüter haqqında nə bilirik?*

Kompüter infomasiyanın emali, saxlanması və ötürülməsi üçün nəzərdə tutulmuş qurğudur. Bunu başqa cür də ifadə etmək olar. Kompüter dəqiq müəyyənləşdirilmiş ardıcılılığı dəyişən əməliyyatları yerinə yetirən qurğu və ya sistemdir. Kompüter ingilis mənşəli “computer” sözündən götürülmüşdür, tərcümədə “hesablayıcı” deməkdir.

LAYIHƏ



*Səkil 1. Stolüstü fərdi kompüter*

Stolüstü fərdi kompüterlər ayrı-ayrı komponentlərdən yığılır. Kompüterin əsas komponentini **sistemli blok** təşkil edir. O, düzbucaqlı qutu şəklində olur, stolun üstündə və ya altında yerləşdirilir. Monitor, siçan və klaviatura kimi digər komponentlər sistemli bloka birləşdirilir. Qeyd etmək lazımdır ki, stolüstü FK geniş yayılmışdır və hamiya məlumdur. Bəzi məsələlərdə, yəni peşəkar qrafika işlərində, 3D oyunlarında onlara hələlik əvəz yoxdur.

Stolüstü fərdi kompüterlərin üstünlükleri aşağıdakı göstəricilərdir: onları komplektləşdirən hissələri müstəqil seçməyin və asanlıqla dəyişməyin mümkün olması; onların ucuz və modernləşmə zamanı az problemi olması.

Stolüstü fərdi kompüterlərin bir sıra çatışmazlıqları vardır: onlar böyük çəkiyə və ölçüyə malikdir; onların daşınması narahatlıq törədir; xeyli elektrik enerjisi işlədir.



### **Kompüterlər necə inkişaf etmişdir?**

Müasir kompüter texnikasının yaranma tarixi XX əsrin 40-cı illərində başlanılmışdır. Elə həmin vaxtdan etibarən kompüter texnikası və texnologiyası yüksək sürətlə inkişaf etmiş və aşağıdakı mərhələlərdən keçmişdir:

I nəsil (1950-1959) — elektron lampalı kompüterlərdir. Onlardan, əsasən, riyazi məsələlərin həlli üçün istifadə olunurdu.

II nəsil (1960-1969) — element bazası, əsasən, yarımkəcəricilərdən ibarət olan elektron hesablama maşınlarıdır. Bu nəsil kompüterlərdə artıq elektron lampalar yarımkəcərici elementlərlə — tranzistorlarla və diodlarla əvəz olundu.

III nəsil (1970-1985) — element bazalı mikroelektronika və integrallı sxemlərdən ibarət olan kompüterlər. Bu nəslin əsasını IBM 360/370 təşkil edirdi. Bu nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə cavab verirdi. Başqa sözlə, biliklər bazaları ilə işləməyə, sümü intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitqi, görmə vasitəsi ilə ünsiyyəti

LAYIT

təmin etməyə, ən yeni program vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verirdi.

IV nəsil (1981-dən sonrakı dövr) böyük və çox böyük integrallı sxem texnologiyası ilə yaradılan mikro və mini kompüterlərdir. Bu nəslin ayrıca sinfi fərdi kompüterlərdir (FK). Onların yaradılması principcə inqilabi mahiyyət kəsb edirdi.

V və sonrakı nəsil — yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və gələcəyin kompüterləridir. Bu nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malikdir. Yeni arxitekturaya və texnologiyaya malik neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrə əsaslanır. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompüterlərin yaradılması da yaxın gələcəyin reallığıdır. Bunlarla yanaşı olaraq, kompüterlərin məhsuldarlığı bəzi hallarda və müəyyən sahələrdə (nüvə energetikası, kosmos, hərbi-müdafiə, seismologiya və s.) tətbiq üçün kifayət etmədiyindən super kompüterlərin yaradılmasına ciddi ehtiyac yaranmışdır.

► *Elektron texnologiyaları, informasiya texnologiyaları, informasiyanın rəqəmli emalı, kompüter, fərdi kompüter.*



### Özünüyoxlama sualları

1. İnfomasiya texnologiyalarının əsasını hansı texnoloji nailiyyətlər təşkil edir?
2. Kompüter nə üçün nəzərdə tutulmuşdur?
3. Hansı kompüter “fərdi kompüter” adlanır?
4. Fərdi kompüter hansı komponentlərdən yığılır?
5. Fərdi kompüterlər hansı üstünlük'lərə malikdir?
6. Kompüterin tarixi haqqında nə bilirsiniz?
7. Hansı nəsil kompüterlərin yaranması principcə inqilabi mahiyyət kəsb edirdi?
8. Kompüterin inkişafı neçə mərhələyə bölündür?
9. Yaxın gələcəyin kompüterləri hansılar olacaq?



*Şəkil 2. İlk kompüter*

**LAYİHƏ**

## KOMPÜTERLƏRİN TIPLƏRİ VƏ NÖVLƏRİ. KOMPÜTERİN İŞ PRİNSİPI

Elektron texnologiyalarla inkişaf etmiş müasir kompüterlər ölçülərinə və onlara xas olan imkanlara görə fərqlənə bilər. Kompüterlərin başqa qurğulara integrasiyası artıq yenilik deyil. Onlar avtomobil lərə, məişət texnikasına və başqa cihazlara quraşdırılıb bilər. Lakin belə hesablama mexanizmləri yalnız istehsalçı tərəfindən müəyyənləşdirilmiş tapşırıqları yerinə yetirir.

Kompüter adlandırılmasının mümkün olan belə qurğu növləri çoxdur və istehsalçılar tərəfindən dünyaya təqdim olunan bu kompüterlərin sayı gündən-günə artır. Bu qurğuları məntiqi olaraq müəyyən tipə aid kompüter qruplarına bölmək olar.



### *Kompüterlərin hansı tipləri və növləri var?*

**Kompüterin tipi** dedikdə oxşar funksionallığı və ya istifadə qaydalarına malik kompüterlər qrupu nəzərdə tutulur. Kompüterlərin növü dedikdə müəyyən hesablama texnikası və xarici görünüşlərində oxşarlıq olan fərqləndirici imkanlara malik hesablama qurğuları nəzərdə tutulur. Məsələn, fərdi kompüter – bu tipdir, fərdi kompüterlərin növləri isə insanların şəxsi məqsədləri üçün istifadə etdikləri **portativ<sup>1</sup>** kompüterlərdir: noutbuk, netbuk, planşet və planşetli noutbuk, smartfon, ödəmə terminalı, bankomat və s.

Əgər ötən yüzillikdə kompüterlər analoglu və rəqəmli olurdusa, bizim dövrümüzdə ancaq rəqəmli kompüterlər mövcuddur. Bu gün söhbət istifadə olunan rəqəmli kompüter tripli texnikadan gedəcək.



### *Portativ kompüter nə deməkdir?*



*Şəkil 1. Noutbuk*

Portativ “daşınan” deməkdir. Stolüstü kompüterlərlə müqayisədə portativ kompüterlərin mobilliyyini onların kiçik ölçүyə və tutumlu akkumulyatora malik olması təmin edir.

1. **Noutbuklar** daşınması asan olan kompüterlərdir. Onlar digər portativ kompüter növlərində olduğu kimi batareya hesabına müstəqil işləmək imkanına malikdir. Bundan əlavə, onların stasionar kompüterlərdən fərqli cəhəti

<sup>1</sup> Portativ – yüğcam, yüngül, daşınan

LAYIHƏ

komplektləşdirici hissələri ilə klaviatura displayinin bir gövdədə olmasıdır. Bükülmə imkanı isə onları daha da yiğcam edir (*şəkil 1*).

Son zamanlar noutbuk fərdi kompüterlə daima rəqabət aparır.

Noutbukların bir sıra üstünlükləri və çatışmazlıqları var. Noutbukların üstün cəhətləri ölçülərinin və cəkilərinin kiçik, görünüşlərinin cəlbedici olması, bütün qurğularının bir gövdədə yerləşməsi, elektrik mənbəyindən kənarda işləməsini təmin edən elektrik enerjisində tələbatının azlığı və akkumulyator batareyasının mövcudluğudur.

**2. Netbuklar** əksər hallarda akkumulyator batareyası ilə işləyən elə həmin noutbuklardır. Lakin kiçik məhsuldarlığa malik olmaları, onlara böyük resurslu əlavələrlə işləməyə imkan vermir (*şəkil 2*).

Netbukların bəzi fərqli cəhətləri var: onların cəkiləri az (1 kq-dan 2 kq-a qədər), ölçüləri kiçikdir (asanlıqla çantaya yerləşir). Elektrik enerjisində tələbatının az olması səbəbindən akkumulyator batareyasından çox işləyə bilməsi (8 saata qədər), satış qiymətlərinin nisbətən aşağı olması ilə seçilir.




*Şəkil 2. Netbuk*

Lakin bəzi çatışmazlıqlara da malikdirlər: netbuk yüksək məhsuldarlığa malik deyil, ekranının diaqonalı kiçikdir.

**3. Planşetlər<sup>1</sup>** istifadəçilərin tələbatlarını FCK (Fərdi Cib Kompüterləri) və smartfon arasında bölən daşınan kompüterlərdir (*şəkil 3, a*).

Bir gövdədə internet səhifələrinə və videoya çıxış, musiqi dinləmək üçün hesablama potensialı, əsas daxiletmə qurğusu olan sensorlu display yerləşir. O, yiğcandır, əsl köməkçidir, bəzi hallarda isə kiçik ölçüdə olmasına görə noutbukdan daha əlverişlidir.

Planşetli noutbuklarda displaydən əlavə noutbuklarda olduğu kimi klaviatura da olur və onlar modelindən asılı olaraq ya qatlanan, ya da ki, irəli cəkile bilən olur (*şəkil 3, b*).



*Şəkil 3. a) planşet; b) planşetli noutbuk*

<sup>1</sup>Planşet – fransız sözüdür (Plachette) – mənası “lövhə, tamasa (ensiz hanar lövhə)” deməkdir.



*Səkil 4. Smartfon*

Portativ qurğunun bu növünün başlıca vəzifəsi əsas multimedia imkanlarının olması ilə yanaşı, həm də internetə çıxış və ondan istifadədir.

**4. Smartfon** kompüter imkanlarına malik olan mobil telefondur. O öz əməliyyat sisteminə malidir, onda programlar yerləşdirmək və müxtəlif əlavələr əsasında qoşulmaq olar (*şəkil 4*).

Smartfonlar musiqi dinləməyə, filmə baxmağa imkan verir, onların foto və video çekilişi funksiyaları vardır. Smartfonlarda kifayət qədər funksional programlar yerləşdirmək mümkündür.

Smartfonlar üçün telefonun funksiyalarını kompüterlərin funksiyalarına yaxınlaşdırıran çox sayda programlar işlənmişdir. Bu programlarda işlədikdə başlıca məhdudiyyət ekranın ölçülərinin və idarəetmənin əvelişliliyinin yüksək olmamasıdır.

**5. Ödəmə terminalları və bankomatlar** da stasionar və fərdi kompüterlərin növlərindən biridir.



### *Kompüterin iş prinsipi nədən ibarətdir?*

Qeyd edildiyi kimi kompüter istənilən elektron qurğusunda olduğu kimi əsasında elektrik siqnallarının emalı prinsipləri duran, informasiyanı çevirən texniki vasitədir.

Bu prinsiplər aşağıdakılardır:

- müxtəlif fiziki proseslərlə təqdim olunan elektrik və qeyri-elektrik təbiətli (hərflərlə, ədədlərlə, səs siqnalları ilə və s.) giriş informasiyası elektrik siqnalına çevrilir;
- bu elektrik siqnalları emal blokunda emal olunur;
- emal olunmuş siqnallar çıxış siqnalları çeviricisinin köməyi ilə qeyri-elektrik siqnallara (ekranda təsvirlərə) çevrilir.



*Səkil 5. Sərt disk*  
(*şəkil 5*).

Qeyd etmək lazımdır ki, kompüter informasiyanı “0” və “1” görünüşündə, yəni ikili say sistemində saxlayır, ötürür və emal edir.

Emal olunacaq bütün məlumatlar və emal prosesinə rəhbərlik edən bütün programlar sıfır və təklik halında saxlanılır. Kompüterə daxil edilən informasiya **toplayıçı** adlanan xüsusi qurğuda saxlanılır. Toplayıcı **sərt disk**dir


Sərt diskin daxilində metal və ya şüşədən bir və ya bir neçə sərt qat yerləşir. Bütün informasiyalar (mətnlər, fotosalar, filmlər və s.) onlarda saxlanılır. Bu informasiyalar kompüter söndürüldükdən sonra toplayıcıda qorunur.

LAYIHƏ


Məlumdur ki, kompüter informasiyaları emal edir, yəni hesablamaları yerinə yetirir. Hesablamaları isə **prosessor** adlanan xüsusi qurğu yerinə yetirir (*şəkil 6*).

Prosessör yüz milyonlarla element saxlayan mürəkkəb mikrosxemdir.

Verilmiş hansı informasiyani emal etməyi və sonra onunla necə davranışlığını göstərən program informasiyaları emal etməkdə prosessora kömək edir (*sxem 1*).




*Şəkil 6. Prosessor*




*Sxem 1. İnfomasiyaların emali sxemi*

Göstərilən programlar sərt diskdən çox yavaş yüklenir. Prosessorun işsiz qalmaması üçün prosessor və sərt disk arasında operativ yaddaş qurğusu (OYQ) adlanan daha sürətli yaddaş qurğusu yerləşdirilmişdir. Bu sürətli yaddaş mikrosxemləri olan kiçik çap platasıdır (*şəkil 7*).



*Şəkil 7. Operativ yaddaş qurğusu*

O, prosessorun programlara və infomasiyalara çıxışını tezləşdirir. Kompüter söndürüldükdə OYQ-də olan məlumatlar saxlanılır. İnfomasiyanın tam emali prosesi aşağıdakı sxemdə göstərilmişdir (*sxem 2*).



*Sxem 2. Kompüterdə infomasiyanın emali sxemi*

Kompüterin söndürülmüş vəziyyətində bütün məlumatlar toplayıcıda (sərt diskdə) saxlanılır. Kompüter işə salındıqda proses aşağıdakı ardıcılıqla cərəyan edir:

LAYIHƏ

1. Proqram sərt diskdən operativ yaddaşa köçürülür və hansı məlumatların operativ yaddaşa yüklənməsini prosessora bildirir.
2. Prosessor məlumatları operativ yaddaşdan götürərək porsiyalarla emal edir, programın əmrlərini bir-birinin ardınca yerinə yetirir.
3. Məlumatlar emal edildikdən sonra prosessor hesablamaların nəticəsini operativ yaddaşa qaytarır və növbəti məlumat **porsiyasını**<sup>1</sup> qəbul edir.
4. Programın işinin nəticəsi sərt diskə qaytarılır. İformasiyaların kompüterlərə daxil edilərək emal edilməsi üçün aşağıdakı qurğulardan istifadə olunur: **klaviatura** (onun köməyi ilə mətn daxil edilir və kompüter idarə olunur), **siçan** (onun köməyi ilə kompüter idarə olunur), **skaner** (skanerin köməyi ilə şəkil kompüterə daxil edilir), **mikrofon** (səs yazmaq üçün).

Bundan başqa, informasiyanın emal edilmiş nəticəsinin çıxarılması üçün aşağıdakı çıxış qurğulardan istifadə olunur: **monitor** (təsviri ekran'a çıxarmaq üçün), **printer** (mətni və şəkli kağıza köçürmək üçün), **akustik sistemlər** (səsi və musiqini dinləmək üçün).

Xarici informasiya toplayıcıları da mövcuddur. Onların köməyi ilə digər mövcud olan məlumatlar kompüterə köçürülür: fleska, kompakt disk, daşınan sərt disk və disket, kompüter şəbəkəsi.

- *Noutbuk, netbuk, planşet, planşetli noutbuk, smartfon, ödəmə terminalı, bankomat, display, sərt disk, toplayıcı, prosessor, operativ yaddaş qurğusu, klaviatura, siçan, skaner, printer, fleska, kompakt disk, disket.*



### Özünüyoxlama sualları

1. Sizə hansı növ kompüterlər məlumdur?
2. Kompüterin portativliyi nə deməkdir?
3. Noutbuk stolüstü stasionar kompüterdən nə ilə fərqlənir?
4. Netbuk noutbukdan nə ilə fərqlənir?
5. Planşet nədir?
6. Planşetli noutbukun hansı üstünlükləri var?
7. Smartfon dedikdə nə başa düşülür?
8. Kompüter hansı hissələrdən ibarətdir?
9. Toplayıcı nə üçün nəzərdə tutulmuşdur?
10. Prosessor hansı funksiyani yerinə yetirir?
11. Operativ yaddaş qurğusu hansı funksiyani yerinə yetirir?
12. Kompüter necə işləyir?
13. Hansı daxiletmə və çıxarma qurğularını tanıyırsınız?

<sup>1</sup>Porsiya – bir şeyin müəyyən miqdarı, hissəsi

## ELEKTRON TEXNOLOGİYALARI PALTARYUYAN MAŞININ İDARƏ EDİLMƏSİNİN ƏSASIDIR

Müasir dövrde el əməyinin avtomatlaşdırılması insanın həyatında əsas yer tutur. Əvvəller insandan xeyli əmək və vaxt tələb edən bir çox işlər hazırda müxtəlif məişət texnikası tərəfindən yerinə yetirilir.

Paltarları paltaryuyan maşına qoymaq, yuyucu toz tökmək və bir cüt düyməni basmaq – bu paltar yumaq istəyən müasir insanın arzusudur. Qalanlarını ağıllı aqreqat edəcək. Həm də nəzərə almaq lazımdır ki, paltaryuyan maşın nəinki paltarı tam avtomatik rejimdə yuyur, hətta büzülmənin qarşısını alır, sıxır və s. Bir sözlə, müasir paltaryuyan maşınlar çox şeyə qadirdir.

Qeyd etmək lazımdır ki, müasir paltaryuyan maşında çoxsaylı elektron əməliyyatlar aparılır. Məsələn, yaxalamadan sonra sıxmanın başlanması üçün minlərlə, bəlkə də, milyonlarla mürəkkəb əməliyyatlar lazımdır.

 **Paltaryuyan maşının iş zamanı İEQ-yə suyu qızdırmağa başlamaq, elektrik mühərrikinə – dövlərin sayını artırmaq, nasosa – suyu boşaltmaq əmri necə verilir?**

Paltaryuyan maşının sahibinə lazım olan yuma programını vermək üçün idarəetmə lövhəsində tutacaq və düymələr var (*şəkil 1*).

Maşını işə saldıqda bizlərdən az adam tapılar ki, maşının ardıcıl olaraq bir iş növündən digərinə keçidi zamanı onun külli miqdarda kiçik elektron əməliyyatlarını yerinə yetirməsi haqqında düşünsün.




*Şəkil 1. Paltaryuyan maşının idarəetmə lövhəsi*

Paltaryuyan maşının əmrlərlə idarə edilməsində “sehrli çubuq” rolu onun taymeri oynayır (*şəkil 2*).

**Taymer** – maşının verilmiş konkret programla, müəyyənləşdirilmiş vaxt nəzərə alınmaqla, avtomatik rejimdə, fasiləsiz işləməsinə cavab-deh olan xüsusi elektron qurğudur. Taymer maşının ayrılmaz elementidir, onuz avtomatik yuma prosesi qeyri-mümkündür.

LAYIH



**Şəkil 2. Paltaryuyan maşının taymeri:**

- a) elektromexaniki taymer;
- b) idarəetmə bloku

raq paltaryuyan maşın lazım olan suyun miqdarını, qızdırılma temperaturunu, yuma müddətini və yaxalama sayını müəyyənləşdirir.

**Rəqəmli display** yuma temperaturunu, sıxma zamanı barabanın dövrlər sayını, yumağa başlamada gecikmə müddətini və yumanın sonuna qalan vaxtı rəngli təsvirdə göstərir. Elektron idarəetməyə malik paltaryuyan maşınlar barabanın yüksəlmə ölçüsünü müəyyənləşdirir və əgər paltarın barabanda qeyri-bərabər paylanması hali olarsa, onun daha sürətlə qovulmasına imkan vermir. Onlar çox sayıda **sensorlardan**<sup>1</sup> gələn siqnalları təhlil edərək bakda olan suyun temperaturunu və sərtliyini, yuyucu vasitənin şəffaflığını və paltarın yaxşı yaxalanmasını müəyyənləşdirir.

Əgər suyun verilməsi kəsilərsə, onun axması baş verərsə və ya həddən artıq köpük yaranarsa, sensorlar müstəqil olaraq maşının işləməsini dayandırır.

Yuma programının seçimi rahat döndərilə bilən taymerlə həyata keçirilir. İstifadəçinin göstərişləri, əlavə funksiyaların aktivləşdirilməsi idarəetmə lövhəsində yerləşən uyğun düymələrin sıxlaması ilə yerinə yetirilir.

Taymerlərin iki növü var: **1. Birləşmiş hibrid; 2. Elektromexaniki hibrid.**

Müasir paltaryuyan maşınlarda birləşmiş hibrid taymerlərdən istifadə olunur.




### **Birləşmiş hibrid taymer hansı komponentlərdən ibarətdir?**

Birləşmiş hibrid taymer iki komponentdən: elektromexaniki taymerdən (*şəkil 2, a*) və idarəetmə blokundan (*şəkil 2, b*) ibarətdir.

İdarəetmə bloku bilavasitə taymerdəki çıxışlara lehimlənmişdir və aşağıdakı əməliyyatları yerinə yetirir:

- yuma proqramlarını və əlavə funksiyaları nəzarətdə saxlayır;
- taymerin mühərrikini idarə edir;
- barabanın mühərrikini idarə edir və nəzarətdə saxlayır.

<sup>1</sup> **Sensor** – həssaslığa və ya həddən artıq həssaslığa əsaslanan, nəzarət edilən təsiri (ışığı, təzyiqi, hərarəti və s.) qavrayan element



*Şəkil 3. Elektromexaniki taymerin quruluşu:*

- 1 – addımlı elektrik mühərriki; 2 – ötürücü dişli çarxlar;  
3 və 4 – yumrucusular paketi; 5 – sürüsən kontaktlar


Bütün digər komponentlər və qurğular taymerin kontaktlarından qidalanır.

Elketromekaniki taymerin quruluşu şəkil 3-də göstərilmişdir.

O, çıxıntıları və çökəklikləri olan program diskləri dəstindən ibarətdir. Çıxıntılar və dərinliklər yumrucusular adlanır.

Şəkil 4-də göstərildiyi kimi, reduktorlu sinxron mühərriki yumrucusulu disk dəsti fırladır.

İdarəetmə orqanları bir sıra yumrucusuların köməyi ilə hərəkətə gətirilən kontaktlar **kommutatoru**<sup>1</sup> ilə idarə olunur. Yumrucusulara hərəkət bir sıra dişli çarxların və lenglərin köməyi ilə sinxron mühərrikdən ötürülür.



*Şəkil 4. Reduktorun paltaryuyan maşının müxtəlif komponentləri ilə əlaqə sxemi*

<sup>1</sup> **Kommutator** – elektrik dövrəsini bağlamaq və açmaq üçün qurğu

**LAYİH**



*Şəkil 5. Elektron idarəetmə bloku*

Təqdimatın əvvəlindən bəzən elektron idarəetmə sistemlərinin işlədikdə onlar da sıradan çıxır. Elektron idarəetmə sistemlərindən istifadə etmənin əks olunur ki, bu da ustaya qüsурun əmələgəlmə səbəbini tez tapmaq və onu aradan qaldırmaq imkanı verir.

Elektronika mümkin vəziyyətləri, hətta işdə olan nasazlıqları tam olaraq təhlil edir. Nasazlığın baş verməsi zamanı nöqsanların kodları müxtəlif F01, F15 simvolları ilə əks olunur ki, bu da ustaya qüsurun əmələgəlmə səbəbini tez tapmaq və onu aradan qaldırmaq imkanı verir.

Əyanılık baxımından da elektronikanın üstünlüyünü qeyd etmək lazımdır. İstifadəçiye maşının işi haqqında tam informasiya təqdim olunaraq bütün rejimlər xüsusi displaydə əks olunur. Elektron idarəetmə sisteminin zəif cəhəti onun şəbəkələrdə hələ də rast gəlinən gərginlik fərqlərinə dayanıqsız olmasıdır. Bu zaman təmir, bir qayda olaraq, dəyəri böyük olan idarəedici modulların dəyişdirilməsindən ibarət olur. Odur ki, elektron idarəetməyə malik paltaryuyan maşınları xüsusi sabitləşdirici qurğu olmadan istifadə etmək məsləhət görülmür.

► *İdarəetmə paneli, taymer, elektromexaniki taymer, idarəetmə bloku, birləşmiş hibrid taymer.*



### Özünüyüxlama sualları

1. Paltaryuyan maşının idarəetmə panelində nə yerləşir?
2. Taymer hansı funksiyani daşıyır?
3. Paltaryuyan maşında hansı əməliyyatlar yerinə yetirilir?
4. Displayin funksiyası nədən ibarətdir?
5. Elektron idarəetməyə malik paltaryuyan maşınların hansı üstün cəhətləri var?
6. Taymerin hansı növləri var?
7. Birləşmiş hibrid taymer hansı komponentlərdən ibarətdir?
8. İdarəetmə bloku hansı əməliyyatları yerinə yetirir?
9. Elektromexaniki taymer hansı hissələrdən ibarətdir?
10. Elektron sistemin zəif cəhəti nədədir?

## **BANKOMATIN QURULUŞU VƏ İŞ PRİNSİPI**

Televiziya və internet kimi insanların müasir həyatının ayrılmaz hissəsini bankomatlar təşkil edir. Hər birimizə aşağıdakı suallar ətrafında düşünmək maraqlı olar:



- 1. Bankomat nədir və o nə üçün nəzərdə tutulmuşdur?**
- 2. Bankomatın quruluşu necədir?**

Bankomat müştərilərə plastik kartla və kartsız xidmət etmək üçün texniki program kompleksidir. Bankomatların əsas funksiyası nağd pulların verilməsi və qəbul edilməsidir.

Bankomat külli miqdarda əlavə bank avadanlığı qoşulmuş mexaniki-elektron qurğudur, yəni sadəcə, kompüterdir (*şəkil 1*).

Təyinatına görə bankomatların **ofis, küçə və divararası** növləri var. Ofis bankomatları otaqlarda quraşdırılır, küçə bankomatları küçədə istifadə edilmək üçün nəzərdə tutulmuşdur, divararası bankomatlar isə binanın ya daxilində və ya da xəricində arakəsmə arasında quraşdırılır.

Divararası bankomati müştəri öz qarşısında ya tam şəkildə, ya da ancaq üz tərəfdən görür. Bu məhdudiyyət təhlükəsizliyi təmin etmək baxımından edilmişdir: əgər bankomatlar küçədə bütöv şəkildə yerləşdirilərsə, potensial cinayətkar üçün o əlçatan olar. Bundan başqa, pulun dəyişdirilməsində böyük təhlükələrlə qarşılaşmaq olar.

Bankomat iki əsas hissədən: **yuxarı və aşağı** hissələrdən ibarətdir (*şəkil 2*).

Bankomatın aşağı hissəsində pulların verilməsi üçün qurğu – dispenser yerləşdirilmişdir (qeyd etmək lazımdır ki, pulların verilmə pəncərəsi də dispenser adlandırılır). 1, 5, 10, 20, 50, 100 və 200 manatlıq nominallar üzrə çeşidlənmiş pullar 7 kassetdə dispenserə yüklenir.

İçərisində pul olan bu kassetlərdən başqa, bankomat tərəfindən çıxdaş edilmiş kupyurlar atılan səkkizinci kasset də var.



*Şəkil 1. Bankomat*



*Şəkil 2. Bankomatın  
hissələri:  
a) yuxarı; b) aşağı*

**LAYIHƏ**

Bankomata həddindən artıq tez-tez qulluq edilməsi üçün kassetlər pul ilə tam doldurulur. Hər kassetdə iki mindən üç minə kimi banknot yerləşdirilir.

Kassetlərin hansı pullarla doldurulması bankdan asılıdır, belə ki, banknotun uzunluğunu və enini vermək vasitəsi ilə kasseti istənilən tip banknota sazlamaq olar. Qeyd edək ki, bir kassetə ancaq bir nominallı banknotlar yüklemək olar.

Pullar kassetə yükləndikdən sonra o, xüsusi açarla bağlanaraq plomblanır və inkassatorlara verilir, onlar isə yerlərə gedərək əvvəlki kassetləri çıxarır və yenilərini qoyurlar.

Kasset dispenserə taxılan kimi o işlək vəziyyətə gətirilir: qapaq atılır, pullar fiderə sıxılır.

**Fider** – pulların “çıkarılması” üçün nəzərdə tutulmuş qurğudur.

Hər kassetin öz fideri vardır. Əgər banknot ən aşağıdakı kassetdən gəlirsə, o bütün mövcud olan fiderlərdən keçir. Əgər bir banknota təsadüfən ikincisi ilişərsə, belə halda fider onu yerinə qaytarır.

Sonra banknot sorğuya uyğun olaraq, daxil olan banknotların eyni ölçüdə və qalınlıqda olmasını, əyriliklərinin kənarlaşdırılması üçün nəzərdə tutulmuş qurğudan keçir. Bu, xüsusi vericilərin köməyi ilə həyata keçirilir. Bundan sonra banknotlar yoxlayıcı diverterə düşür, əgər hər şey qaydasında olarsa, diverter onları toplayıcı qurğuya (staker) göndərir.

Əgər nə isə qaydasında deyilsə, diverter onları rejekt-kassetə atır. Onu “divert-kasset” də adlandırırlar.

**Rejekt-kasset** pulların tullanması üçün nəzərdə tutulmuşdur. Bura bu və ya digər səbəbdən dispenserin çıxdaş etdiyi banknotlar daxil olur. Bu cırılmış, pozulmuş, bir-birinə yapışmış və ya kənarı qatlanmış banknotlardır.

Pulun verilməsi zamanı işıq sönə və ya başqa bir pozuntu ola bilər – belə olan halda da pul məbləği rejekt-kassetə atılır.

Müasir bankomatlarda rejekt-kasset əlverişlilik nöqteyi-nəzərindən iki hissədən ibarətdir: onlardan birinə “yaxşı” pullar, digərinə isə çıxdaş edilmiş pullar atılır. Əgər dispenser həddindən artıq sayıda banknot çıxdaş edirsə, bu hər hansı bir nasazlıqdan xəbər verir.

Stakerdə tələb olunan məbləğ yüksildiqda, o pul verən qurğuya daxil olur.

Qeyd etmək lazımdır ki, vericilər banknotları kassetdən çıxarandan dispenserə qayıdana kimi bütün yolboyu müşayiət edir. Təsəvvür edək ki, fider banknotun kassetdən çıxmاسını qeyd etmişdir. Əgər o vaxtında stakerə düşməzsə, səhv qeyd ediləcəkdir. Bu isə prinsipcə lazımlı olan məbləğin müştəriyə verilməməsini təmin edir.

İndi isə bankomatın elektron içiliyi yerləşmiş yuxarı hissəsinə nəzərdən keçirək (*şəkil 3*).

LAYIHƏ

Burada başlıca komponent, əlbəttə ki, bankomatın beyni sayılan kompüterdir. Müasir bankomatlarda kompüterlər ən yeni əməliyyat sistemlərinin idarə edilməsi qaydaları ilə işləyir. Bankomatın yuxarı ön hissəsində bütün monitor, klaviatura, bank kartlarını qəbul etmək üçün **kartrider** adlanan yarıqlar, printer, pul vəsaitlərinin verilməsi və qəbul edilməsi üçün yarıqlar yerləşdirilmişdir.

Bankomatın monitoru (*şəkil 4*) istifadəçinin seçimini və onun iş fəaliyyətini əks etdirmək üçün lazımdır. Monitorun ekranında istifadəçiyə onun uyğun düymələri sıxaraq seçəcəyi əməliyyatlar çoxluğu təqdim edilir. Bu düymələr ekranın solunda və sağında yerləşir. Artıq lazımı düymələri birbaşa ekranда sıxaraq istənilən əməliyyatların yerinə yetirilməsini mümkün edən sensor ekranlı bankomatlar mövcuddur.

Bankomatın boş dayanma anlarında monitor, adətən, reklam nümayiş etdirir. Müasir bankomatlardan onlarla işləməyi nəinki xoş edən, həm də nümayiş etdirilən reklamin effektivliyini artırın, qoruyucu örtüklü yastı, rəngli monitorlarla təchiz edilir. Monitorun ekranı sensorlu da ola bilər – bu zaman funksional klaviatura ekranında yerləşdirilir.

Bankomatın klaviaturası (*şəkil 5*) pin kod və məbləğin daxil edilməsi üçün rəqəmli hissədən, daxil olma, ləğvetmə və düzəltmə düymələrindən ibarətdir.



*Şəkil 3. Bankomatın yuxarı ön hissəsi*



*Şəkil 4. Bankomatın monitoru*



*Şəkil 5. Klaviatura*

LAYİHƏ  
93



Şəkil 6. Kartrider



Şəkil 7. Pul vəsaitlərini  
vermək üçün yarıq



Şəkil 8. Qəbz verilməsi  
üçün printer

Bank kartlarının qəbul edilməsi üçün yarıqlar – **kartrider** (*şəkil 6*) kartı qəbul edən və sonra qaytaran, eləcə də informasiyanı çip və ya maqnit zolağından hesablayan mexaniki qurğudur.

Bankomat bir neçə əməliyyat apardıqdan sonra pul vəsaitlərini pul çıxartma yarığından verir, lakin pul vəsaitlərini qəbul etmək və vermək üçün yarığı olan bankomatlar da vardır (*şəkil 7*).


Adətən, bankomat iki ədəd xüsusi lentli printerlə təchiz olunur (*şəkil 8*). Bir printer qəbzi və ya müştəri üçün hesab üzrə sonuncu əməliyyatların çıxarışını çap edir. İkinci printer jurnal üçün nəzərdə tutulmuşdur, onun lentinə vaxt, bankdakı hesabatlar və mübahisəli halların həlli üçün hər bir əməliyyat haqqında məlumat yazılır.

Müasir bankomatların quruluşunda jurnal üçün printer mövcud deyil, lazımi məlumatlar elektron printerə yazılır.

#### **Bankomatin iş prin-sipi nədən ibarətdir?**

Qeyd etmək lazımdır ki, hərada yerləşməsindən asılı olmayaraq, istənilən bankomat verilən bankomat şəbəkəsini idarə edən hesablayıcı mərkəzə (processing) qoşulur. Şəbəkə konkret banka aid olduğu kimi, asılı olmayan qulluq təchizcisinə də aid ola bilər.

İstifadəçi kartı bankomata taxaraq pin kodu daxil edir və tələb olunan əməliyyatı seçir, tələbnamə prosesingə göndərilir, o isə tələbnaməni uyğun olaraq kartı buraxan banka istiqamətləndirir (*şəkil 9*).



*Şəkil 9. Bankomatın iş prinsipinin sxemi*

Əgər istifadəçi pul çıxarmaq istəyirsə, onda prosesing lazımlı məbləği istifadəçinin bank hesabından elektron köcürmə ilə öz hesabına köçürür. Köcürmə həyata keçən kimi hesablayıcı mərkəz bankomata pulun verilməsi əmrini verir.

Beləliklə də, bankomatların iş sxemi bütövlükdə internet xidmətlərinin iş sxemini analoqudur. İstifadəçi internetə keçid almaq istədikdə provayderin serverinə qoşulur, o isə öz növbəsində istifadəçini ona lazımlı olan informasiyaları saxlayan serverlərə istiqamətləndirir.

Bankomat hesablayıcı mərkəzi nəinki müştərilərin sorğusunu, həm də öz işi haqqında operator tərəfindən izlənilən bütün məlumatları ötürür.

Birincisi – bankomat xidmət vacibliyinin tələb olunması prosesingi xəbərdar edir, məsələn, maşında pulun qurtarması və ya sistemin işində olan nasazlıqlar haqqında.

İkincisi – səhvələr haqqında bütün məlumatlar hesablama mərkəzinə daxil olur. Ancaq nağd pul almaq üçün nəzərdə tutulmuş bankomatlardan başqa, yarımfunksional özünəxidmət bank terminalları da mövcuddur. Onlar nəinki pul çıxarmağa, həmçinin hesaba pul qoymağa, hesabdan hesaba pul köcürməyə və digər əməliyyatlar etməyə imkan verir.

LAYIH



## Bankomatdan istifadə zamanı təhlükəsizlik qaydaları

1. Bankomatdan istifadə zamanı pin kodu yiğarkən çalışın kənardakılar görməsin.
2. Bank kartınızı tanımadığınız şəxslərə etibar etməyin.

► *Bankomat, ofis, küçə və divararası bankomatlar, dispenser, kasset, fider, staker, diverter, rejekt-kasset, divert-kasset, kartrider, prosesing mərkəzi.*



## Özünüyüxlama sualları

1. Bankomat nə üçün nəzərdə tutulmuşdur?
2. Bankomat nədir?
3. Təyinatına görə bankomatlar neçə cür olur?
4. Bankomat hansı hissələrdən ibarətdir?
5. Dispenser və kassetlər nə üçün nəzərdə tutulmuşdur?
6. Fider nə üçün nəzərdə tutulmuşdur?
7. Rejekt-kasset nədir və o nə üçün nəzərdə tutulmuşdur?
8. Staker nə üçün istifadə olunur?
9. Bankomatın yuxarı hissəsi hansı hissələrdən ibarətdir?
10. Bankomatın klaviaturası vasitəsilə hansı əməliyyatlar aparılır?
11. Kartriderin funksiyası nədən ibarətdir?
12. Bankomatın iş prinsipi nədən ibarətdir?
13. Bankomatda əməliyyat ardıcılılığı necədir?
14. Bankomatdan istifadə edərkən hansı təhlükəsizlik qaydalarına əməl etmək lazımdır?



## PRAKTİK İŞ

### Bankomatlə işləmək qaydası

**Resurslar:** dərslik, dəftər, qələm, kompüter

**Tapşırıq 1.** Bankomatdan nağd pulun çıxarılması ardıcılığını şərh edin.

**Tapşırıq 2.** Öz fikrinizi şərh edərkən bankomatdan pul çıxarma əməliyyatının bütün mərhələlərinə riayət edin.

**LAYİHƏ**

## MİKRODALĞALI SOBANIN QURULUŞU VƏ İŞ PRİNSİPI

**Mikrodalğalı soba** – həyatımızı bu cihazsız təsəvvür edə bilmərik (*şəkil 1*).

Mikrodalğalı sobanın məişətdəki əhəmiyyəti çox böyükdür. O nə pallaryuyan maşın, nə də soyuducudur. Lakin bu danılmazdır ki, mikrodalğalı sobalar müasir mətbəxlərdə çox gözəl köməkçidir. Onlar qısa bir vaxtda qidanı, içkiləri qızdırmağa, hətta bəzi xörəkləri hazırlamağa qadirdir. Aşpazlar ərzaqların donunu bir neçə dəqiqə ərzində açmaq imkanına görə də məisət texnikasının bu növünü çox qiymətləndirirlər.

Elə bunu xatırlamaq kifayət edir ki, mikrodalğalı soba olmasa, şorbanı birbaşa nimcədə deyil, qazanda qızdırmaq lazım gələrdi. Yaxud da mikrodalğalı soba olmadan ətin donu yarı� günə açılar, buterbordların sobada bişirilməsi xeyli vaxt itkisinə səbəb olar.

Müasir zamanda bir çox yeni mikrodalğalı soba istehsalçıları sobalarda qrıl, sıyıq və tərəvəzlərin hazırlanması, avtomatik qızdırma, sevimli xörəyi programlaşdırmaq kimi imkanların olmasına çalışırlar.

Bütün bu fikirləri ümumiləşdirərək mikrodalğalı sobaların **müsbat** və **mənfi** cəhətlərini aşağıdakı kimi qeyd etmək olar:

**Müsbat cəhətləri:** Mikrodalğalı sobalar yeməyin hazırlanması, donunun açılması və qızdırılması vaxtını qısaltır, sağlam qida hazırlamaq (yağsız və ya minimum yağ olmaqla) imkanı yaradır.

Onların istismarı sadədir. Bu sobalarda açıq alov və asanlıqla əlçatan isti səth yoxdur.

Mikrodalğalı sobaların **mənfi cəhətləri** aşağıdakılardır: mətbəxdə yer tutur, işləməsinə əlavə elektrik enerjisi sərf edilir.

Göründüyü kimi, mikrodalğalı sobaların müsbət cəhətləri mənfi cəhətlərini üstləyir.

Bütün bunlardan sonra belə bir sualın verilməsi məqsədə uyğundur:



*Şəkil 1. Mikrodalğalı soba*

**LAYİHƏ**



## Mikrodalğalı soba nədir və onun quruluşu nədən ibarətdir?

**Mikrodalğalı soba** – qida məhsullarının hazırlanması üçün elektrik cihazıdır. Bu cihazlarda qızdırılma effekti desimetr diapazonlu elektromaqnit dalğalarının qida məhsullarına təsiri vasitəsi ilə əldə edilir.

Bundan başqa, mikrodalğalı sobanın digər adı **YTŞ sobadır**. YTŞ – yüksək mikrodalğalı şüalanma deməkdir.


Məişət mikrodalğalı sobalarda tezliyi 2450 MHs olan mikrodalğaldan istifadə olunur. Mikrodalğalı sobalarda belə tezliyin qurulması radarların və digər qurğuların işinə maneq yaratmamaq üçün xüsusi dövlətlərarası razılışmalarla təsis edilmişdir.

Mikrodalğalı sobanın quruluşu aşağıdakı təsvirdə verilmişdir (*şəkil 2*).

Mikrodalğalı soba qida hazırlanan metal kameradan (1) ibarətdir. Şüalanmanın bayırına çıxmaması üçün kamerası kiçik qapı ilə (2) təchiz edilmişdir.

Qidanın eyni bərabərdə qızdırılması üçün kamerasının daxilində elektrik mühərriki tərəfindən hərəkətə gətirilən fırlanan stol (3) yerləşdirilmişdir.

Şüalanma mənbəyi yüksək gərginlikli cihaz – maqnetrondur (4). Maqnetronun közərmə telinə 3–4 kA-a qədər yüksək gərginlik vermək



*Şəkil 2. Mikrodalğalı sobanın quruluşu:*

- 1) metal kamera;
- 2) kiçik qapı;
- 3) fırlanan stol;
- 4) maqnetron;
- 5) transformator;
- 6) dalğaverən<sup>1</sup>;
- 7) kondensator;
- 8) idarəetmə paneli;
- 9) ötürүcü<sup>2</sup>;
- 10) diyircəkli seperator;
- 11) işıqlandırma lampası;
- 12) ventilyasiya dəlikləri;
- 13) kiçik qapının kiliidi;
- 14) anten

<sup>1</sup> Dalğaverən – qısa məsafələrə elektromaqnit dalğa ötürən boru

<sup>2</sup> Ötürücü – fırlanma hərəkətini bir yerdən bir yere ötürən mexanizm

lazımdır. Şəbəkədəki gərginlik mənbəyi (220V) maqnetrona kifayət etmədiyindən o, xüsusi yüksək gərginlikli transformatorlardan (5) qidalanır.

Mikrodalğalı sobada qidanın hazırlanma sürəti bilavasitə maqnetronun generasiya edə biləcəyi gücdən asılıdır. Hazırda bir çox sobalar, məsələn, 200 ml-lik stekandakı suyu 2–3 dəqiqəyə qaynama həddinə çatdırıran, nominal gücü 700–1000 BT olan maqnetronlara malikdir. Beləliklə, sadə vasitələrlə mikrodalğalı sobaların gücünü qiymətləndirmək olar. Maqnetronu soyutmaq üçün yanında fasiləsiz olaraq ona hava üfürən sərinləşdirici vardır. Sərinləşdirici soba boşluğununu eyni zamanda qızdırmaqla (magnetrondan) məcburi hava konveksiyası ilə təmin edir. Bu isə məhsulların eyni dərəcədə qızdırılmasına (hazırlanmasına, bişirilməsinə) şərait yaratır.

Maqnetron tərəfindən hasil edilən mikrodalğalar dalğaverən (6) vasitəsilə sobaya – ərzaqlara verilir. Bu ən yüksək mikrodalğalı şüalanmanın qaytaran, divarları metaldan olan kanaldır. Mikrodalğalı sobanın kiçik qapısının mürəkkəb quruluşu var. O, istifadəçini görünüş sahəsi imkanı ilə (sobanın daxilində baş verənlərlə) təmin etməli və mikrodalğaların bayır çıxmına imkan verməlidir. O, şüşə və ya plastik kütlə lövhələrdən ibarət çoxqatlı kiçik qapıdır. Lövhələr arasında deşilmiş metal vərəqdən tor vardır. Tor metal mikrodalğaları geriyə, soba boşluğununa əks etdirir. Kiçik deşiklər sırası (3 mm-dən kiçik) YTŞ şüalanmanın buraxmır. Kiçik qapının perimetri boyu dielektrik materialdan kipləşdirici quraşdırılmışdır.

İdarəetmə paneli (8) paltaryuan maşına analoji olaraq elektromexaniki və sensorlu ola bilər. Elektromexaniki panel istifadədə sadədir, lakin zaman keçdikcə hərəkətdə olan elementlər korlana bilər: bundan başqa belə panel, əsasən, mikrodalğalı sobaların köhnə modelləri üçün xarakterikdir. Bunlardan fərqli olaraq, sensor panelli mikrodalğalı sobalar, bir qayda olaraq, çoxsaylı müxtəlif funksiyalara malikdir ki, onlardan çoxu daha faydalıdır. Bu cihazlar bir qədər bahadır, lakin əlavə çəkilən xərclər geniş funksionallıq, davamlılıq və orijinal dizaynla kompensasiya olunur.



*Mikrodalğalı sobanın iş prinsipi nədən ibarətdir?*

*Sobalarda qida necə qızdırılır?*

Mikrodalğalı sobaların iş prinsipi dipol yerdəyişməsinə əsaslanır. Qidanı mikroşüaların köməyi ilə qızdırmaq üçün onda dipol molekullarının olması lazımdır, yəni bir ucunda müsbət, digər ucunda mənfi elektrik yükü olan molekulların. Qidada belə molekullar çoxdur – bu, yağların, şəkərin və suyun molekullarıdır.

Bu molekullara təsir edən radiodalğaların enerjisi onları sahənin qüvvə xətləri boyunca düzülərək daima yerdəyişməyə məcbur edir. Qi-

LAYIHƏ

daya təsir edən sahə dəyişən olduğundan molekullar elə bil ki, bir tərəfdən digərinə “yellənir”. Bu zaman onlar radiodalğalardan aldığı enerjini bir-birinə ötürürler.

Fizika qanunlarına əsasən cismin temperaturu onun atom və molekullarının hərəkətinin kinetik enerjisi ilə düz mütənasibdir. Mikrodalğalı şüalanmanın təsiri altında molekullar çox böyük tezliklə çevrilir və bir-birinə sürtünür. Bu zaman ayrılan istilik qidanın qızdırılmasına səbəb olur. Polyar molekullar nə qədər aktiv hərəkətə gəlsələr, buna uyğun olaraq, qida da bir o qədər güclü qızar.

Bu hadisəni **dipol yerdəyişməsi** adlandırırlar. Dipol yerdəyişməsi elektromaqnit şüalanmasının istiliyə çevrilməsi deməkdir.

Ərzaqların qızması qat səthinin mikrodalğalarla qızması hesabına və sonradan istiliyin istilikkeçirmə səbəbindən qidanın dərinliklərinə nüfuz etməsi hesabına baş verir. Mikrodalğalı sobada suyun qaynaması çaydanda olduğu kimi, yəni suya istiliyin ancaq altdan verilməsi kimi baş vermir. Mikrodalğalı isinmə hər tərəfdən gedir.

Mikrodalğalı sobalarda mikrodalğaların bir hissəsi işçi kamerasının divarlarından əks olunaraq ərzağın üzərinə düşür, fırlanan stol mikrodalğaların eyni dərəcədə paylanmasına kömək göstərir (*şəkil 3*).



*Şəkil 3. İşçi kamerasının divarlarından mikrodalğaların əks olunması*

olunmuşdur. Mikrodalğalar sobanın bütün metal divarlarından əks olunur və onun ərzaqlar yerləşən mərkəzinə düşür. Mikrodalğaların təsiri nəticəsində məhsulda olan suyun molekulları hərəkət etməyə başlayır ki, bunun da nəticəsində qida qızır, bu zaman qab soyuq qalır.



*Funksiyasına görə mikrodalğalı sobalar necə təsnif olunur?*

Mikrodalğalı sobaların üç əsas iş rejimi mövcuddur: **mikrodalğa, qril və konveksiya<sup>1</sup> rejimi**.

<sup>1</sup> **Konveksiya** – istilik mübadiləsinin elə bir növüdür ki, bu zaman daxili enerji şırnaqlar və axınlar şəklində ötürülür.

Mikrodalğa rejimi yüksəktezlikli şüalanma (YTS) sobalarının əsas funksiyasıdır. Verilmiş mexanizmin mahiyyəti ondan ibarətdir ki, soba müəyyən uzunluqlu dalgalar generasiya edir. Bu dalğalar məhsulların tərkibinə daxil olan su molekullarının broun hərəkətini gücləndirir ki, bunun da nəticəsində məhsulların temperaturu artır. Beləliklə, mikrodalğalı sobalarda olan məhsullar öz şirəsində bişir. “Qril” rejimi müasir mikrodalğalı sobaların kifayət qədər yayılmış daha bir funksiyasıdır. Qrillərin iki növünü fərqləndirirlər: İEQ-li (istilik elektrik qızdırıcılı) və kvarslı (*şəkil 4*).


İEQ-li qril bir qədər ucuzdur, lakin olduqca yavaş qızır, onu təmizləmək isə asan deyil. Kvarslı qrillər İEQ-li qrildən fərqli olaraq asan təmizlənir, işçi temperaturunu tez yiğir və kameranın daxilində nisbətən az yer tutur. Hər iki qrilin etibarlılığı və elektrik sərfiyatı eyni olduğundan hansı qrili seçəcəyinizi müstəqil olaraq özünüz həll edin. Konveksiya rejimli sobalar ətin, tərəvəzlerin, xəmir məmulatlarının və s. qızardılması üçün istifadə oluna bilər. Belə cihazların əsas xüsusiyəti sərinləşdiricinin olmasıdır. Onun işi hesabına isti hava bütün kamera boşluğu üzrə sirkulyasiya edir. Bir qayda olaraq, belə cihazları təcrübəli evdar qadınlar əldə edir.

Yadda saxlayın ki, gözəl mikrodalğalı soba almaq üçün bu texnikanın dizaynı mətbəxin ümumi konsepsiyasına uyğun olmalı və harmonik olaraq mövcud mebelə yaraşmalıdır.



### **Mikrodalğalı soba ilə iş zamanı təhlükəsizlik qaydaları**

- İşə başlamazdan əvvəl birləşdirici şnurun saz olmasını yoxlayın.
- Mikrodalğalı sobanı quru əllərlə dövrəyə qoşun və dövrədən ayırın, bu zaman elektrik çəngelinin gövdəsindən tutun.
- Əmək daxilində ən zəif rejimdən istifadə edin. Bu rejimdə şüalanma səviyyəsi minimaldır.
- Mikrodalğalı sobanı lazımlı olduqda işə salın, bir çox xörəkləri adı pilətədə və ya duxovkada hazırlamaq daha rahatdır.
- İşi qurtardıqdan sonra elektrik cihazını söndürün.



**Şəkil 4. Qrillər:**  
a) İEQ-li; b) kvarslı

**LAYİH**

- *Mikrodalğalı soba, yüksək tezlikli şüalanma (YTŞ) sobası, mikrodalğalı şüalanma, maqnetron, dipol yerdəyişməsi, konveksiya, qril, İEQ-li qril, kvarslı qril.*



### Özünüyüxlama sualları

1. Mikrodalğalı soba nə üçün nəzərdə tutulmuşdur?
2. Mikrodalğalı sobanın müsbət cəhətləri hansılardır?
3. Mikrodalğalı sobanın mənfi cəhətləri hansılardır?
4. Mikrodalğalı soba nədir?
5. Mikrodalğalı soba hansı detallardan ibarətdir?
6. Maqnetron nə üçün nəzərdə tutulmuşdur?
7. Müasir YTŞ sobalarının gücü nə qədərdir?
8. Sərinləşdirici nə üçün nəzərdə tutulmuşdur?
9. Mikrodalğalı sobaların idarəetmə paneli nədən ibarətdir?
10. Mikrodalğalı sobanın iş prinsipi nədən ibarətdir?
11. Sobada olan məhsul nəyin hesabına qızır?
12. Sobanın iş prinsipini qısa olaraq necə şərh etmək olar?
13. YTŞ sobaları funksiyasına görə necə təsnif olunur?
14. YTŞ sobaları ilə işlədikdə təhlükəsizlik qaydaları hansılardır?



### PRAKTİK İŞ

#### Mikrodalğalı soba ilə iş üsullarının öyrənilməsi

**Resurslar:** mikrodalğalı soba, mikrodalğalı sobanın istismar qaydaları haqqında təlimat.

##### İşin gedisi:

1. “Mikrodalğalı sobanın istismar qaydaları” adlı təlimatla tanış olun.
2. Mikrodalğalı sobanı şəbəkəyə qoşun.
3. Cihazın idarəetmə panelində şərti işarələmələrin köməyi ilə seçilmiş vəziyyəti quraşdırın.
4. “İşəsalma” düyməsini basın.
5. Avtoaçılma funksiyasından sonra xörəyi sobadan çıxardin.
6. Paylayıcı materialların köməyi ilə aşağıdakilarla tanış olun:
  - “Mikrodalğalı sobaların istismar qaydaları” üzrə təlimatla;
  - Mikrodalğalı sobanın idarəetmə paneli üzərində olan şərti işarələrlə.

LAYIHƏ

## PARÇADAN HAZIRLANMIŞ MƏMULATLARA QULLUQ TEXNOLOGİYASI

21-ci  
mövzu

### YUN, İPƏK, PAMBIQ VƏ KƏTAN PARÇALARDAN HAZIRLANMIŞ GEYİMLƏRƏ QULLUQ

Gözəl və dəbli geyim hər kəsin arzusudur. Yun kostyumdan tutmuş kətan köynəyə qədər bütün geyimlər əsaslı qulluq və baxım tələb edir. Yalnız belə olan halda onlar uzun müddət təzə və təravətli görünə bilər.

 ***Yun və ipək parçadan olan paltarlara necə qulluq etmək lazımdır?***

Elə bu məqsədlə istehsalçılar hər bir geyim növünün üzərinə ona qulluq haqqında əmtəə yarlılığı bərkidir.

Yun və ipək paltarlar üçün əmtəə yarlılığındakı simvolların izahı aşağıdakı cədvəldə verilmişdir.

Cədvəl 1

#### Yun və ipək parçadan olan paltarlara qulluq üzrə simvollar

Simvol	Məmulata qulluq üssülları	Parçanın növü
	İslağa qoymadan $40^{\circ}$ C-dən yüksək olmayan temperaturda əl ilə yuyulur. Yüngülçə, burmadan sıxılır.	İpək, yun
	Yumaq olmaz. Nəm halda olanda ehtiyatla davranmaq lazımdır.	Yun parçalardan olan məmulatlar
	Nəm məmulat asılmış halda qurudulur.	Yun və ipək parçalar
	Nəm məmulat müstəvi səthə sərilmiş halda qurudulur.	Yun parçalardan bəzi məmulatlar
	Ütünün altı $150^{\circ}$ C temperatura qədər olduqda ütülənir.	Yun parçalar
	Ütünün altı $110^{\circ}$ C temperatura qədər olduqda ütülənir.	İpək parçalar
	Quru təmizləmədən istifadə edilir (kimyəvi təmizləmə)	Yun parçalar
	Quru təmizləmə qadağandır. $40^{\circ}$ C-dən artıq olmayan temperaturda əl ilə yuyulur.	İpək parçalar
	Xlor tərkibli maddələrlə ağartmaq olmaz.	Yun və ipək parçalar

Vaxt və pul sərfini azaltmaq üçün məmulatın çirkənmə dərəcəsini, rəngini və parçanın növünü nəzərə almaqla yuyulma və təmizləmə zamanı istifadə ediləcək yuyucu-təmizləyici vasitələrin təsir gücү haqqında məlumatlı olmaq lazımdır. Əgər lazımı yuyucu tozlar, gellər və digər təmizləyici vasitələr istifadə edilərsə, təbii ipək və yun parçadan hazırlanmış məmulatları qabaqcadan islağa qoymaq tələb olunmur.

LAYİHƏ  
103

Yuyulmadan öncə məmulatlar (parçanın növünə, rənginə və çirk-lənmə dərəcəsinə görə) çeşidlənir.

Yun və ipək parçadan olan məmulatları  $30-45^{\circ}\text{C}$ -dən artıq temperaturda olan suda yumaq olmaz. Yuma və yaxalama üçün su iliq olmalıdır. Əks halda məmulat kiçilir. Yun parçadan hazırlanmış geyimləri tərs üzünə əvvərib sərmək lazımdır ki, rəngi bozarmasın. İpek və yun məmulatları burub sıxmaq olmaz. Çünkü onlar formasını itirə bilir. Adətən, belə məmulatlar çox güc sərf etmədən, yüngülcə sıxılır, düz səth üzərinə sərilməklə qurudulur.

İpek məmulatları qurumamış, nəm halda ütüləmək daha yaxşıdır. Bu üsulla ütülənən məmulat hamar və qırıssız olur. İpek məmulatlar üçün ütü altlığının temperaturu  $110^{\circ}\text{C}$ -yə qədər olmalıdır. Belə geyimlər astar hissədən ütülənməlidir, əks halda tikişlərin izi parçaya düşə bilər.

Yun məmulat yuyulub ütülənəndə sıxılır, ona görə də nəm-isti emal zamanı məmulatın üzərinə nəm parça sərilir. Ütü altlığının temperatur rejimi  $150^{\circ}\text{C}$ -yə qədər olmalıdır. Astarlı geyimlər üz hissədən nəm parça və isti ütü vasitəsilə ütülənir.

Yun parçadan olan məmulatlar ev şəraitində benzin, aseton, naşatır spirti kimi vasitələrin köməyi ilə təmizlənir. Bu vasitələrdən istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Əgər əl altında belə vasitələr yoxdursa, kimyəvi təmizləmə məntəqələrinin xidmətindən istifadə edilməlidir. İpek parçadan tikilmiş məmulatları bu vasitələrlə təmizləmək yolverilməzdir.

 **Pambıq və kətan parçadan hazırlanmış məmulatların əmtəə  
yarlığında hansı simvollar verilir?**

Pambıq və kətan parçalar üçün bəzi simvolların mənası cədvəl 2-də verilmişdir.

Cədvəl 2

### Pambıq və kətan parçadan hazırlanmış geyimlərə qulluq simvolları

Simvol	Məmulata qulluq üsulları	Parçanın növü
	95° C-dən yüksək olmayan temperaturda yuyulur.	Boyamağa davamlı bütün pambıq və kətan parçalar
	Əl ilə 40° C-dən artıq olmayan temperaturda ehtiyatla yuyulur.	Rəngi çıxan pambıq və kətan parçalar
	Paltaryuan maşının barabanında qurutmaqları.	Pambıq və kətan parçalar
	200° C-dən artıq olmayan temperaturda ütüləməli	Bütün pambıq və kətan parçalar
	İstənilən həllədicidən istifadə edilməklə quru təmizləmə aparıla bilər.	Pambıq və kətan parçalar

LAYİHƏ

1	2	3
	Xlor tərkibli vasitələrlə ağartmaq olar.	Rəngi çıxmayan bütün pambıq və kətan parçalar
	Ağartmaq olmaz.	Rəngli parçalar

Çirkli paltarlar yuyulmadan önce hazırlandığı parçanın növünə, rənginə və çirkənmə dərəcəsinə görə çeşidlənir. Pambıq və kətan parçadan olan məmulatlar ayrıca yuyulur. Rəngli və ağ paltarları bir yerdə yumaq olmaz. Əks halda paltarların rəngi qarışar, rənglilər bozara bilər. Rəngli pambıq və kətan parçalardan tikilmiş məmulatlar müxtəlif yuyucu vasitələr və sabunun köməyi ilə 60°C-dən yüksək olmayan temperaturda yuyulur. Yuyulmadan önce paltarların cibləri boşaldılır.

Yuyulmuş paltarlar açıq havada qurudulur. Məmulatlar bozarmasın deyə, tərs üzünə çevrilir, qırışların açılması və asan ütülənməsi üçün çırplılır.

Köynəklər və koftalar ciyindən, şalvarlar isə belindən asılır.

Yataq dəstləri azacıq nəm halda ütülənir. Ütünün temperaturu parçanın növündən asılı olaraq dəyişir. Pambıq və kətan parçadan olan məmulatlar yüksək istilik rejimində (150—210°C) ütülənir. Əgər məmulat çox quruyubsa, onu bir neçə dəqiqə nəm tiftikli əl-üz dəsmalına büküb saxlamaq və yaxud buxar rejimində ütüləmək lazımdır.

#### ► *Əmtəə yarlığı, yuyucu-təmizləyici vasitələr, simvollar.*



#### Özünüyoxlama sualları

- Paltara qulluq qaydaları parçanın xüsusiyyətindən asılı olaraq necə dəyişir?
- İpək və yun məmulatların yuyulma qaydası haqqında nə bilirsiniz?
- İpək və yun məmulatların nəm-isti emalı hansı temperatur rejimində həyata keçirilir?
- İpək məmulatlar hansı üsulla təmizlənir?
- Əmtəə yarlığı hansı məlumatları özündə əks etdirir?
- Geyim istehsalçıları simvollardan nə üçün istifadə edirlər?
- Pambıq və kətan məmulatlara qulluq qaydaları haqqında nə bilirsınız?
- Yataq ləvazimatı və paltarları qurutma üsulları hansılardır?

LAYIH


105



## PRAKTİK İŞ

### İpək və yun paltarlarının əmtəə yarlığındakı simvollar

**Resurslar:** müxtəlif növ parçalardan tikilmiş məmulatların üzərindəki əmtəə yarlıqları (iki-üç dənədən az olmamaq şərtilə), dəftər



Şəkil 1. Əmtəə yarlığında rast gəlinən simvollar

İşin gedisi:

- Simvolları (şəkil 1) izah edin və hansı parça növünə uyğun gəldiyini dəftərinizdə qeyd edin.
- Əmtəə yarlığından istifadə etməklə cədvəl 3-ü doldurun.

Cədvəl 3  
Parçanın növündən asılı olaraq paltarlara qulluq

Parçanın növü	Yuma	Ağartma	Qurutma	Ütüləmə	Kimyəvi təmizləmə
Kətan					
Pambıq					
İpək					
Yun					

LAYİH


Müxtəlif parçalardan tikilmiş geyimin insan həyatında əhəmiyyəti böyükdür. Geyim insanı gözəlləşdirir, onu soyuqdan və istidən qoruyur, bədəninin qüsurlarını gizlədir. İnsanı geyimsiz təsəvvür etmək qeyri-mümkündür, çünki gəzməyə və işə gedəndə, idmanla məşğul olanda, dincələndə və hətta yatanda da insan müxtəlif geyim növlərindən istifadə edir. Geyindiyimiz paltarların uzunmüddətli istifadəsi üçün onlara düzgün qulluq etmək lazımdır.

Geyimin uzunömürlülüyü, əsasən, insanların səliqəli olmasından asılıdır. Lakin sahibi nə qədər səliqəli olsa da, bəzən paltarın tikişi sökülmə, ehtiyatsızlıqdan cırıla, ya da uzunmüddətli istifadə nəticəsində sürtülüüb yırtıla bilər. Belə olan halda yaranan qüsurları aradan qaldırmağı bacarmalısan ki, məmulatı bərpa etdikdən sonra da o, istifadəyə yararlı olsun. Geyimdə ən çox qolların dirsək, şalvarın ətək və diz hissələri, ciblərin kənarları mexaniki təsirə məruz qalır. Hər bir halda geyim çox səliqə və keyfiyyətlə bərpa edilməlidir. Bunun üçün geyimin bərpa edilməsinin əsas üsullarını bilməliyik.



**Geyimin bərpası necə yerinə yetirilir?**

Əgər paltarda kiçik bir yarıq yaranıbsa, onu **gözəmə** üsulundan istifadə etməklə bərpa etmək olar (*şəkil 1*). Yarığın kənarlarını kəsib, kontur üzrə bir neçə cərgə düz sıriqlarla tikir və sapları bir-birinə keçirərək əvvəlcə düzünə, sonra isə çəpinə istiqamətdə doldururlar.



*Şəkil 1. Geyimin bərpasının gözəmə üsulu ilə yerinə yetirilməsi*

**LAYİH**

**Bədii gözəmə** — geyim bərpasının xüsusi, çox zəhmət tələb edən və olduqca zərif bir növüdür. Çətin sənət olduğu üçün bədii gözəməni bacaran mütəxəssislər azdır.



### *Geyimin hazırlandığı parçanın bədii gözəməsi nədən ibarətdir?*

Geyimin əl ilə gözəməsi zamanı usta parçanın zədələnmiş fraqmentini yenidən yaradır. Bunun üçün bərpa edilən parçaya tam uyğun gələn saplardan istifadə edilir. Əgər belə sapları tapmaq qeyri-mümkündürsə, onlar paltarın gözə görünməyən hissəsindən götürülür. Beləliklə, parçanın rəngi, teksturası və cizgi elementləri bərpa edilir (*şəkil 2*).



*Şəkil 2. Parçanın bədii gözəmə ilə rənginin, teksturasının və cizgi elementlərinin bərpası*

Əgər parça maşın üsulu ilə hazırlanıbsa, onun gözəməsini, yalnız əsl usta yerinə yetirə bilər. Geyimin zədələnməsindən xəbəri olmayan insan nə qədər diqqətlə baxsa, mahir gözəməçi-ustanın işini ayırd edə bilməz.

Əgər geyimin cirilmiş və yaxud deşilmiş hissəsi çox böyükdürsə, bu qüsürü gözəmə ilə bərpa etmək mümkün olmur. Bu zaman zədələnmiş hissəyə yamaq salınır. **Yamaqlar alta və üstə salınmış** olur. Yamağın cizgi elementləri və sapın düzünə istiqaməti məmulatın parçasında olduğu kimi olmalıdır.

Alta salınan yamaqlar o zaman istifadə olunur ki, geyimin cirilmiş hissəsi çox da iri olmur və onun altdan bərpası mümkün. Bəzən parçanın cirilması elə yerdən baş verir ki, ora altdan yamaq salmaq olmur, çünki bu halda məmulatın bayırdan görünüşü koriana bilər. Belə hallarda üstdən salınmış yamaqlardan istifadə edilir. Belə yamağın forma və rəngi bərpaçı ustanın şəxsi istəyinə görə seçilir.

LAYHƏ

Bəzən insanın uzun müddət geyindiyi sevimli paltarı elə yerdən cırılır ki, onu tikmək mümkün deyil, tullamağa isə əli gəlmir. Yaxud hansısa bir özəl gün üçün nəzərdə tutulmuş geyim əldə etmək məcburiyyəti yaranır.

Əsl sənətkar hər iki problemin öhdəsində asanlıqla gələ bilər.

Paltarın yamaqlarla bərpasını mağazadan alınmış hazır **aplikasiyalarla** yerinə yetirmək olar. Aplikasiya məmulata xırda çəpinə sıriqlarla tikilir. Geyimin bəzədilməsi üçün isə termik aplikasiyadan istifadə edilir. Termik aplikasiya tərs tərəfdəki yapışqanlı qatın hesabına istənilən səthə qaynar ütü ilə yapışdırılır. Termik aplikasiya müxtəlif ölçülərdə olur və arzudan asılı olaraq cürbəcür təsvirləri eks etdirə bilər (*şəkil 3*).



*Şəkil 3. Geyim üzərində termik aplikasiya*

Yapışqanlı qatın hesabına termik aplikasiya möhkəm bərkidilir. Yuyluma nəticəsində korlanmaması üçün isə termik aplikasiya yüksək temperatur və yaxşı preslənmə ilə daha etibarlı yapışdırıla bilər.

► *Geyimin bərpa edilməsi, gözəmə, alt və üst yamaqlar, termik aplikasiya.*



### Özünüoxlama sualları

1. Geyimin insan həyatında nə əhəmiyyəti var?
2. Geyimin uzunömürlü olması nədən asılıdır?
3. Geyimin hansı hissələri mexaniki təsirə ən çox məruz qalır?
4. Hansı hallarda geyimin gözəmə ilə bərpası yerinə yetirilir?
5. Bədii gözəmə nədir?
6. Bədii gözəmə vasitəsilə hansı zədələnmələr bərpa olunur?
7. Geyimin yamaqlarla bərpası necə yerinə yetirilir?
8. Yamağın neçə növü var?
9. Nə zaman alta salınan yamaqdan istifadə edilir?
10. Üstdən salınan yamaqlardan istifadə hansı hallarda icra edilir?
11. Aplikasiyanın hansı növləri vardır?

LAYIH

## PRAKTİK İŞ




### Alta salınan yamaqla bərpa işlərinin yerinə yetirilməsi

**Resurslar:** nümunə və yamaq üçün parçalar, tikiş sapları, iynə, qayçı, ütü, dəftər

Alta salınan yamaqla bərpa işini yerinə yetirin (*şəkil 4*).

1. Zədələnmiş yeri oval, yaxud düzbucaq şəklində kəsin (*şəkil 4 (1)*).
2. Düzünə olan sapın istiqamətini təyin edin.
3. Kəsik tərəfləri məmulatın tərs tərəfinə qatlayın, sonra kökləyin.
4. Yamaq üçün nəzərdə tutulmuş parçanın düzünə istiqamətlənmiş sapını təyin edin. Unutmayın, yamağı nişanlayıb sonra kəsmək lazımdır. Çünkü onun ölçüləri dəliyin ölçülərindən iki dəfə böyük olmalıdır (*şəkil 4 (2)*).
5. Yamağın kəsik tərəflərini tərsinə qatlayınib kökləyin.
6. Yamağın üz tərəfini məmulatın tərs tərəfinə qoyub kökləyin (*şəkil 4 (3)*).



*Şəkil 4. Alta salınan yamaqla bərpa işlərinin yerinə yetirilməsi*

7. Yamağı məmulata tərs tərəfindən xırda çəpinə sırima ilə tikin.
8. Qatlanmış qırqları üz tərəfdən yamağa kökləyin. Xırda çəpinə sırima ilə tikin (*şəkil 4 (4)*).
9. Kökləmə saplarını kəsib çıxardın (*şəkil 4 (5)*).
10. Yamağı ütüləyin.
11. Nümunəni dəftərinizə yapışdırın.

### İşə nəzarət

1. Məmulatın və yamağın cizgi elementləri və sapın düzünə istiqamətlənməsi üst-üstə düşür.
2. Tikişlər düzdür.
3. Əl sırimaları səliqəli yerinə yetirilib.
4. Salınmış yamaq məmulatı büzmür.
5. Yamaqda və məmulatda nəm-isti emaldan sonra qırışlar əmələ gəlmeyib.


## MƏMULATIN SÖKÜLMÜŞ TİKİŞLƏRİNİN BƏRPA EDİLMƏSİ

Tikişlərin sökülməsi tez-tez rast gəldiyimiz haldır. Parçanın sökülmüş tikişlərini əsaslı bərpa etmək üçün bu işin incəliklərini bilmək lazımdır.




*Sökülmüş tikişləri necə bərpa etmək olar?*


1. Maşın tikişinin zədələnmiş hissəsini bərpa etmək üçün məmulatı tərs üzünə çevirmək lazımdır. Bunun üçün sökülmüş saplar kəsilir və hər iki hissə üzərindən çıxardılır (*şəkil 1*).



*Şəkil 1*




*Şəkil 2*




*Şəkil 3*

Əgər zədələnmiş hissə böyükdürsə, bu zaman tikiş xətti təbaşirlə işarələnir (*şəkil 2*). Məmulatın hissələri nişanlama xətti üzrə birləşdirilir. Təbaşirin izi ilə birləşmə tikişi aparılır (*şəkil 3*). Əvvəldə və axırda hər biri 4 sm olmaqla bərkitmə tikişi yerinə yetirilir (*şəkil 4*).


Əgər sökülmüş hissə kiçikdirse və əl altında tikiş maşını yoxdursa, maşın tikişini əvəzinə əl ilə “iynəarxası” tikiş tikilir (*şəkil 5*).



*Şəkil 4*



*Şəkil 5*




*Şəkil 6*

LAYİH

2. Tikiş maşınında yerinə yetirilmiş ilməkləmə tikişi əllə yerinə yetirilən hörmələmə tikişi ilə bərpa edilir (*şəkil 6*).

3. Əgər astar hissədən (astarlı məmulatlarda) sökülmüş tikişi bərpa etmək mümkün deyilsə, bu zaman məmulatın düz üzündən iç tərəfə tikiş atılır (*şəkil 7*). Bunun üçün astarın sökülmüş tikişi məmulatın qatlama yerinə yerləşdirilir, sap astar tərəfdə bərkidilib üz hissəyə tikilən parçanın 2—3 sapı uzunluqda qoyulur.



*Şəkil 7. Tikişin altdan və ya iç tərəfdən tikişlə bərpası*

Sonra birinci detalın astar hissəsindən 7—10 mm uzunluqda tikiş atılır və bu qaydada davam etdirilir. Beləliklə, bir detalda astar, ikincidə isə qısa üz tikişləri yerləşdirilir.

Paltonun, pencəyin, jaketin sökülen yan tikişini bərpa etmək üçün məmulatın astarının yan tikişi sökülməlidir. Tikiş 2,5—3,5 sm sökülsə, əl ilə bərpa edilir. Sökülen hissənin uzunluğu 3,5 sm artıqdırsa, detalların kənarları cütləşdirilir, təbaşirlə nişanlanır, köklənir və tikiş maşınında elə tikilir ki, köhnə tikiş xəttinin dəqiq davamı olsun. Sonra kök tikişləri sökülr, ütülənir, astarın ətəkləri cütləşdirilir və yuxarının yan tikişinə bənd edilir. Kürəyin astarı ətəyin astarına əl ilə gizli tikişlə birləşdirilir.

Qol yeri tikişinin bərpa edilməsi üçün qolun astarı sökülr, sonra astar qol yeri tikişindən aralanır və qolun sökülmüş hissəsi qoyulub nişanlanır. Nişanlanmış hissə qol yerinə əl tikişi ilə birləşdirilir. Bərpa tikiş sökülen tikişin izi ilə aparılır. Hər 1 santimetrdə 4—5 tikiş atılır. Sonra kökləmə tikiş ilə astarın kürək hissəsi yerinə oturdulur. Tikiş ütülənib qaydaya salınır. Qolun astarı gizli tikişlə qol yerinə bərkidilir.

**Qol kənarı astarın bərpa edilməsi.** Qol kənarı astar hissənin bərpa işinə başlayarkən astar qolun yuxarı hissəsinə köklənir, sonra isə qolun aşağısında astar sökülr. Astarın sürtülüüb didilmiş hissəsi 10—12 sm uzunluqda kəsilir. Kəsilmiş hissədən tikişlər sökülr. Sonra bu hissələrin ülgüsü çıxardılır. Hər tikiş payı üçün 2 sm artıq götürülür. Yeni kəsil-

miş hissələr qolun astarının yuxarı və aşağı tərəflərinə 1 sm enində tikişlə bərkidilir. Sonra tikişlər ütülənir, təzə kəsilmiş hissənin qabaq və dirsək kənarları birləşdirilir. Bu zaman eninə və uzununa aparılmış tikişlər əvvəlki tikişin davamı olmalıdır.

Tikişlər yuxarıya istiqamətlənmiş halda ütülənir. Bu zaman kənarlar tikiş xətti istiqamətində qatlanır. Astar qolun içərisinə yerləşdirilir və gizli tikişlə tikilir.

Qolun bərpa edilmiş tikişləri ütülənir.

**Şalvar balağının bərpa edilməsi.** Şalvarın balağına tikilmiş köbə didilmişdirsə, yenisi ilə əvəz edilməlidir. Bu məqsədlə əvvəlcə köhnə köbə sökülbə çıxardılır, balağın qatlanmış hissəsi tozdan, pürçümlənmiş saplardan təmizlənir. Yeni köbə elə qoyulur ki, onun kənarı şalvarın balağından 1–2 mm kənara çıxsın. Köbə gizli tikişlə hər iki tərəfdən balağa tikilir.

**Şalvarın manjetinin bərpa edilməsi.** Əvvəlcə şalvarın manjetinin qatlanmış hissəsi sökülbə, tozdan, saplardan təmizlənir, üzərinə nəm əsgİ qoyulub ütülənir. Sonra manjetin didilmiş hissələri gözəmə üsulu ilə işlənilir və yenidən nəm əsgİ ilə ütülənib hamarlanır. Sonra manjetin qatlanması üçün yeni tikiş xəttinin yeri nişanlanır. Yeni xətt gözəmə yerindən 3–5 mm yuxarıda qoyulmalıdır. Şalvarın manjeti xətt üzrə tərs üzünə qatlanıb nişanlanır, əl ilə gizli tikişlə tikilir və ütülənir. Sonra şalvarın manjetinə xüsusi köbə tikilir. Əvvəlcə manjet hissə, sonra isə şalvar bütünlükə ütülənir.



### Sökülmüş tikiş, ilməkləmə tikişi.



#### Özünüyoxlama sualları

1. Sökülmüş tikiş hansı üsullarla bərpa olunur?
2. Sökülmüş tikişlər məmulatın hansı üzündən bərpa edilir?
3. Tikişin sökülmüş hissəsi böyük olduqda bərpa işi necə aparılır?
4. Paltonun, pencəyin və jaketin sökülmüş tikişini necə bərpa edilir?
5. Qol kənarının astarının bərpa edilməsi hansı ardıcılıqla aparılır?
6. Tikişlər hansı üsulla ütülənir?
7. Şalvar balağına qoyulmuş köbə necə dəyişdirilir?
8. Şalvar balağının manjetinin bərpa edilməsi necə aparılır?



#### PRAKTİK İŞ

##### Sökülmüş tikişlərin bərpası

**Resurslar:** Bərpa ediləcək məmulatlar, sap, iynə, qayçı, tikiş maşını  
Bərpanın uyğun gələn növünü yerinə yetirin:

1. Sökülmüş hissəni maşın tikişini ilə bərpa edin (*şəkil 5-ə bax*).
2. İlməklənmiş maşın tikişini bərpa edin (*şəkil 6-ya bax*).
3. Astarlı məmulatları bərpa edin (*şəkil 7-ya bax*).

**LAYİH**

# Q İ D A M Ə H S U L L A R I N I N E M A L I T E X N O L O G İ Y A S I

24-cü  
mövzu

## İSTİ YEMƏKLƏRİN HAZIRLANMA TEXNOLOGİYASI. YARPAQ VƏ TƏRƏVƏZ DOLMALARI

Azərbaycan mətbəxinin əvəzedilməz xörəyi hesab edilən dolmanın adı “doldurmaq” (içini doldurmaq, iç qoymaq) feilindən əmələ gəlmışdır, yəni üzüm, kələm, heyva, fistiq (pip) yarpağının və ya tərəvəzin içini doldurmaqla bişirmək. İçi doldurulmaqla bişirilən bütün xörəklər dolma adlanır: kələm, yarpaq, badımcan, pomidor və şirin bibər (bolqar bibəri) dolması, alma, heyva, soğan dolması... Dolmani başqa ölkələrdə də hazırlayırlar və hər xalqda bu yeməyin özünəməxsus hazırlanma xüsusiyyəti var.

### Yarpaq dolması (üzüm yarpağından dolma)

**Resurslar:** 70–80 ədəd üzüm yarpağı (təzə və ya duza qoyulmuş), dolmanı bişirmək üçün 500 ml su (dolmanın miqdarından asılı olaraq bir az çox və ya az ola bilər).

**İçlik üçün:** 500–600 qram çəkilmiş et, 4–6 xörək qasığlı yumru düyü, 2–3 ədəd baş soğan (orta böyüklükdə), göyərtilər – nanə, şüyd, keşniş, 50–70 qram ərinmiş kərə yağı, darçın, duz, zövqə görə qara istiot.

**Sous (sarımsaq-qatıq) üçün:** 1 stəkan qatıq, 1–2 diş sarımsaq.

### Yarpaq dolmasının hazırlanma texnologiyası:

Dolma bişirmək üçün ovuc içi boyda yeni açılmış yarpaqları götürmək daha məqsədə uyğundur. Dolmanı bükəməmişdən önce təzə və ya duza qoyulmuş üzüm yarpaqlarını yaxşıca yumaq və çox sərt olarsa, yumşalana qədər qaynatmaq lazımdır. Dolma üçün yalnız ağ üzüm yarpağı istifadə olunur.

1. Yarpaq dolması üçün ev şəraitində mövsüm üçün tədarük edilmiş və yaxud bazar və ya supermarket-dən alınmış (bankalarda bağlanmış) yarpaqlar götürülür. Təzə üzüm yarpaqlarının üzərinə qaynar su töküür və 5–7 dəqiqə saxlanılır (*şəkil 1*). Sonra yarpaqlar süzgəcə qoyulur, suyu süzülür. Daha sonra yarpaqlar yüngülcə sıxılıb artıq suyu kənarlaşdırılır. Bükəməmişdən önce yarpaqların saplaşığı kəsilir.

2. Keşniş, şüyd və nanə təmizlənir, yuyulur və xırda doğranır.



Şəkil 1



Şəkil 2

LAYİHƏ

3. İçlik hazırlanır (*şəkil 2*). Adətən, dolma üçün içlik qoyun ətin-dən hazırlanır, lakin zövqə uyğun qoyun ətinə dana əti də əlavə edilə bilər. Əgər dolma dana ətindən bişirilirsə, ona bir qədər qoyun quyruğu qatılır. Bütün tərkib hissələri əlavə edildikdən sonra dolma içliyi əl ilə yaxşıca qarışdırılır.

4. Dolmanın bükülmə ardıcılılığı *şəkil 3-də* göstərilmişdir.

- Üzüm yarpaqları hamar üzü aşağı olmaqla masa üzərinə düzülür. Hər yarpağın ortasına orta hesabla 25 q içlik qoyulur (*şəkil 3, a*).


- Əvvəlcə yarpağın yuxarı kənarı içliyin üzərinə qatlanır (*şəkil 3, b*).

- Sonra yarpağın hər iki yandan digər tərəfləri qatlanır (*şəkil 3, c*).

- Sonda dolma boğça və yaxud borucuq şəklində bükülür (*şəkil 3, ç*).

Bu ardıcılıqla qalan dolmalar hazırlanır.

5. Qalın altlıqlı qazanın dibinə 1–2 qat üzüm yarpağı düzülür. Bu məqsəd üçün yararsız və cirilmiş yarpaqlardan istifadə edilə bilər (*şəkil 4*).



*Şəkil 3. Dolmanın bükülmə texnologiyası*

6. Dolma qazana sıra-sıra yiğilir. Bu zaman hər bir dolma qat yeri aşağı olmaqla kip yerləşdirilir (*şəkil 5*). Qazana su tökülür. Suyun hündürlüyü dolmanın üst qatından 1,5–2 sm aşağı olmalıdır. Dolmların üstünə nimçə çevrilir (*şəkil 6*).

Qaynama zamanı dolmaların çevrilməməsi üçün nimçənin üzərinə ağrılıq (çay daşı) da qoyula bilər.

7. Dolma olan qazan od üzərinə qoyulur, qaynama həddinə çatdırıldıqdan sonra alov minimum həddə qədər azaldılır. Vam odda 1–1,5 saat bişirilir. Hazır dolma oddan götürülür və özünü tutması üçün 10 dəqiqə saxlanılır. Bu vaxt ərzində dolma suyunu canına çəkir və daha şirəli və dadlı olur.

LAYİH



Şəkil 4



Şəkil 5



Şəkil 6



Şəkil 7

**8. Sousun hazırlanması.** Dolma zövqə uyğun, sarımsaqlı və ya adi qatıqla yeyilir. Sarımsaq-qatıq üçün sarımsaq təmizlənir, xırda doğranır, əzilir və qatığa əlavə edilir. Yaxşı olar ki, sarımsaq-qatıq soyuducuda 2–4 saat soyudulsun. Dolma süfrəyə sarımsaq-qatıqla birlikdə verilir (*şəkil 7*).

Qeyd etmək lazımdır ki, dolma məşhur olduğu ölkələrdə üzüm yarpaqları qışa tədarük edilir. Keyfiyyətli məhsullardan məharetlə bişirilmiş dolma gündəlik və bayram süfrələrinin ən sevimli xörəklərindən biridir.

#### **Badımcan, pomidor və bibər dolması**

**Resurslar:** 6 ədəd badımcan, 6 ədəd pomidor, 6 ədəd şirin bibər, 500 q çəkilmiş yağlı qoyun əti, 2 xörək qasığı kərə yağı, 3 ədəd baş soğan, reyhan, duz və zövqə görə qara istiot.

#### **Hazırlanma texnologiyası:**

1. Doğranmış soğan və çəkilmiş ət yağı tökülmüş tavada bişirilir. Duz, istiot qaynayıb suyu çəkilmiş ətə əlavə edilir və bir qədər qovrulur. Sonda üzərinə doğranmış reyhan əlavə edilir (*şəkil 8*).

2. Pomidorun və şirin bibərin üst qapağı yarı kəsilir və içi təmizlənir (*şəkil 9*).

3. Badımcanlar uzununa kəsilir, içi çıxardılır. Qaynayan suda 5 dəqiqə pörtlədilir, soyuyandan sonra suyu sıxılır (*şəkil 10*).

4. Hazırlanmış tərəvəzlər içlik ilə doldurulur və dibi geniş tavaya elə yiğilir ki, rahat yerləssinlər və əzilməsinlər.



Şəkil 8. Çəkilmiş ət



Şəkil 9. Üst qapağın kəsilməsi



Şəkil 10. Emal edilmiş badımcanlar

Üzərinə pomidor şirəsi və yağ əlavə edilir. 30–40 dəqiqə vəm odda bişirilir (*şəkil 11*). Süfrəyə sarımsaq-qatıqla verilir (*şəkil 12*).

Badımcan, pomidor və bibər dolması çox dadlı, ətirli və gözoxşayan xörəkdir. Bəzi regionlarda bu xörəyə “Üç bacı” dolması deyilir.



*Şəkil 11. Badımcan, pomidor və bibər dolması*



*Şəkil 12. Dolmanın süfrəyə verilməsi*

► *Dolma, üzüm, heyva və fistiq (pip) yarpağından dolma, badımcan, pomidor və şirin bibərdən dolma.*



### Özünüyoxlama sualları

1. “Dolma” sözünün mənası nədir?
2. Dolmanın hansı növləri var?
3. Üzüm yarpaqlarından dolma hazırlamaq üçün hansı resurslar lazımdır?
4. Dolma üçün hansı yarpaqlardan istifadə olunur?
5. Üzüm yarpaqlarından dolmanın hazırlanma texnologiyası nədən ibarətdir?
6. İçliyin hazırlanma texnologiyası nədən ibarətdir?
7. Dolmanın üzərinə nimçə nə məqsədlə qoyulur?
8. Sarımsaq-qatığın hazırlanma texnologiyası necədir?
9. Tərəvəzlər üçün içlik necə hazırlanır?
10. Badımcan, pomidor və bibərin emalı hansı mərhələlərlə aparılır?
11. Tərəvəzlərdən dolma hazırlayarkən hansı məqsədlə iri tava götürülür?



### PRAKTİK İŞ

#### Kələm yarpağından dolma (kələm dolması)

**Resurslar:** kompüter, dəftər, qələm

**Tapşırıq 1:** İnternet materiallarından istifadə edərək “Kələm dolmasının hazırlanma texnologiyası” mövzusunda təqdimat hazırlayıın.

**Tapşırıq 2:** Əməliyyatların şərhi ardıcılığına əməl edin.

LAYIH

## MÜXTƏLİF NÖV PLOVLARIN HAZIRLANMA TEXNOLOGİYASI

Plov Azərbaycan mətbəxinin şah xörəyi hesab edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan mətbəxində xörəklər ta qədimdən mis qab-larda hazırlanırdı, indi də bir çox bölgələrdə mis qab-qacaqdan (qazan, aşsüzən, tas, məcməyi, kəfkir, çömçə və s.) geniş istifadə edilir (*şəkil 1*). Mis qazanda dəmə qoyulmuş plov da öz ləzzəti ilə seçilir.



*Şəkil 1. Milli mətbəximizin əşyaları: 1) qazan; 2) aşsüzən;  
3) tas; 4) məcməyi; 5) kəfkir; 6) çömçə*

Azərbaycan mətbəxində plovun 100-dən çox çeşidi və hazırlanma üsulları məlumdur. Plovlar ət, quş əti, balıq, meyvə, paxla və s. ilə hazırlanır. Növündən və tərkibindən asılı olaraq, plova müəyyən adlar verilir: qovurmaplov (qoyun əti ilə), səbziqovurmaplov (qoyun əti və göyərti ilə), şirinplov (şirin quru meyvələr ilə), çığırıtmplov (toyuq ilə), südlülplov (düyüni süddə bişirməklə) və s.

Orta Asiya xalqlarının plovlarından fərqli olaraq, Azərbaycan plovu üçün düyü digər komponentlərdən ("aşqarası" adlanan ət, balıq, yumurta, quru meyvə, göyərti və s.) ayrı dəmlənir. Plovun qarası (ət və meyvə hissəsi) tamamilə ayrı boşqabda süfrəyə verilir.



## Düyünün bişirilmə texnologiyası nədən ibarətdir?

Düyü plovun əsasını və onun həcminin yarısından çoxunu təşkil edir. Elə ona görə də plovun dadı düyünün növündən və onun hazırlanma texnologiyasından çox asılıdır. Azərbaycan mətbəxində düyünün düzgün bişirilmə texnologiyası düyülərin bütöv (dən-dən) qalmasından, bişirilmə zamanı yalnız yüngülcə və eyni bərabərdə şisməsindən ibarətdir.

Azərbaycanlılar plovu xüsusi texnoloji üsulla – düyünü yarımhazır olana qədər bişirib dəmə qoymaqla hazırlayırlar. İlk mərhələdə düyü arıdırılır. Plov üçün bütöv, xırdasız və uzun düyü seçilməlidir. İkinci mərhələ düyünün yuyulması və isladılmasıdır. Düyü suyu şəffaf olanadək yuyulur və iliq suda 7–8 saat isladılır. İslatmaq üçün suya 3 xörək qasığı duz əlavə edilməlidir.

Plovun hazırlanmasının üçüncü mərhələsi düyünün qaynadılmasıdır. Düyü duzlu suda bişirilir. 1 kq düyü üçün 6 litr su və 50 qram duz götürülür. Əvvəlcədən isladılmış düyünün suyu süzülür, qaynayan duzlu suya əlavə edilir (*Şəkil 2*) və qazana yapışmasın deyə kəfkirlə bir neçə dəfə qarışdırılır. Qaynama zamanı suyun üzərində əmələ gələn kəf yığılır. Bir qədər qaynadıqdan sonra kəfkirlə bir neçə dənə düyü götürülür, iki barmaq arasında əzilir. Əgər düyünün içi az da olsa, əzi-



*Şəkil 2. Düyünün aşsüzəndə süzülməsi*



*Şəkil 3. Yuxanın qazanın dibinə yerləşdirilməsi*



*Şəkil 4. Dəmlənmiş zəfəranın tökülməsi*



*Şəkil 5. Ağzı kip bağlanmış qazan*

LAYİH  
119

lirsə, düyü süzülür. Əger düyü çox həlimlidirsə, üzərinə qaynar su gəzdirilir.

Dördüncü mərhələ düyünün dəmə qoyulmasıdır. Bunun üçün qazana yağı tökülüb qızdırılır və dibinə qazmaq salınır (*şəkil 3*).

Qazmağın üzeri yağlanır, süzülmüş düyü tökülür (*şəkil 4*). Düyüyə dəmlənmiş zəfəran və ərinmiş kərə yağı gəzdirilir. Qazanın ağızı üzərinə dəsmal çəkilmiş qapaqla kip bağlanır, vam odda 40–50 dəqiqə dəmə qoyulur (*şəkil 5*). Düyü qazana təpə halında yiğilir. Qazanın divarları ilə düyü arasında məsafə qoyulur ki, içəridə alınan buxar düyüyə hər tərəfdən eyni bərabərdə təsir etsin və dəm alsın. Plov dəm aldıqdan sonra bir neçə dəqiqlik yer dəminə qoyulur.



*Düyü hazır olduqdan sonra onu necə emal etmək olar?  
Qazmağın hazırlanma texnologiyası nədən ibarətdir?*

Qazmaq nəinki düyünü yanmaqdan qoruyur, elcə də yağda qızarmış xırtıldayan nazik və ləzzətli təbəqəyə çevrilir. Südlü, şirin və toyuq plovların qazmağı süfrəyə verildikdə üzərinə darçın da səpilir. Plovun növündən asılı olaraq, xəmirin hazırlanmasında istifadə olunan ərzaqların tərkibi dəyişir. **Ətli və balıqlı plov üçün:** 350 q un, 1 ədəd yumurta, 20 q su, 25 q kərə yağı və duz götürülür. **Südlü və şirin plovlar üçün:** 350 q un, 1 ədəd yumurta, 20 q su, 25 q kərə yağı, 5 q şəkər, 5 q darçın götürülür.

Əlavələrin növündən və xarakterindən asılı olaraq plovlar müxtəlif adlar verilir. Onlardan bir neçəsinin hazırlanma texnologiyası ilə tanış olaq:

### **1. Qovurmaplovun hazırlanma texnologiyası:**

**Resurslar:** adambaşına – 200 q qoyun əti, 150 q düyü, 50 q ərinmiş yağı, 3 ədəd baş soğan, 30 və 15 q alça və ya gavalı qurusu, 20 q şabaldı, 0,1 q zəfəran, 0,4 q darçın, istiot, duz.



*Şəkil 6. Hazır qovurma*

Yumşaq qoyun ətindən 35–40 qramlıq tikələr kəsilir, duz və istiot vurulub öz suyunda pörtülür. Sonra ona yağda qızardılmış baş soğan, yuvalmış alça qurusu əlavə edilir və ət bişirilərək hazır hala gətirilir (*şəkil 6*).

Düyü adı qaydada süzülür və dəmlənir. Boşqaba təpə şəklində çekilir. Süfrəyə qovrulmuş ət ilə verilir, digər tərəfinə isə qazmaq hissələri qoyulur (*şəkil 7*).

LAYIHƏ

## 2. Səbziqovurma plovun hazırlanma texnologiyası:

**Resurslar:** 4–5 porsiya üçün – 1 kq qoyun əti, 600 q düyü, 200 q əridilmiş yağı, 3–4 ədəd baş soğan, 1 q limon turşusu, 15 q abqora (yetişməmiş üzüm şirəsi), göyərti (keşniş, şüyük, ispanaq, kəvər), zəfəran, döyülmüş qara istiot və duz.

Yumşaq qoyun əti hər biri 35–40 q olmaqla hissələrə ayrılır, duzlanır, istiotlanır və isti tavada yağda qızardılır. Sonra ətə abqora, qızardılmış soğan, zəfəran və göyərti əlavə edilir. Az miqdarda suda hazır olanadək bişirilir (*şəkil 8*). Düyüdən ayrıca plov hazırlanır, üzərinə dəmlənmiş zəfəran gəzdirilir. Zəfəranlı düyü təpə şəklində böyük buludlara çəkilir. Süfrəyə səbziqovurma ilə verilir (*şəkil 9*).



*Şəkil 7. Qovurmaplov*



*Şəkil 8. Hazır səbziqovurma*



*Şəkil 9. Səbziqovurmaplov*

## 3. Şirinplovun hazırlanma texnologiyası:

**Resurslar:** 200 q düyü, 70 q ərinmiş yağı, 50 q kişmiş, 50 q ərik qurusu, 50 q şəkər, 50 q gavalı, duz, istiot, zəfəran, lavaş.

Düyüdən yarımbiçmiş plov hazırlanır. Quru meyvələr (kişmiş, ərik qurusu) yağda ayrıca qızardılır, şəkər əlavə olunaraq plovla qarışdırılır. Altına lavaş döşənmiş qazana tökülür, üzərinə yağı və dəmlənmiş zəfəran gəzdirilir və hazır olanadək dəmlənir (*şəkil 10*).



*Şəkil 10. Qızardılmış quru meyvələr*

LAYİH



**Şəkil 11. Şirinplov**

Süfrəyə verildikdə düyü təpə şəklində boşqaba çekilir, yanlarına qazmaq və yağda qızardılmış ərik, gavalı qurusu və kişmiş düzülür (*şəkil 11*).

Plov təkcə dadı ilə deyil, faydası ilə də şah xörək hesab edilir. Plovun əsasını təşkil edən düyü yüksək qida dəyərinə malikdir və bütün digər ərzaqlarla – ət, quş əti, balıq və tərəvəzlə yaxşı uyğunlaşır.

Düyündə olan nişasta orqanizm tərəfindən yavaş-yavaş həzm olunur və mənimşənilir. Bu, qlükozanın eyni miqdarda qana daxil olmasını təmin edir və qanda şəkərin tənzimlənməsinə imkan yaradır.

► *Plov, qovurmaplov, səbziqovurmaplov, şirinplov, südlüplov, qazmaq.*



### Özünüoxlama sualları

1. Plovu nə üçün mis qazanda bişirmək lazımdır?
2. Plova verilən ad nədən asılı olaraq deyişir?
3. Plovun hansı komponentlərini tanıyırsınız?
4. Azərbaycan plovunun hansı növləri vardır?
5. Düyünün bişirilmə texnologiyası necədir?
6. Düyünü nə qədər islaqda saxlamaq lazımdır?
7. Düyü bişirildikdən sonra necə emal edilir?
8. Qazmağın hazırlanma texnologiyası nədən ibarətdir?
9. Qovurmaplov necə hazırlanır?
10. Səbziqovurmaplov necə hazırlanır?
11. Şirinplov necə hazırlanır?



### PRAKTİK İŞ

#### Toyuqplovun hazırlanma texnologiyası

**Resurslar:** kompüter, dəftər, qələm

**Tapşırıq 1.** Internet materiallarından istifadə edərək “Toyuqplovun hazırlanma texnologiyası” mövzusunda təqdimat hazırlayıın.

**Tapşırıq 2.** Əməliyyatların şərhi ardıcılığına əməl edin.

LAYIHƏ

Azərbaycan mətbəxinin ən məşhur təamlarından biri qatabdır. Azərbaycanın müxtəlif bölgələrində hazırlanan bu xəmir xörəyinə Bakıda qatab, Qusar, Şəki-Zaqatala zonasında afar, Qarabağda kətə deyilir. Onların hazırlanma qaydası bir-birindən çox az fərqlənir.



### **Qutab nədir?**

Qutab aypara şəklində hazırlanıb, sacda və tavada bişirilən xəmir məmulatıdır.

Qatablar müxtəlif içlikli olub, bişirilmə və süfrəyə verilmə tərzinə görə bir qədər fərqlənirlər. Azərbaycan mətbəxində içliyi göyərti, ət, içalat, balqabaq, göyərti ilə kəsmik, gicitkən olan qatablar hazırlanır. Onlardan bir neçəsinin hazırlanma texnologiyası ilə tanış olaq.

#### **Ət qutabı**

**Resurslar:** 400 q qoyun əti, 2 ədəd orta böyüklükdə baş soğan, 60 qram lavaşana<sup>1</sup> və ya 1 ədəd orta böyüklükdə nar, 400 qram buğda unu, 120 qram ərinmiş yağı, sumaq, istiot, duz.

Mayasız bərk xəmir yoğrulur. 1–0,5 mm qalınlığında yayılıb kiçik dairələr kəsilir. Ətlə soğandan hazırlanmış içliyə nar və ya lavaşana qatılıb dairələrin içini qoyulur və aypara şəklində bükülür.

#### **Qatabın hazırlanma texnologiyası:**

1. Un, duz və sudan ələ yapışmayan və kifayət qədər elastik olan xəmir yoğururuq. Xəmiri sellofan paketin içini yerləşdirib yarım saatlıq dincəlməyə qoyuruq (*şəkil 1*).

2. Ət soğanla birlikdə ət maşınınından keçirilir (*şəkil 2, a*).

Zövqə görə lavaşana (və yaxud nar), duz və istiot əlavə edilir. Hazırlanmış içlik bir kənara qoyulur (*şəkil 2, b*).



*Şəkil 1. Hazır xəmir*



*Şəkil 2. İçliyin hazırlanması*




*b)*

<sup>1</sup> **Lavaşana** — turş meyvə və giləmeyvə mətindən hazırlanan, xörəklərə əlavə edilən turşu növü (adətən, lavaş şəklində sərilib-qurudulur)

**LAYİHƏ**

3. Xəmirdən 70–100 qramlıq kiçik kündələr tutulur. Kündələr dəsmalın arasına yiğilir, üzəri sellofanla örtülür (xəmirin quruyub qaysaq bağlamaması üçün). Kündələr 5–10 dəqiqəyə özünü tutur (*şəkil 3*).



4. Bundan sonra taxta lövhə üzərində kündədən diametri 50 sm olan yuxa yayılır (*şəkil 4*).

5. Diametri 19–20 sm olan boşqab götürürlər və yuxanın üzərinə yerləşdirilir, dairələr kəsilir (*şəkil 5*). Bu xəmirdən beş bərabər dairə alınır. Dairələrin kənarları elə yapışdırılır ki, bir dairə də alınsin. Cəmi altı dairə alınır.


6. Dairənin bir hissəsinə içlik yaxılır və üzərinə bir neçə nar dənəsi səpilir (*şəkil 6*).



*Şəkil 4. Xəmirin yayılması*



*Şəkil 5. Dairələrin kəsilməsi*



*Şəkil 6. İçliyin yaxılması*

7. Dairənin ikinci yarısı içlik qoyulmuş hissənin üstünə qatlanır, yarımdairə şəklinə salınır, ovucun içi ilə astaca sıxılaraq havası çıxarıılır və kənarları birləşdirilir (*şəkil 7*).



*Şəkil 7. Qızardılmamış qutablar*



*Şəkil 8. Qutabın qızardılması:  
a) sacda; b) tavada*



8. Qutablar sacda və ya quru tavada qızardılır (*şəkil 8*).

9. Hər biri kərə yağı ilə yaqlanır və üzərinə sumaq səpilir (*şəkil 9*). Qutablar süfrəyə isti halda qatıqla verilir (*şəkil 10*).



*Şəkil 9. Hazır qutablar*



*Şəkil 10. Qutabların süfrəyə verilməsi*

### Göyərti qutabı

**İçlik üçün:** 3 dəstə ispanaq, 3 dəstə turşəng, 1 dəstə göy soğan, 1 dəstə keşniş, 1 dəstə şüyüd, 2 ədəd baş soğan, zövqə görə lavaşana, kərə yağı, istiot, duz.

**Xəmiri üçün:** 600 q buğdaunu, 1 ədəd yumurta, 200 ml qatıq.

Göyərti təmizlənir, yuyulur, xırda doğranılır və qızarmış soğanla qarışdırılır, duz, istiot, lavaşana əlavə edilir. Una yumurta, su və duz qatılıb bərk xəmir yoğrular. 1-0,5 mm qalınlığında yayılır. Dairələr kəsilir. Hazırlanmış göyərti içliyi dairələrin içərisinə qoyulur, aypara şəklində büküllüb yağısız tavada hər iki üzü bişirilir. Süfrəyə verdikdə üzərinə kərə yağı çəkilir və qatıq qoyulur.

### Göyərti qutabının hazırlanma texnologiyası:

1. Xəmir üçün ləyənə un ələnib, duz töküür. Cox da bərk olmayan xəmirin alınması üçün bir miqdər yağ əlavə edilir və otaq temperaturunda su əlavə etməklə tədricən yoğrular. Üstü dəsmalla örtülüb 30 dəqiqə dincəldilir (*şəkil 11*).

2. İçlik üçün soğan təmizlənir və xırda doğranır. Tavada vam odda yumşalana qədər qızardılır (*şəkil 12*).



*Şəkil 11. Xəmirin hazırlanması*

3. Göyərti təmizlənir, yuyulur, xırda doğranır və qızarmış soğanla qarışdırılır (*şəkil 13*).

4. Un səpilmiş hamar səthdə kündələrdən çox nəzik yuxalar yayılır (*şəkil 14*). Qurumasın deyə, yayılmış yuxaların üzəri qalın dəsmal ilə örtülür.

5. Yuxa boşqabın köməyi ilə bir neçə hissəyə ayrılır.



*Şəkil 12. Soğanın qızardılması*

LAYIHƏ  
125



*Şəkil 13. Goyərtinin doğranması*



*Şəkil 14. Yayılmış xəmir*

6. Hər bir dairənin yarısına içlik qoyulur, dairənin ikinci yarısı ilə içliyin üstü örtülür, kənarları əsaslı surətdə sıxılır (*şəkil 15*). İçlik qutabın bütün həcmi boyu nazik qatla paylanır, kənarları bağlanır, xəmirin artıq qalmış hissələri kəsilib götürülür.



*a)*



*b)*

*Şəkil 15. Qutabın hazırlanması: a) goyərtinin yerləşdirilməsi;  
b) qızardılmağa hazır olan qutablar*

7. Qutabların hər iki tərəfi yaxşı qızdırılmış sacda və ya tavada təxminən 1,5 dəqiqə bişirilir. Hazır qutab nimcəyə yiğilir, dərhal əridilmiş kərə yağı ilə yağlanır (*şəkil 16*). Süfrəyə isti və ya ılıq halda, zövqə görə sumaq və qatıqla verilir (*şəkil 17*).



*Şəkil 16. Qutabların  
yağlanması*



*Şəkil 17. Qutabların  
süfrəyə verilməsi*



## Təhlükəsizlik texnikası və sanitariya qaydaları

1. Əti soyuducuda saxlamaq lazımdır. Əti hazırlamaq, göyərti və tərəvəzləri doğramaq üçün altlıq taxtalar seçilməlidir. Ət və göyərtini doğramaq üçün eyni taxtadan istifadə etmeyin.
2. Hazır xörəyi uzun müddət saxlamaq məsləhət görülmür, belə ki, onda çoxlu xəstəliklərdən mikroblar yaranır.
3. Qablar, avadanlıq və mətbəx həmişə təmiz olmalıdır.
4. Ərzaqlar ət maşınının içini dəstəciklə itələnməlidir.
5. Qızdırıcı cihazların nəzarətsiz saxlanması yanğına səbəb ola bilər. Elektrik pilətəsinin spiralı qızdırıcı elementin kənarına çıxmamalı və qablara toxunmamalıdır.
6. Elektrik cihazlarının şnurlarında üstü açıq naqillər olmamalıdır. Elektrik açarları və elektrik çəngəlləri üçün rozetlər saz vəziyyətdə olmalıdır.
7. Elektrik pilətəsini quru əllərlə, şnurdan deyil, elektrik çəngəlin-dən tutaraq dövrəyə qoşmaq lazımdır.



*Qutab, çəkilmiş ət, lavaşana, sac, sumaq, xəmirdən kündə.*



### Özünüyüoxlama sualları

1. Qutab nədir?
2. Qutabin hansı növləri var?
3. Qutabin hazırlanma texnologiyası nədən ibarətdir?
4. Ət qutabının içliyinə hansı komponentlər daxildir?
5. Ət qutabı üçün hansı resurslardan istifadə olunur?
6. İçlik necə hazırlanır?
7. Buğda unundan nə üçün istifadə olunur?
8. Qutablar süfrəyə necə verilir?
9. Gøyərti qutabının hazırlanmasında hansı göyərtılərdən istifadə olunur?
10. Gøyərti qutabı necə hazırlanır?
11. Xörək hazırlayarkən hansı təhlükəsizlik texnikası qaydalarına əməl edilməlidir?
12. Mətbəxdə işlədikdə hansı sanitariya-gigiyena qaydalarına əməl edilməlidir?



### PRAKTİK İŞ

#### Balqabaq qutabının hazırlanma texnologiyası

**Resurslar:** kompüter, dəftər, qələm

**Tapşırıq:** 1. Internet materiallarından istifadə edərək "Balqabaq qutabının hazırlanma texnologiyası" mövzusunda layihə hazırlayın.

**Tapşırıq:** 2. Əməliyyatların şərhi ardıcılığına əməl edin.

**LAYIHƏ**

## BURAXILIŞ MƏLUMATI

### TEXNOLOGİYA 9

*Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün  
Texnologiya fənni üzrə  
DƏRSLİK*

#### Tərtibçi heyət:

Müəlliflər: *Natiq Lyutfiq oğlu Axundov  
Hümeye Hüseyn oğlu Əhmədov  
Fəridə Siyavuş qızı Şərifova*

Redaktoru *Sevinc Nuruqızı*  
Bədii və texniki redaktoru *Abdulla Ələkbərov*  
Dizayneri *Əmiraslan Zaliyev*  
Rəssamı *Aynur Salahova*  
Korrektoru *Ülkər Hüseynova*

#### Dərsliyə rəy verən təşkilatlar:

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat, Nəsimi adına Dilçilik institutları,  
Gəncə Dövlət Universitetinin ÜTF və texnologiya kafedrası

© Azərbaycan Respublikası Təhsil Nazirliyi (qrif nömrəsi: 2020-061)

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və  
yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini  
çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 7,86. Fiziki çap vərəqi 8,0. Formatı 70x100 <sup>1/16</sup>.  
Kəsildən sonra ölçüsü: 165x240. Səhifə sayı 128.

Şriftin adı və ölçüsü: məktəb qarnituru, 11-12 pt. Ofset kağızı. Ofset çapı.  
Sifariş . Tiraj . Pulsuz. Bakı – 2020.

#### Əlyazmanın yiğimə verildiyi və çapa imzalandığı tarix:

Nəşriyyat:  
“Aspoliqraf LTD” MMC  
(Bakı, AZ 1052, F.Xoyski küç., 151)

Çap məhsulunu istehsal edən:

LAYİH